

2209_Az_Əyani_Yekun imtahan testinin sualları

Fənn : 2209 Maliyyə menecmenti

1 Borclu müəssisənin material aktivinə daxil olmayan elementi göstər:

- ☒ qeyri-material aktivlər
- ☐ uzunmüddətli qoyuluşlar
- ☐ dövryyədənənar aktivlər
- ☐ dövryyə aktivləri
- ☐ maliyyə aktivləri.

2 Müflisləşmə zamanı kreditorlarla borclu müəssisə arasında sülh sazişinin bağlanmasının məqsədini göstər:

- ☒ kreditora olan borcun hissə-hissə ödənilməsi
- ☐ kreditorpa olan borcun ödənilməsi
- ☐ kreditor tərəfindən borcdan imtina olunması.
- ☐ müəssisənin maliyyələşdirilməsi
- ☐ kreditor tərəfindən müəssisənin yeniləşdirilməsi

3 Müflisləşmə zamanı müəssisənin yenidən təşkili nəyi nəzərdə tutur?

- ☐ müəssisənin ləğv olunmasını
- ☒ müəssisənin idarəçiliyinin, fəaliyyət istiqamətinin dəyişdirilməsi
- ☐ müəssisənin satılmasını
- ☐ müəssisənin əmlakının müəyyən hissəsinin satılması.
- ☐ müəssisənin başqa müəssisələrlə birləşdirilməsi

4 Müəssisənin iflası haqqında hansı subyekt qərar qəbul edir?

- ☒ məhkəmə
- ☐ kreditorlar
- ☐ Mərkəzi Bank
- ☐ Maliyyə Nazirliyi
- ☐ Vergilər Nazirliyi.

5 Hansı müddət ərzində kreditorlara olan borclar ödənilməzsə, müəssisə müflisləşməyə məruz qalar?

- ☐ 6 ay
- ☐ 12 ay
- ☐ 9 ay
- ☐ 2 il.
- ☒ 3 ay

6 Borclunun kreditorlara olan borcunun həcmi onun nizamnamə kapitalının neçə faizi həcmində olarsa, məhkəmə iflas ilə əlaqədar iş baxılmasını dayandıra bilər?

- ☐ 10 faizdən yuxarı.
- ☐ 15%-dən yuxarı
- ☐ 20%-dən aşağı
- ☒ 10%-dən aşağı
- ☐ 18 faizdən aşağı

7 Kommersiya banklarının müflisləşməsi haqqında məhkəmə qarşısında kim iddia qaldıra bilər?

- ☐ Nazirlər Kabineti
- ☒ Kommersiya bankları
- ☐ Mərkəzi Bank
- ☐ Maliyyə Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi.

8 Əgər Mərkəzi Bank tərəfindən kommersiya bankına verilən lisenziya alınarsa, o zaman hansı proseslər baş verər?

- ☒ kommersiya bankı müflisləşər
- ☐ kommersiya bankının nizamnamə kapitalı artar
- ☐ kommersiya bankının təsisçilərinin sayı ixtisar olar.
- ☐ kommersiya bankının təsisçilərinin sayı artar
- ☐ kommersiya bankı başqa bankla birləşir

9 Müflisləşən müəssisənin əmlakı satıldıqdan sonra daxil olan gəlir birinci növbədə hansı məqsəd üçün istifadə olunmalıdır?

- ☐ sosial vergilər ödənilməlidir
- ☒ girovda olan əmlak təmin olunmalıdır
- ☐ təsisçilər arasında bölünməlidir
- ☐ əmək haqqı ödənilməlidir
- ☐ sığorta haqları ödənilməlidir

10 Antiböhranlı maliyyə idarə edilməsi məsələsinə aid deyil

- ☐ müəssisənin tədiyyə qabiliyyətinin aradan qaldırılması
- ☐ müəssisənin maliyyə dayanıqlılığının bərpa olunması
- ☐ maliyyə böhranının qarşısını almaq üçün tədbirlərin görülməsi
- ☐ daxili resurslardan istifadənin prioritetliyi
- ☒ daxili resurslardan istifadənin prioritetliyi

11 Antiböhranlı maliyyə idarə edilməsi prinsipinə aid olmayanı göstər

- ☐ idarəetmənin uyğunlaşması
- ☐ effektivlik
- ☒ maliyyə vəziyyətinin diaqnostikası
- ☐ daxili resurslardan istifadənin prioritetliyi
- ☐ təcili reaksiya vermək

12 Antiböhranlı maliyyə idarə edilməsi prosesinin mərhələsi

- ☐ xarici sanksiyaların optimallığı
- ☐ qəbul edilən qərarların kompleksliyi
- ☒ maliyyə böhranının simptomlarını aşkarlamaq məqsədilə müəssisənin maliyyə vəziyyətinin monitorinqinin aparılması
- ☐ heç biri
- ☐ hərəkətin alternativliliyi

13 Müəssisənin maliyyə vəziyyətinin pisləşməsini xarakterizə edən göstəricilərə aid deyil

- ☐ xüsusi dövriyyə vəsaitinin çatışmazlığı
- ☐ əsas iş fəaliyyətindən zərər
- ☒ xarici dövriyyə vəziyyəti

- ☐ təcili öhdəçilikləri ödəmək qabiliyyətinə malik olmaması
- ☐ pul vəsaitinin daxilolmasının azalması

14 Müəssisədə maliyyə göstəricilərinin nisbəti təhlil olunmalıdır. Səhv olanı göstər

- ☐ bütün passivlərin məbləğinə nisbəti
- ☐ dövriyyə aktivlərinin bütün aktivlərə olan nisbəti
- ☒ mənfəətin maya dəyərinə nisbəti
- ☐ xalis mənfəətin müəssisənin bütün aktivlərinə nisbəti
- ☐ borc vəsaitlərinin xüsusi vəsaitlərin məbləğinə nisbəti

15 Aşağıdakılardan hansı müəssisənin keçmiş fəaliyyəti nəticəsində yaranmış, onun nəzarət və istifadəsində olan elə bir resursdur ki, gələcəkdə müəssisəyə iqtisadi gəlir gətirir?

- ☐ xərclər
- ☐ öhtəliklər
- ☒ aktivlər
- ☐ xüsusi kapital
- ☐ gəlirlər

16 Mikro səviyyədə pul axınlarının idarəedilməsi dedikdə nəzərdə tutulur?

- ☐ monetar siyasətin həyata keçirilməsi
- ☐ dövlət büdcəsinin idarəedilməsi
- ☒ təsərrüfat subyektlərinin maliyyələrinin idarəedilməsi
- ☐ hamısı
- ☐ yerli dövlət orqanlarının maliyyələrinin idarəedilməsi

17 Maliyyə meneceri yalnız sırf maliyyə məsələlərini peşəkarlıqla araşdırmağı deyil, həm də.....

- ☐ Mərkəzi Bankın qərarları ilə tanış olmalıdır
- ☐ mikro və makro iqtisadi məsələləri araşdırmamalı, yalnız iqtisadi nəzəriyyə və dövlətin iqtisadi siyasəti məsələlərinə orientasiya etməyi bacarmalıdır.
- ☒ mikro və makro iqtisadi məsələləri araşdırmağı, iqtisadi nəzəriyyə və dövlətin iqtisadi siyasəti məsələlərinə orientasiya etməyi bacarmalıdır.
- ☐ müəssisədə maliyyə smetalarının, maliyyə xərclərinin planını hazırlamalı və bu barədə məlumatı müəssisə rəhbərinə verməlidir.
- ☐ müəssisənin maliyyə resursları ilə yaxından tanış olmalı, onlardan istifadə etməyi bacarmalıdır.

18 Müəssisənin (firmanın) maliyyə menecmenti strukturunda əsas həlqə

- ☒ xəzinədar və təftiş bölməsidir
- ☐ yalnız təftiş bölməsidir
- ☐ xəzinədar və təhlil bölməsidir
- ☐ yalnız təhlil bölməsidir
- ☐ xəzinədar, təhlil və təftiş bölməsidir

19 vəzifəli şəxs olaraq müəssisənin maliyyə planlaşdırılması və təşkilatın fondlarının artırılması, kassadakı nəqd vəsaitin idarə edilməsi, bazar qiymətli kağızları ilə əməliyyatlar aparılması, kapitaldan istifadə üzrə strateji qərarlar qəbul edilməsi, kredit siyasətin idarə edilməsi, investisiya portfelinin idarə edilməsi kimi bütün növ maliyyə fəaliyyəti üçün məsuliyyət daşıyır.

- ☐ müəssisəyə cavabdeh şəxs
- ☐ müəssisə rəhbəri
- ☒ xəzinədar
- ☐ heç biri düzgün deyil

☐ mühasib

20firmanın hesablarına, vergi siyasətinə və onun digər bölmələri üçün zəruri olan statistik məlumatların hazırlanmasına cavabdeh olan vəzifəli şəxsdir.

- ☐ xəzinədar
- ☐ müəssisə rəhbəri
- ☒ müfəttiş
- ☐ heç biri düzgün deyil
- ☐ vergi agenti

21 Müfəttiş məsuliyyət daşıyır

- ☐ xəzinədarlıqda olan pul vəsaitləri üçün
- ☐ müfəttiş müəssisədə heç bir məsuliyyət daşımır
- ☒ mühasibat uçotu və auditor fəaliyyətinin aparılması, həmçinin müvafiq dövlət orqanlarına təqdim olunan informasiya üçün
- ☐ müəssisə üçün müştərilərin tapılmasına, istehsal olunmuş malların tez bir zamanda satılması üçün
- ☐ müəssisənin istehsal etdiyi məhsulların bazarlara çıxarılmasına, məhsul satışından gələn gəlirin yüksəldilməsinə

22 Xəzinədarın və müfəttişin fəaliyyəti müvafiq olaraq bağlıdır.

- ☐ likvidliyin təmin edilməsi və gəlir ilə
- ☐ likvidliyin təmin edilməsi və mənfəət ilə
- ☒ mənfəət və likvidliyin təmin edilməsi ilə
- ☐ heç biri düzgün deyil
- ☐ mənfəət və gəlir ilə

23 Maliyyə menecerinin strateji fəaliyyətinin məqsədi

- ☐ bütün cavablar düzgündür.
- ☐ Mərkəzi Bankın mülkiyyətçisinin istehsal vəzifələrinin və ya onun səhmlərini sahiblərinin maliyyə təminatçısıdır.
- ☒ firmanın mülkiyyətçisinin istehsal vəzifələrinin və ya onun səhmlərini sahiblərinin maliyyə təminatçısıdır.
- ☐ heç bir cavab düzgün deyil
- ☐ dövlətin mülkiyyətçisinin istehsal vəzifələrinin və ya onun səhmlərini sahiblərinin maliyyə təminatçısıdır.

24 O, müəssisənin gələcəkdə arzu edilən fəaliyyəti haqqında aydın təsəvvürə malik olmalıdır.

- ☐ müfəttiş
- ☐ xəzinədar
- ☒ maliyyə meneceri
- ☐ hamısı
- ☐ mühasib

25 Maliyyə vəziyyəti təhlilinin mühüm vəzifələrinə aid deyil:

- ☐ Dövriyyə aktivləri göstəricilərinin təhlili
- ☐ Ödəniş qabiliyyətinin və likvidliyinin müəyyən edilməsi
- ☒ Dövlətə ödənilən vergilərin həcmnin artırılması
- ☐ Gəlirliyin müəyyən edilməsi
- ☐ Vəsait mənbələrinin strukturunun öyrənilməsi

26 Müəssisənin sərəncamında olan mənfəətin maksimal səviyyədə qalması üçün hansı sərbəstliyə malik ola bilməz:

- ☐ Məhsul həcmnin formalaşdırılması
- ☐ Qiymətin müəyyənləşdirilməsi
- ☒ Vergi yükünün müəyyənləşdirilməsi
- ☐ Məhsul nomenklaturasının seçilməsi
- ☐ Xərclərinin formalaşdırılması

27 İnvestorların müəssisəyə qiymətli kağızlar formasında vəsait toplanması məqsədlərinə aid deyil:

- ☐ Kapital artımı
- ☐ Kapital qoyuluşlarının təhlükəsizliyi
- ☒ İstehsal-satış fəaliyyətinin həyata keçirilməsi
- ☐ Müəssisənin iqtisadi idarə edilməsi
- ☐ Kapital qoyuluşlarının gəlirliyi

28 Bazarda kontragent qismində çıxış edə bilər:

- ☐ Kreditorlar və maddəli işçilər
- ☐ Satıcılar və sahibkarlar
- ☒ Satıcılar və alıcılar
- ☐ Borc götürənlər və sahibkarlar
- ☐ Maddəli işçilər və alıcılar

29 Müəssisənin maliyyə investisiyasının idarə edilməsi prosesinin mərhələsinə aid olmayanı göstərin.

- ☐ maliyyə investisiya portfelinin formalaşması
- ☐ maliyyə investisiyalardaşdırılmasının vəziyyətinin təhlili
- ☒ maliyyə investisiyalarının sığortalıması
- ☐ gələcək dövrdə maliyyə investisiyalardaşdırılmasının həcmnin müəyyən edilməsi
- ☐ maliyyə investisiyalardaşdırılması formalarının seçilməsi

30 Məzənnə dəyərinin artımının növü: səhv olanı göstərin

- ☐ təcavüzkar artım
- ☐ mühafizəkar artım
- ☒ gəlir kağızları
- ☐ artım portfel
- ☐ orta artım

31 İnvestisiya obyektlərinə görə investisiya portfelinin növü deyil

- ☐ real investisiya portfel
- ☐ dövriyyə kapitalının investisiya portfel
- ☐ bank depozitində qoyulan maliyyə qoyuluşunun portfel
- ☐ qiymətli kağızlar portfel
- ☒ artım portfel

32 Bunlardan hansı investisiya strategiyasına görə investisiya portfelinin növüdür?

- ☐ real investisiya portfel
- ☐ qiymətli kağız portfel
- ☒ artım portfel, gəlir portfel
- ☐ heç biri
- ☐ dövriyyə kapitalının investisiya portfel

33 İnvestisiya strategiyasının məqsədlərinə çatma dərəcəsinə görə investisiya portfelinin növü

- ☐ gəlir portfeli
- ☐ mühafizəkar portfel
- ☒ taraz portfel
- ☐ qiymətli kağızlar portfeli
- ☐ artım portfeli

34 İnvestisiya menecmentinin praktikasnda portfelin tipi

- ☐ vauçer
- ☐ qiymətli kağız
- ☒ səhm portfeli
- ☐ heç biri
- ☐ maliyyə portfeli

35 Portfel investisiyasının əsas vəzifəsi

- ☐ kompaniya sahibinin mülkiyyətinin maksimallaşdırılması
- ☐ xərcləri azaltmaq
- ☒ investisiya şəraitini yaxşılaşdırmaq
- ☐ heç biri
- ☐ mənfəətin maksimallaşdırılması

36 İnvestisiya portfelinin təsnifləşdirmə əlaməti

- ☐ strateji istiqamətlərə görə
- ☐ investisiya portfelinə görə
- ☒ müəssisənin investisiya strategiyasına görə
- ☐ heç biri
- ☐ mənfəətə görə

37 Aşağıdakılardan hansılar İnvestisiya terminin izahi ilə bağlıdır: 1. İnvestisiya həmişə resursların xərclənməsi əlaqədardır, yəni onlar müəyyən olunmuş istiqamətlərə xərclənir. 2. Gələcəkdə gəlir əldə etmək niyyəti əvvəlcədən dəqiqləşdirilməlidir. Başqa sözlə istənilən investisiya qoyuluşu riskli prosesdir. 3. İnvestisiya daha çox uzun müddətli kapital qoyuluşu ilə əlaqədardır. 4. Onu gələcək gəlirin gözlənilməsinə hesablanmış xərclərin dəyər qiymətləndirilməsi kimi göstərmək olar. 5. İnvestisiya - sosial səmərə əldə etmək məqsədilə və inflyasiyanın örtülməsi məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.

- ☐ 2,3,4,5,
- ☐ 1,2,3,4
- ☒ 1,2,3,4
- ☐ 1,3,4,5,
- ☐ 1,2,3,5

38 Müəssisənin investisiya strategiyasının idarə edilməsinin əsas vəzifələri aid deyil:

- ☐ Müəssisənin mövcud investisiya proqramının reallaşdırılmasının sürətləndirilməsi yollarının axtarılması
- ☐ Nəzərdə tutulan investisiya riskinin səviyyəsində bütövlükdə müəssisənin investisiya fəaliyyətinin, ayrılıqda real investisiyanın və maliyyə investisiyasının maksimum gəlirliliyinin təmin edilməsi;
- ☒ şirkətin investisiya strategiyasının işlənilib hazırlanmasının parametrlərinin qiymətləndirilməsi;
- ☐ İnvestisiya fəaliyyətinin həyata keçirilməsinin xarici və daxili şəraitinin dəyişilməsində kapitalın tez investisiyalasdırılması imkanlarının və investisiyanın optimal likvidliyinin təmin edilməsi;
- ☐ Bütövlükdə müəssisənin investisiya fəaliyyətinin, ayrılıqda real və maliyyə investisiyaların onların gəlirliliyinin nəzərdə tutulan səviyyəsində minimal investisiya riskinin təmin edilməsi

39 Rentabellik göstəricisi?

- ☐ alış qabiliyyətinin əmsalı
- ☐ dövriyyə aktivləri istifadəsinin səmərəlik əmsalı
- ☒ mənfəətin kapital qoyuluşuna nisbəti
- ☐ firma aktivlərinə gəlirin nisbəti
- ☐ təmiz mənfəətin xüsusi məsrəflərə nisbəti

40 Bazarın iqtisadi subyektləri ?

- ☐ dövlət
- ☐ mallar
- ☒ firmalar
- ☐ qiymət
- ☐ kapital

41 Kommersiya təşkilatlarına aid deyil?

- ☐ təsərrüfat cəmiyyətləri
- ☐ assosiasiyalar
- ☒ assosiasiya və ittifaqlar
- ☐ təsərrüfat birlikləri
- ☐ ittifaqlar

42 Qeyri-kommersiya təşkilatlarının gəliri yönəlidir?

- ☐ bir hissəsi birliyin ehtiyaclarına gedir, bir hissəsi iştirakçılar arasında bölünür
- ☐ iştirakçılar arasında bölünməyə
- ☒ birliyin ehtiyaclarına gedir
- ☐ istehsal vasitələrinin əldə edilməsinə gedir
- ☐ bu təşkilatın rəhbərinə gedir

43 Qeyri-kommersiya təşkilatlarının əsas sənədləri?

- ☐ Müqavilə və nizamnaməsiz könüllü birlik
- ☐ təsis müqaviləsi
- ☒ təsis müqaviləsi və nizamnamə
- ☐ müqavilə
- ☐ nizamnamə

44 Assosiasiya üzvləri (qeyri-kommersiya təşkilatları) daşıyırlar?

- ☐ məhdudiyyətsiz məsuliyyət
- ☒ əlavə məsuliyyət
- ☐ bəzi üzvlər - məhdud məsuliyyət, digərləri -əlavə məsuliyyət daşıyırlar
- ☐ məsuliyyət daşıyırlar
- ☐ məhdud məsuliyyət

45 Fərdi sahibkarlığın üstünlüyü nədədir?

- ☐ inkişaf üçün məhdud imkanlar
- ☐ bank ssudasının alınmasına imkanların məhdudiyyəti
- ☒ mühaibət uçotu və maliyyə hesabatının daha sadələşdirilmiş sistemi fəaliyyət göstərir
- ☐ sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün icazənin alınmasında çətinlik
- ☐ risk tamamilə fərdi sahibkarlığın üstünə düşür

46 Kiçik biznesin əsas üstünlüyü nədədir?

- ☐ yüksək ixtisaslı işçilərin cəlb edilməsi
- ☐ bazarın zəbti
- ☒ bazar mühitinə daha elastik adaptasiya
- ☐ hazır məhsulun qiymət və mayadəyərinin nəzarətində çətinlik
- ☐ inkişaf və araşdırmaya böyük həcmdə vəsaitlərin yönəlməsi

47 Kapitalın strukturunun anlayışını iqtisadçılar necə xarakterizə edirlər?

- ☐ cəlb edilmiş vəsait
- ☐ xüsusi vəsait kimi
- ☒ müəssisənin xüsusi vəsaiti və borc kapitalı arasında nisbət kimi
- ☐ cəlb edilmiş vəsait
- ☐ mənfəətin maya dəyərinə nisbəti

48 Müəssisənin maliyyə təhlükəsizliyini təmin edən strateji maliyyə menecmentinin mühüm obyektı

- ☐ mənfəət və zərər
- ☐ borc kapitalı
- ☒ pul axınları
- ☐ heç biri
- ☐ xüsusi vəsait

49 Maliyyə leveridci nədir?

- ☐ kapitalın strukturunun optimallaşdırılması
- ☐ mənfəət zərərinin nisbəti
- ☒ kapitalın rentabellik əmsalının dəyişməsinə təsir edən borc vəsaitlərindən müəssisənin istifadəsini xarakterizə edir
- ☐ heç biri
- ☐ pul axınlarının effektiv idarəetməsi

50 İstehsal (əməliyyat) leveridci necə xarakterizə olunur?

- ☐ mənfəət
- ☐ xərc smetası
- ☒ şərti – daimi və dəyişən məsrəflər arasında qarşılıqlı əlaqə
- ☐ heç biri
- ☐ maya dəyəri

51 Balansın qurluşunun qiymətləndirmə göstəricisi

- ☐ dövriyyə vəsaitinin çatışmamazlığı
- ☐ dayanıqlılıq
- ☒ cari likvidlik əmsalı
- ☐ heç biri
- ☐ ödəməqabiliyyətsizliyi

52 Müəssisənin iflası məsələsinə məhkəmədə baxılmaq üçün onun kreditrlərə olan borcunun səviyyəsi hansı pul fonduna görə faizlə müəyyən edilir?

- ☐ istehlak fondu
- ☐ yığım fondu
- ☒ nizamnamə fondu
- ☐ əmək haqqı fondu

- ☐ ehtiyat fondu

53 Müəssisənin müflisləşməsinin üçüncü mərhələsi necə adlanır?

- ☐ orta vəziyyətdə müflisləşmə
☐ yol verilən müflisləşmə
☒ fəlakətli müflisləşmə
☐ ağır vəziyyətdə müflisləşmə.
☐ böhranlı müflisləşmə

54 Müflisləşmənin yol verilən müflisləşmə mərhələsində nə baş verir?

- ☐ istehlak genişlənir
☐ rentabellik sabit qalır
☒ mənfəət itirilir
☐ satış planı yerinə yetirilir
☐ mənfəətin səviyyəsi sabit qalır

55 Müflisləşmə zamanı Böhranlı müflisləşmə mərhələsində hansı proses baş verir?

- ☐ xərclərin büdcədən maliyyələşməsi
☐ müəssisənin kredit hesabına maliyyələşməsi
☒ müəssisənin xərclərinin kreditorlar hesabına maliyyələşməsi
☐ xərclərin sığorta hesabına ödənilməsi.
☐ müəssisənin xərclərinin maliyyələşməsində uzunmüddətli kreditlərdən istifadə

56 Müəssisələrin dünya maliyyə bazarına çıxışının məqsədinə aid olmayanı göstər

- ☐ mənfəətin həcmi artırmaq
☐ satışın həcmi artırmaq
☒ rəqabət qabiliyyəti
☐ kapital qoyuluşunu maksimum gəlirlə təmin etmək
☐ daha ucuz maliyyə resursları əldə etmək

57 Valyuta – maliyyə şöbəsinin əsas funksiyası deyil

- ☐ maliyyə bazarlarında mövcud vəziyyət üzərində daimi nəzarət
☐ investisiya sistemləri ilə daimi əlaqələr
☒ tədiyyə balansı
☐ xarici ticarət kontraktlarının bağlanmasında iştirak
☐ nağd pulun proqnozlaşdırılması

58 Xarici kontraktlarının rekvizitinə aid olmayanı göstər

- ☐ mal göndərilməsinin müddəti
☐ kontraktların predmeti
☒ biznes plan
☐ ödəmə şərti
☐ kontraktların ümumiməbləği

59 Xarici ticarət əlaqələrinin valyuta şərtlərinin elementi deyil

- ☐ valyuta itkiləri
☐ valyuta qiyməti
☒ risklərin diversifikasiyası
☐ risklərin sığortalanması

☐ valyuta ödəməsi

60 Şirkətlərin beynəlxalq maliyyələşmə forması

- ☐ inkasso
- ☐ lizinq
- ☒ beynəlxalq lizinq
- ☐ akkreditiv
- ☐ trasst

61 Müəssisələrin yenidən təşkili formaları. Səhv olanı göstər

- ☐ dəyişdirmə
- ☐ qovuşma
- ☒ müdafiə
- ☐ birləşmə
- ☐ bölüşmə

62 Müəssisənin maliyyə vəziyyəti nə ilə xarakterizə olunur? Səhv olanı göstər

- ☐ kapitalın dövriyyə surəti
- ☐ vəsaitlərin tərkibi və yerləşdirilməsi
- ☒ vəsaitlərin likvidliyi
- ☐ öhdəliklərin yerinə yetirmək qabiliyyəti
- ☐ vəsaitlərin mənbələrinin strukturu

63 Müəssisənin maliyyə hesabatının təşkili yolu ilə nəyə nail olunur?

- ☐ xərclər minimumlaşır
- ☐ müəssisənin rəqəbatqabiliyyətliliyi artır
- ☒ maliyyə təsərrüfat fəaliyyətinin müxtəlif göstəriciləri arasında qarşılıqlı əlaqə və asılılıq aşkara çıxarılır
- ☐ heç biri
- ☐ mənfəət maksimumlaşır

64 Müəssisənin maliyyə vəziyyətinin istiqamətləri

- ☐ sığorta ayırmaları
- ☐ işgüzar reputasiya
- ☒ müəssisənin maya dayanıqlılığının qiymətləndirilməsi
- ☐ heç biri
- ☐ xərclərin qiymətləndirilməsi

65 Pul vəsaitləri və onların ekvivalentinə aid deyildir:

- ☐ depozit hesablarında olan pul vəsaitləri
- ☐ firmanın kassa hesabında olan pul vəsaitləri
- ☒ Debitor öhdəliklər
- ☐ Başqa müəssisələrin qiymətli kağızları
- ☐ Hesablaşma olan pul vəsaitləri

66 Maliyyə meneceri öz fəaliyyətini başlıca olaraq həyata keçirir.

- ☐ müəssisə rəhbərindən məsləhət almaqla
- ☐ passivlərin (borcların kreditorların iddiaları ödənildikdən sonra əmlakın qalan hissəsinin) idarə edilməsi.
- ☒ maliyyə resurslarının əldə edilməsi mənbələrindəki və öz borclarını ödəmək üsullarındakı fərqlə orientasiya etməklə firma fondlarını yaratmaqla

- ☐ düzgün cavab yoxdur
- ☐ xəzinədarın və müfəttişin köməyi ilə

67 Maliyyə meneceri tərəfindən qərar qəbul edilməsinin konkret yollarını göstərin. 1. maliyyə təhlili və maliyyə əməliyyatlarının planlaşdırılması; 2. müəssisənin aktivlərinin idarə edilməsi; 3. passivlərin (borcların kreditorların iddiaları) ödənildikdən sonra əmlakın qalan hissəsinin idarə edilməsi. 4. öz borclarını ödəmək üsullarındakı fərqə orientasiya etməklə firma fondlarını yaratmaqla 5. xəzinədarın və müfəttişin köməyi ilə

- ☐ 2,3,4
- ☐ 1,3,5
- ☒ 1,2,3
- ☐ 1,2,3,4
- ☐ 1,4,5

68 Maliyyə menecerinin hərəkətinin faydalığı özünü biruzə verir.

- ☐ müəssisənin istehsal mallarının satışında
- ☐ ay ərzində gördüyü işlərin sayında
- ☒ daha az xərclə daha yüksək effektivlə nail olunmasında
- ☐ müəssisə üçün müştərilətin tapılmasında
- ☐ digər müəssisələr ilə əlaqələrin qurulmasında

69 Sərəncamvermə funksiyasının mahiyyətinə hansı uyğun gəlir?

- ☐ sistemin bütün elementlərinin qarşılıqlı fəaliyyətinin və sinxronluğunun həyata keçirilməsini, zəif cəhətlər baş verən halda zəruri düzəlişlərin aparılmasını nəzərdə tutur.
- ☐ fəaliyyət planının tərtibi başa düşülür, hansıki əsasında bəzi lokal məqsədlər durur.
- ☐ planın real doldurulması, onların resurs təminatı və icrası deməkdir.
- ☒ planda nəzərdə tutulan fəaliyyətin mühafizəkar yerinə yetirilməsi, yəni plan tapşırıqlarının həyata keçirilməsi, bütün mövcud resursların hərəkətə gətirilməsi deməkdir.
- ☐ sistemin nə qədər uğurla fəaliyyət göstərməsi, baza məqsədlərinə nail olmasını təmin etməsi haqqında mülahizələr söyləməyə imkan verən sistemin mövcudluğu deməkdir.

70 Kordinasiya funksiyasının mahiyyətini göstərin.

- ☐ fəaliyyət planının tərtibi başa düşülür, hansıki əsasında bəzi lokal məqsədlər durur.
- ☐ planın real doldurulması, onların resurs təminatı və icrası deməkdir.
- ☒ sistemin bütün elementlərinin qarşılıqlı fəaliyyətinin və sinxronluğunun həyata keçirilməsini, zəif cəhətlər baş verən halda zəruri düzəlişlərin aparılmasını nəzərdə tutur.
- ☐ sistemin nə qədər uğurla fəaliyyət göstərməsi, baza məqsədlərinə nail olmasını təmin etməsi haqqında mülahizələr söyləməyə imkan verən sistemin mövcudluğu deməkdir.
- ☐ planda nəzərdə tutulan fəaliyyətin mühafizəkar yerinə yetirilməsi, yəni plan tapşırıqlarının həyata keçirilməsi, bütün mövcud resursların hərəkətə gətirilməsi deməkdir.

71 Təşkil funksiyasının mahiyyəti hansı variantda düzgün göstərilmişdir?

- ☐ sistemin nə qədər uğurla fəaliyyət göstərməsi, baza məqsədlərinə nail olmasını təmin etməsi haqqında mülahizələr söyləməyə imkan verən sistemin mövcudluğu deməkdir.
- ☐ planda nəzərdə tutulan fəaliyyətin mühafizəkar yerinə yetirilməsi, yəni plan tapşırıqlarının həyata keçirilməsi, bütün mövcud resursların hərəkətə gətirilməsi deməkdir.
- ☒ planın real doldurulması, onların resurs təminatı və icrası deməkdir.
- ☐ sistemin bütün elementlərinin qarşılıqlı fəaliyyətinin və sinxronluğunun həyata keçirilməsini, zəif cəhətlər baş verən halda zəruri düzəlişlərin aparılmasını nəzərdə tutur.
- ☐ fəaliyyət planının tərtibi başa düşülür, hansıki əsasında bəzi lokal məqsədlər durur.

72 İnvestisiya vəsaitləri və sərvətlərinə aiddirlər: 1.pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər,

paylar, səhmlər və digər qiymətli kağızlar; 2.daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər); 3.bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq patentləşdirilmiş, texniki sənədləşdirmə, vermiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnologiy, kommersiya və digər biliklərin məcmusu; 4.torpaqdan, ssudan və digər ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqdan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn və başqa əmlak hüquqları; 5.inflyasiyanın örtülməsi məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan maliyyə vəsaiti, habelə maddi və intellektual sərvətlər.

- ☐ 1,3,4,5
- ☐ 1,2,3,5,
- ☒ 1,2,3,4,
- ☐ 1,2,4,5
- ☐ 2,3,4,5

73 İnvestisiya qoyuluşu hansı hallarda əlverişli sayıla bilər: 1.müəssisə pulların bankda saxlanması ilə müqayisədə çox səmərə əldə edirsə, 2.fond bazarının indeksləri üzrə təklif tələbdən üstün olarsa investisiyaların rentabelliği inflyasiya sürətindən üstün olarsa daha rentabelli layihələr olarsa ən az risklə daha çox iqtisadi səmərə təmin olunarsa

- ☐ 2,3,4,5,
- ☐ 1,2,3,4,
- ☒ 1,3,4,5,
- ☐ 1,2,4,5,
- ☐ 1,2,4,5,

74 İnvestisiya fəaliyyətinin strateji məqsədlərinə daxildir:

- ☐ Vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla investisiya məqsədləri və proqramlarını, likvidliyi və pensiya təminatının tələblərinin müəyyənləşdirməsi prosesi.
- ☐ İnvestisiya fəaliyyətinin uzunmüddətli məqsədlər sisteminin formalaşması və onlara çatmağın daha səmərəli yollarının seçilməsi.
- ☒ Sadalananların hamısı
- ☐ Müəssisənin investisiya fəaliyyətinin müxtəlif aspektlərinin həyata keçirilməsi ilə əlaqədar idarəetmə qərarlarının işlənilib hazırlanması və reallaşdırılması prinsipləri və metodlarının sistemi.
- ☐ İnvestisiya fəaliyyətinin uzunmüddətli məqsədlər kompleksinin formalaşması və reallaşdırılmasının ən səmərəli variantlarının seçilməsi.

75 Müəssisənin investisiya strategiyasının idarə edilməsinin əsas vəzifələrinə daxil deyildir:

- ☐ Risk üstünlüyünü nəzərə almaqla kapital qoyuluşunun məqsədlərinə görə investisiya siyasətinin təyinedici tipinin əsaslandırılması.
- ☐ Gələcək investisiya fəaliyyəti ilə təmin ediləcək müəssisənin inkişafının strateji məqsədlərinin nəzərə alınması (müəssisənin həyat tsikli).
- ☐ Xarici investisiya mühit amillərinin və investisiya bazarı konyukturunun tədqiqi və nəzərə alınması;
- ☐ Gələcək dövrlər üçün müəssisənin investisiya fəaliyyətinin təhlili;
- ☒ Müəssisənin həyat tsiklinin mərhələlərinə uyğun vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla investisiya proqramlarının və pensiya təminatının tələblərinin müəyyənləşdirməsi

76 Müəssisələrin maliyyələşdirilməsi metodları:

- ☐ kreditləşmə, özxərcini ödəmə
- ☐ kreditləşmə, dövlət maliyyələşdirilməsi
- ☒ özünümaliyyələşmə, özxərcini ödəmə
- ☐ heç biri
- ☐ sığortalama, özünümaliyyələşdirmə

77 Müəssisənin maliyyə resurslarında borc alınmış və cəlb olunmuş mənbələri göstər

- ☐ amortizasiya ayrımları
- ☐ büdcə vəsaiti
- ☒ uzunmüddətli kredit və vaxtı keçmiş kreditor borcları
- ☐ sığorta mənbələri
- ☐ mənfəət

78 Müəssisələrdə mənfəətin alınması ilə əlaqədar olmayan xərc:

- ☐ vergilər
- ☐ material xərcləri
- ☒ sosial xərclər
- ☐ maliyyə ehtiyatı
- ☐ istehlak fondu

79 Müəssisənin maliyyə resurslarına yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər

- ☐ möhkəm passivlər
- ☐ mənfəət
- ☒ qısamüddətli kreditlər, sığorta məbləği
- ☐ amortizasiya ayrımları
- ☐ gəlir

80 Müəssisədə maliyyə idarəolunması obyektini göstər

- ☐ dövlət strukturları
- ☐ idarəetməni həyata keçirən təşkilati strukturlar
- ☒ müəssisə maliyyəsi
- ☐ dövlət maliyyə xidməti
- ☐ sığorta kompaniyaları

81 Əməliyyat leveridci səviyyəsi yüksək olan zaman

- ☐ istehsal riskinin səviyyəsi azalır
- ☐ mənfəət artımı
- ☒ istehsal riskinin səviyyəsi bir o qədər yüksək olur
- ☐ heç biri düzgün deyil
- ☐ xərclər minimuma enir

82 Maliyyə leveridci təsir gücü yüksək olan zaman

- ☒ maliyyə riski bir o qədər yüksək olur
- ☐ pul axınları çoxalır
- ☐ mənfəət maksimallaşar
- ☐ maliyyə riski azalar
- ☐ heç biri

83 İstehsal leveriginə təhsir edən göstəricilər hansıdır:

- ☐ hazır məhsul
- ☐ mənfəət
- ☒ daimi xərclərin səviyyəsi
- ☐ zərərlik nöqtəsi
- ☐ borc kapitalı

84 Maliyyə liveriginə təsir edən göstərici

- ☐ akkreditiv
- ☐ debet kartı
- ☒ kredit kartı
- ☐ çek
- ☐ ödəmə qaiməsi

85 Müəssisənin əsas maliyyələşmə mənbəyinə aid edilmir

- ☐ nizamnamə fondu
- ☐ amortizasiya ayırmaları
- ☒ maya dəyəri
- ☐ mənfəət
- ☐ borc vəsaitləri

86 cari aktivlərə investisiya olunan vəsaitlərin adı:

- ☐ əsas kapital
- ☐ dövrüyyədənkənar kapital
- ☒ dövrüyyə kapitalı
- ☐ uzunmüddətli investisiyalar
- ☐ cari aktivlər

87 Tam likvid aktivlər göstər:

- ☐ tezliklə pul formasına keçən aktivlər
- ☐ bir aydan 6 aya qədər pul formasına keçən aktivlər
- ☒ milli və xarici valyutada olan pul vəsaiti
- ☐ sərbəst recimdə olmayan material qiymətləri
- ☐ yarım ilə qədər pul formasına keçən aktivlər

88 Materiallar üzrə ehtiyat normasına daxil olmayan element

- ☐ texnoloci ehtiyat
- ☐ sığorta ehtiyatı
- ☒ istehsal tsiklinin uzunluğu
- ☐ hazırlıq ehtiyatı
- ☐ nəqliyyat ehtiyatı

89 Müəssisədə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının əsas metodunu göstər

- ☐ sığortalama
- ☐ öz xərcini ödəmə
- ☒ özünümaliyyələşmə
- ☐ investisiya
- ☐ büdcə təminatı

90 Müəssisədə əsas kapitalla aid olmayan element hansıdır:

- ☐ quraşdırılmayan avadanlıqlar
- ☐ bina, avadanlıq
- ☒ pul vəsaiti, gələcək dövrün xərcləri
- ☐ qeyri-material aktivlər
- ☐ qurğular, ötürücü mexanizmlər

91 Müəssisədə fond tutumu göstəricisi necə adlanır?

- ☐ mənfəətin əsas fondların dəyərinə olan nisbəti kimi
- ☐ istehsalın həcmnin əsas fondların dəyərinə olan nisbəti kimi
- ☒ əsas istehsal fondlarının orta dəyərinin istehlakın həcminə olan nisbəti
- ☐ məhsul satışından gəlirin əsas istehsal fondlarının dəyərinə nisbəti kimi
- ☐ xalis mənfəətdən çıxılsın əsas fondların dəyəri

92 Fondtutumu göstəricisi necə hesablanır?

- ☐ işçilərin sayının məhsulun həcminə nisbəti kimi
- ☐ əsas fondların satışının həcminə nisbəti kimi
- ☒ istehsalın həcmnin əsas istehsal fondlarının dəyərinə nisbəti kimi
- ☐ işçilərin sayının əsas fondların dəyərinə nisbəti kimi
- ☐ istehsal fondlarının dəyərinin mənfəətə nisbəti kimi

93 Müəssisədə amortizasiyanın hesablanması metodunu göstər

- ☐ hesablama metodu
- ☐ nəzarət metodu
- ☒ xətti metod
- ☐ analitik metod
- ☐ birbaşa metod

94 Müəssisədə nizamnamə fondunun tərkibini göstər

- ☐ ehtiyat fondu
- ☐ yığım fondu
- ☒ əsas və dövriyyə fondu
- ☐ amortizasiya fondu
- ☐ istehlak fondu

95 Müəssisədə amortizasiya fondu hansı xərclərə istifadə edilir?

- ☐ cari təmir
- ☐ istehsal xərcləri
- ☐ orta təmir
- ☐ əsaslı təmir
- ☒ əsas fondların sadə təkrar istehsalı

96 Amortizasiya ayırmaları hansı mənbədən formalaşır?

- ☐ əsas kapitalın satışından gəlir
- ☐ sair satışdan gəlir
- ☒ məhsul satışından gəlir
- ☐ satışdankənar əməliyyatlardan gəlir
- ☐ maliyyə fəaliyyətindən gəlir

97 Müəssisədə istehsal fondlarının geniş təkrar istehsalını maliyyələşdirmək üçün hansı pul fondu yaradılır?

- ☐ istehlak fondu
- ☐ ehtiyat fondu
- ☒ yığım fondu
- ☐ valyuta fondu
- ☐ amortizasiya fondu

98 Müəssisədə maliyyə aktivlərinin tərkibinə daxil olan elementlər

- ☐ xalis mənfəət
- ☐ satışdan gəlir
- ☒ xarici və milli valyuta ilə pul
- ☐ debitor və kreditor
- ☐ mənfəət

99 Pul vəsaitləri və onların ekvivalentlərinin üstün cəhətlərinə aid deyildir:

- ☐ Pul vasitələrinin böyük həcmdə ehtiyata alınması nağd pul vəsaitinin çatışmamızlıqları riskini azaldır,
- ☐ Pul vasitələrinin böyük həcmdə ehtiyata alınması həmişə müəssisənin üstünlük göstəricisidir.
- ☒ Pul qalığı vasitələrinin saxlanması xərcləri, onların qısa müddətli qiymətli kağızlara yatırımı xərclərindən daha çoxdur.
- ☐ Pul vasitələrinin böyük həcmdə ehtiyata alınması eyni zamanda gözlənilməyən investisiya layihələrində iştirakçı olmağa imkan yaradır.
- ☐ Pul vasitələrinin böyük həcmdə ehtiyata alınması kreditorlarla vaxtında hesablaşma imkanı verir.

100 Dünya praktikasında istehsal ehtiyatları (aktivləri) metodokasına əsaslanaraq Pul Qalığı Vastələrinin optimallaşdırılmasının metodları təsbit edilmişdir. Bunlara aid deyildir:

- ☐ Stoun modeli
- ☐ Boumoll modeli
- ☒ Qorden modeli
- ☐ Monte—Karlo və ya imtiyazlı modelləşmə modeli
- ☐ Miller—Orr modeli

101 Məhsulun maya dəyəri:

- ☐ məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş xammal, yanacaq, enerji, materiala çəkilən xərclərin və əsas fondlardan amortizasiya ayırmalarının məcmusunu əks etdirir;
- ☐ məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların orta illik dəyərini əks etdirir;
- ☒ məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş material və əmək haqqı və əsas fondlardan amortizasiya ayırmalarının və s. xərclərin məcmusunu əks etdirir;
- ☐ rəqiblərlə qiymət mübarizəsində müəssisənin məhsula qoya biləcəyi ən optimal qiymətdir.
- ☐ məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların və dövrüyyə vəsaitlərinin dəyər ifadəsində məcmusunu əks etdirir;

102 Müəssisədə istehsal həcmının zərərsizlik həddi necə müəyyən edilir?

- ☐ müəssisədə şərti-sabit xərclərin ümumi məbləğini məhsul vahidinin satış qiymətinə bölməklə;
- ☐ müəssisədə məhsul vahidinin satış qiymətinin üzərinə məhsul vahidinə düşən dəyişən xərcləri gəlib, şərti-sabit xərclərin ümumi məbləğini bu cəmə bölməklə;
- ☒ müəssisədə məhsul vahidinin satış qiymətindən məhsul vahidinə düşən dəyişən xərcləri çıxıb, şərti-sabit xərclərin ümumi məbləğini bu fərqa bölməklə;
- ☐ müəssisədə şərti-sabit xərclərin üzərinə dəyişən xərcləri gəlib, bu cəmi məhsul vahidinin satış qiymətinə bölməklə.
- ☐ müəssisədə şərti-sabit xərclərin ümumi məbləğini məhsul vahidinə düşən dəyişən xərclərə bölməklə;

103 Göstərilən maliyyələşmə mənbələrinin mahiyyəti hansı halda səhv verilmişdir

- ☐ Bank kreditləşməsi görsənir pul vəsaitlərinin qısa müddətdə əldə edilə bilməsilə daha cəlbedici mənbədir.
- ☐ Özünü maliyyələşdirmə müəssisənin qenerasiya (dalgavari hərəkət) olunan mənfəəti hesabına onun fəaliyyətinin maliyyələşdirilməsidir.
- ☒ Bütçə maliyyələşməsüxtəlif səviyyəli bütçələrə ödənişlər dən əldə olunan vəsait hesabına onun fəaliyyətinin maliyyələşdirilməsidir.

- ☐ müəssisələrin ödənişin gecikməsi (debitor və kreditor ödənişləri) şərtlə bir-birini məhsulla təmin edilmədi zamanı həqiqi əsaslarla qarşılıqlı maliyyələşmələrin yaranması halı təsərrüfat subyektinin qarşılıqlı maliyyələşməsi formasıdır.
- ☐ Kapital bazarı mexanizmi vasitəsilə maliyyələşmə maliyyələşmə mənbəyinin artırılması kimi bazar şərtlərinə uyğun olaraq investorların vəsaitlərinin cəlb olunması halıdır.

104 Şüurlu maliyyə meneceri hər cəhətlə maliyyə rıçaqının ciyninin qiymətini _____ artırmağa çalışır:

- ☐ Müqavilə üzrə normayivə uyğun olaraq
- ☐ Aktivlərin iqtisadi rentabelliindən asılı olaraq
- ☒ Borc vasitələrinin faiz dərəcələrindən asılı olaraq
- ☐ Vergi korrektorundan asılı olaraq
- ☐ Diferensialdan asılı olaraq

105 Maliyyə planlaşdırılması nəyi müəyyənləşdirir?

- ☐ satışın maksimumlaşdırılması
- ☐ müəssisənin rentabelli işləməsini
- ☒ müəssisənin maliyyə məqsədinə nail olmağın yollarını və üsullarını
- ☐ heç bir cavab düz deyil
- ☐ şirkət sahibinin mülkiyyətinin maksimumlaşdırılması

106 Bunlardan hansı maliyyə planlaşdırılmasının meyarı deyil?

- ☐ şirkət sahiblərinin mülkiyyətinin maksimumlaşdırılması
- ☐ satışın maksimumlaşdırılması
- ☒ rəqabət qabiliyyətinin yüksəldilməsi
- ☐ satışın, mənfəətin artırılması
- ☐ mənfəətin maksimumlaşdırılması

107 Maliyyə planlaşdırılması neçə mərhələdə aparılır?

- ☐ 1
- ☐ 2
- ☒ 4
- ☐ 5
- ☐ 3

108 İllik maliyyə planının gəlir hissəsində göstərilir?

- ☐ ayrılımlar
- ☒ kreditə görə faiz ödəmələri
- ☐ gəlirlər
- ☐ sıradan çıxmış əmlakın satışından alınan gəlir
- ☐ mənfəət

109 Balans hesabatı nə üçün tərtib edilir?

- ☐ investisiyanın maliyyələşdirilməsi
- ☐ mənfəəti artırmaq
- ☒ müəssisənin aktiv və passivlərini əyani şəkildə əks etdirmək
- ☐ müəssisənin ödəməqabiliyyətliliyini yüksəltmək
- ☐ investisiya mühitini yaxşılaşdırmaq

110 İllik maliyyə planının xərc hissəsinə aid deyil?

- ☐ ehtiyat fonduna xalis mənfəətdən istifadənin həcmi
- ☐ kreditə görə faiz ödəmələri
- ☒ büdcəyə ayırmalar
- ☐ islahatca xalis mənfəətdən istifadənin həcmi
- ☐ sığortaya ayrılımları

111 Maliyyə planının bölünməsinin qruplarının sayı

- ☐ 5
- ☐ 2
- ☒ 7
- ☐ 6
- ☐ 3

112 Büdcələşmə nədir?

- ☐ müəssisənin debitor və kreditorları
- ☐ müəssisə büdcəsinə nəzarət
- ☒ müəssisə büdcəsinin tərtibi, qəbulu və sonradan onun icrasına nəzarət
- ☐ heç biri
- ☐ maliyyə planlaşdırılmasının bölməsi

113 Maliyyə planının bölmələrinin iqtisadi məzmununa görə qrupuna aid deyil

- ☐ kredit təşkilatları ilə qarşılıqlı əlaqənin əks etdirilməsi
- ☐ əsas fəaliyyət
- ☒ dayanıqlı passivlərin artımı
- ☐ yuxarı təşkilatlarla qarşılıqlı əlaqənin əks etdirilməsi
- ☐ büdcə sistemi ilə qarşılıqlı əlaqənin əks etdirilməsi

114 Büdcələşmə idarəetmə texnologiyası kimi neçə hissədən ibarətdir?

- ☐ 5
- ☐ 1
- ☒ 3
- ☐ 6
- ☐ 2

115 Maliyyə büdcəsinə daxildir

- ☐ mənfəət və zərərlər planı
- ☐ kommersiya xərcləri büdcəsi
- ☒ pul vəsaitlərinin hərəkəti büdcəsi
- ☐ gəlirlər və xərclər büdcəsi
- ☐ idarəetmə xərcləri büdcəsi

116 Əməliyyat büdcəsində nə əks olunur?

- ☐ istehsal ehtiyatları büdcəsi
- ☐ satış büdcəsi
- ☒ balansın proqnozu
- ☐ istehsal büdcəsi
- ☐ ümumi zavod xərcləri büdcəsi

117 Toplu büdcənin tərtib hissəsi nədən ibarətdir?

- ☐ investisiya büdcəsi, kommersiya büdcəsi
- ☐ istehsal büdcəsi
- ☒ əməliyyat büdcəsi, maliyyə büdcəsi
- ☐ pul vəsaitinin hərəkəti büdcəsi
- ☐ əmək haqqına birbaşa xərclər büdcəsi

118 Toplu büdcənin işlənilib hazırlanması mərhələsinə daxil deyil

- ☒ növbəti il üçün toplu büdcənin layihəsinin işlənilib hazırlanması
- ☐ pul axınının və maliyyə tələbatının hesablanması
- ☐ satış proqnozunun hazırlanması
- ☐ proqnoz maliyyə hesabatının baza formasının hazırlanması
- ☐ planlaşdırma dövrünə istehsalın gözlənilən həcmnin hesablanması

119 Biznes planın strukturu nədən asılı deyil

- ☐ təklif olunan əmtəə və xidmətlərin növləri üzrə bazarın vəziyyətindən
- ☐ investisiyanın həcmindən
- ☒ xarici bazara çıxışın vəziyyətindən
- ☐ firmanın maliyyə sabitliyinin səviyyəsindən
- ☐ biznesin miqyasından

120 Hansı plan kapitalının hərəkət istiqamətlərini əks etdirir?

- ☐ operativ plan
- ☐ istehlak planı
- ☒ maliyyə planı
- ☐ cari plan
- ☐ strateji plan

121 Biznes-planlaşdırma hansı problemlərin həllinə imkan vermir?

- ☐ sahibkarlıq fəaliyyətində riskləri azaldır
- ☐ planlaşdırmanın müsbət təcrübəsini əldə etməyə kömək edir
- ☒ gəliri artırır, rentabelliyyə zəmin yaradır
- ☐ biznesin inkişaf perspektivlərinin kəmiyyət və keyfiyyət göstəricilərini konkretləşdirir
- ☐ müəssisənin tədiyyə qabiliyyətini müəyyən edir

122 Müəssisələrdə maliyyə əməliyyatları üzərində əvvəlcədən nəzarət kim tərəfindən aparılır?

- ☐ direktor
- ☐ müəssisə rəhbəri
- ☒ baş mühasib
- ☐ auditor
- ☐ menecer

123 Balans mənfəətin bölüşdürülməsində iştirak edən xərc hansıdır?

- ☐ ehtiyat fondu
- ☐ isehlak fondu
- ☒ mənfəət vergisi
- ☐ cərimələrin ödənilməsi
- ☐ yığım fondu

124 Müəssisədə uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün təşkil olunan pul fondu

- ☐ təmir fondu
- ☐ istehlak fondu
- ☒ yığım fondu
- ☐ valyuta fondu
- ☐ ehtiyat fondu

125 Müəssisədə maliyyənin idarə olunması subyektini göstər

- ☐ vergi xidməti
- ☐ auditor təşkilatı
- ☒ menecment
- ☐ sığorta şirkəti
- ☐ mühasibatlıq

126 Müəssisədə xərclərin rentabelliği hansı göstəricilər əsasında hesablanır?

- ☐ xalis mənfəət, istehsal maya dəyəri
- ☐ balans mənfəəti, tam maya dəyəri
- ☒ satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri
- ☐ heç biri
- ☐ xalis mənfəət, maya dəyəri

127 Müəssisədə maliyyə mexanizminin metodlarına hansı elementlər daxildir?

- ☐ istehsal, satış
- ☐ maya dəyəri, təhlil
- ☒ vergi qoyma, maliyyələşmə, planlaşma
- ☐ mənfəət, qiymət
- ☐ qiymət, motivasiya

128 Müəssisənin maliyyə mexanizmi sisteminə aid olmayan:

- ☐ qanunlar
- ☐ planlaşma
- ☒ maliyyə şəbəsi
- ☐ maliyyə alətləri
- ☐ informasiya balansı

129 Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətləri:

- ☐ vergi qoyma, səhm
- ☐ maliyyələşmə, kreditləşmə, sığortalama
- ☒ vergi, faiz, mənfəət, dividend
- ☐ tənzimləmə, nəzarət
- ☐ normativ-hüquqi baza

130 Müəssisənin maliyyə resurslarına yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaiti göstər?

- ☐ amortizasiya ayırmaları
- ☐ mənfəət
- ☒ sığorta vəsaitləri
- ☐ maliyyə əməliyyatlarından mənfəət
- ☐ gəlir

131 Müəssisədə istehlak fondunun təşkili mənbəyi :

- ☐ balans mənfəəti
- ☐ satışdankənar əməliyyatlardan gəlir
- ☐ mənfəət
- ☐ amortizasiya ayırmaları
- ☒ xalis mənfəət

132 Müəssisədə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının əsas metodu hansıdır?

- ☐ sığortalama
- ☐ kreditləşmə
- ☒ özünümaliyyələşmə
- ☐ özxərciniödəmə
- ☐ budcə maliyyələşməsi

133 Nizamnamə kapitalına xarakterik olmayan halı göstər?

- ☐ Səhmdar cəmiyyətinin yaradılması zaman səhmlər iştirakçılar arasında bölünməli və ona görə də ödənişlər nizamnaməyə uyğun olaraq həyata keçirilməlidir
- ☐ Nizamnamə kapitalı səhmdar cəmiyyəti səhmlərinin nominal dəyərinin cəmidir
- ☒ Nizamnamə kapitalı ehtiyat kapitalı və mənfəətdən ibarətdir
- ☐ Nizamnamə kapitalı balansın passivində əks olunur
- ☐ Nizamnamə kapitalı müəssisənin investorlarının maraqları qarşılığında sığorta kimi qiymətləndirilir

134 Müəssisənin uzun müddətə maliyyələşmə mənbəyinə aid olmayan:

- ☐ Mənfəət
- ☐ Nizamnamə kapitalı
- ☒ Dövrüyyə vəsaitləri
- ☐ İstiqrazların buraxılması
- ☐ ehtiyat kapital

135 Hansı fəaliyyət birgə sahibkarlıq tipi deyil?

- ☐ müqavilə üzrə idarəetmə
- ☐ lisenziyalı istehsal
- ☒ alqı fəaliyyəti
- ☐ kapitalla birgə sahiblik
- ☐ podrad istehsalı

136 Hansı məlumat kommersiya sirri deyil ?

- ☐ marketinq üzrə tədbirlər
- ☐ müqavilələr haqqında məlumat
- ☒ işçilərin sayı
- ☐ mövzu və bank əməliyyatları haqqında məlumat
- ☐ məhsulun satışı planları

137 Kontrollinq nədir?

- ☐ fəaliyyətin təşkili
- ☐ Təsərrüfat fəaliyyətinin təhlili
- ☒ müəssisədə qeydiyyat və nəzarət
- ☐ maliyyə fəaliyyətinin idarə edilməsi
- ☐ istehsalın idarəedilməsi

138 Kiçik müəssisənin həyat tsikli ilk mərhələsi hansıdır:

- ☐ Yetkinlik
- ☐ Əmtəə istehsalı
- ☒ Elmi işləmələr
- ☐ Tənəzzül
- ☐ Bazar çıxış

139 Kiçik müəssisənin həyat tsikli ikinci mərhələsi hansıdır:

- ☐ Tənəzzül
- ☐ Elmi işləmələr
- ☒ Əmtəə istehsalı və bazara çıxış
- ☐ Dirçəliş
- ☐ Yetkinlik

140 Kiçik müəssisənin həyat tsikli üçüncü mərhələsi hansıdır:

- ☒ Yetkinlik
- ☐ Dirçəliş
- ☐ Tənəzzül

141 Müəssisə tərəfindən depozitə əmanətin qoyulması investisiyanın hansı növünə aiddir?

- ☐ birbaşa investisiyalar
- ☐ real investisiyalar
- ☒ maliyyə investisiyaları
- ☐ heç biri
- ☐ cari investisiyalar

142 Dövriyyədən kənar aktivlərə yönəldilən investisiyaların adı:

- ☐ vençur investisiyalar
- ☐ portfel investisiyalar
- ☒ real investisiyalar
- ☐ annuet investisiyalar.
- ☐ maliyyə investisiyalar

143 Dövriyyə vəsaitinə qoyulan investisiya necə adlanır?

- ☐ real investisiyalar
- ☐ birbaşa investisiyalar
- ☒ cari investisiyalar
- ☐ uzunmüddətli investisiyalar.
- ☐ maliyyə investisiyalar

144 Səhmdar cəmiyyətinin nizamnamə kapitalının təşkili mənbəyi

- ☒ səhmdar kapitalı
- ☐ dövlət vəsaiti
- ☐ uzunmüddətli kredit
- ☐ DSMF vəsaiti
- ☐ sığorta vəsaiti

145 Kapital qoyuluşu formasında investisiyanın obyektinin nə təşkil edir?

- ☐ istiqrazlar
- ☐ dövriyyə kapitalı

- ☒ yeni tikintilər
- ☐ qiymətli kağızlar portfeli
- ☐ səhmlər

146 Müəssisədə maliyyə investisiyasının obyektini göstər

- ☐ əsas kapitalın geniş təkrar istehsalına investisiya
- ☐ əsas kapitalın sadə təkrar istehsalına investisiya
- ☒ müştərək müəssisələrin nizamnamə fonduna qoyulmuş investisiya
- ☐ müəssisədə cari xərclərə investisiyalar
- ☐ dövriyyə kapitalına investisiya

147 Birbaşa investisiyaların obyektləri hansılardır?

- ☐ qiymətli kağızlar portfelinin formalaşması
- ☐ səhmlərin alınması
- ☒ rekonstruksiya işləri, qurğuların alınması
- ☐ cari xərclərə investisiyalar
- ☐ istiqrazların alınması

148 Dolayısı maliyyələşdirmə

- ☐ Dolayısı maliyyələşdirmədə sahibindən borcalana pulun yerdəyişməsi Mərkəzi Bank vasitəsilə həyata keçirilir, hansıki iqtisadi subyektlərin sərbəst pul vəsaitlərini müxtəlif şəraitlərdə cəlb edirlər, sonradan öz adından onları müxtəlif maliyyə aktivlərinə müxtəlif formada yerləşdirirlər. Belə institutlar maliyyə vasitəçiləri adlanır və onlara banklar, qarşılıqlı fondlar, həmçinin sığorta şirkətləri aiddir.
- ☐ Dolayısı maliyyələşdirmədə sahibindən borcalana pulun yerdəyişməsi dövlət vasitəsilə həyata keçirilir, hansıki iqtisadi subyektlərin sərbəst pul vəsaitlərini müxtəlif şəraitlərdə cəlb edirlər, sonradan öz adından onları müxtəlif maliyyə aktivlərinə müxtəlif formada yerləşdirirlər. Belə institutlar maliyyə vasitəçiləri adlanır və onlara banklar, qarşılıqlı fondlar, həmçinin sığorta şirkətləri aiddir.
- ☒ Dolayısı maliyyələşdirmədə sahibindən borcalana pulun yerdəyişməsi xüsusi institutlar vasitəsilə həyata keçirilir, hansıki iqtisadi subyektlərin sərbəst pul vəsaitlərini müxtəlif şəraitlərdə cəlb edirlər, sonradan öz adından onları müxtəlif maliyyə aktivlərinə müxtəlif formada yerləşdirirlər. Belə institutlar maliyyə vasitəçiləri adlanır və onlara banklar, qarşılıqlı fondlar, həmçinin sığorta şirkətləri aiddir.
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dolayısı maliyyələşdirmədə sahibindən borcalana pulun yerdəyişməsi kommersiya bankları vasitəsilə həyata keçirilir, hansıki iqtisadi subyektlərin sərbəst pul vəsaitlərini müxtəlif şəraitlərdə cəlb edirlər, sonradan öz adından onları müxtəlif maliyyə aktivlərinə müxtəlif formada yerləşdirirlər. Belə institutlar maliyyə vasitəçiləri adlanır və onlara banklar, qarşılıqlı fondlar, həmçinin sığorta şirkətləri aiddir.

149 Maliyyə resurslarının ilkin satıcıları və həm də son istehsalçıları üç qrupa bölünür. Hansılardır?

- ☐ dövlət, hüquqi şəxslər və fiziki şəxslər
- ☐ təsərrüfatçı subyektlər (müəssisələr və təşkilatlar), hüquqi şəxslər və dövlət.
- ☒ təsərrüfatçı subyektlər (müəssisələr və təşkilatlar), fiziki şəxslər və dövlət.
- ☐ düzgün cavab yoxdur.
- ☐ təsərrüfatçı subyektlər (müəssisələr və təşkilatlar), hüquqi şəxslər və fiziki şəxslər

150 Layihə üzrə sadalananlardan göstəricilərdən hansı səhmdarların maraq dairəsindədir.

- ☐ Xalis terminal dəyər.
- ☐ Xalis çevrilmiş (artırılmış) dəyər
- ☒ Geri qaytarma müddəti
- ☐ Gəlirlilik
- ☐ Rentabellik

151 Maliyyə uçotunun vəzifəsi istifadəçilərin qərar qəbul etməsi üçün maliyyə hesabatlarını

hazırlamaqdır. Hansı bu hesablara aid deyil?

- ☐ kapital dəyişikliyi haqqında hesabat
- ☐ balans hesabatı
- ☒ vergi uçotu haqqında hesabat
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- ☐ mənfəət və zərərə aid hesabat

152 Beynəlxalq uçot və hesabat sistemində maliyyə hesabatlarının əsas hesabat elementlərinə hansılar aiddir?

- ☐ gəlirlər
- ☐ öhtəliklər
- ☒ hamısı
- ☐ xərclər
- ☐ xüsusi kapital

153 Maliyyə meneceri nələr bacarmalıdır? 1.maliyyə alətləri ilə işləməyi 2.mühasibat hesabatlarını təhlil etməyi 3.aktivlərin idarə olunmasını 4.dövlət büdcəsinin idarə olunmasını 5.audit fəaliyyətini

- ☐ 2,4,5
- ☐ 1,3,5
- ☒ 1,2,3
- ☐ 3,4,5
- ☐ 1,4,5

154 Müəssisədə müflisləşmə prosesi neçə mərhələyə ayrılır?

- ☐ 2
- ☐ 4
- ☒ 3
- ☐ 6
- ☐ 5

155 Müəssisədə maliyyə nəzarətinin hansı metodundan istifadə etməklə iflasın əlamətlərini müəyyən etmək olar?

- ☐ müayinə
- ☐ təftiş
- ☒ təhlil
- ☐ baxış
- ☐ monitorinq

156 Müəssisənin maliyyə vəziyyətini qiymətləndirən əsas göstəricini göstər:

- ☐ dövrüyyədən kənar aktivlər
- ☐ maliyyə aktivləri
- ☒ dövrüyyədən aktivlərinin vəziyyəti
- ☐ möhkəm passivlər.
- ☐ qeyri-material aktivləri

157 Müəssisənin sağlamlaşdırılmasının müdafiə taktikasına hansı tədbir daxildir?

- ☐ əmlakı icarəyə vermək
- ☐ lisenziyanı icarəyə vermək.

- ☐ xaricdən investisiya almaq
- ☐ kapital qoyuluşunu həyata keçirmək
- ☒ istehsal və satış xərclərini ixtisar etmək

158 Müəssisədə möhkəm passivlərə daxil olan elementi göstər

- ☐ sair satışdan gəlir
- ☐ satışdan gəlir
- ☒ DSMF ayırmalar üzrə minimum borc
- ☐ heç biri
- ☐ mənfəət

159 Büdcə təşkilatlarının maliyyə planları necə adlanır?

- ☐ Kassa planı
- ☐ Gəlirlər və xərclər balansı;
- ☒ Xərc smetası;
- ☐ Xərc sifarişi.
- ☐ Biznes planı;

160 Dövriyyə vəsaitinin norması nəyi ifadə edir?

- ☐ yola salınmış malın dəyəri neçə günə ödənilməlidir
- ☐ xərcləri necə gün maliyyələşdirmək olar
- ☒ ehtiyatı neçə gün təşkil etmək lazımdır
- ☐ hesab sənədləri neçə gün ərzində banka verilməlidir
- ☐ malları neçə günə yola salmaq olar

161 Xarici və milli valyuta ilə pul vəsaiti, debitor borcları müəssisənin hansı aktivlərinə daxildir?

- ☐ cari aktivlər
- ☐ birbaşa aktivlər
- ☒ maliyyə aktivləri
- ☐ qeyri-material aktivlər.
- ☐ real aktivlər

162 Müəssisədə hansı pul fondu həm mənfəət, həm də amortizasiya ayırmaları hesabına təşkil olunur?

- ☐ istehlak fondu
- ☐ nizamnamə fondu
- ☒ yığım fondu
- ☐ heç biri
- ☐ ehtiyat fondu

163 Müəssisədə xüsusi dövriyyə vəsaitinə bərabər tutulan vəsaitlər necə adlanır?

- ☐ sair satışdan mənfəət
- ☐ satışdan gəlir
- ☒ möhkəm passivlər
- ☐ xalis mənfəət
- ☐ bölüşdürülməyən mənfəət

164 Beynəlxalq uçot və hesabat sistemində maliyyə hesabatlarının əsas hesabat elementləri neçə yere bölünür?

- ☐ 3

- ☐ 4
- ☒ 5
- ☐ 8
- ☐ 7

165 Biznes-planın işlənilib hazırlanmasında əsas məqsəd nədən ibarətdir?

- ☐ müəssisənin işgüzar reputasiyasını yüksəltmək
- ☐ xərcləri azaltmaq
- ☒ mövcud imkan və resurslardan daha səmərəli istifadə edərək müəssisənin mənfəətini maksimum artırmaq
- ☐ rəqabət qabiliyyətini artırmaq
- ☐ investisiya qoyuluşunu artırmaq

166 Bu plarlardan hansı daha uzunmüddətlidir

- ☐ operativ plan
- ☐ biznes plan
- ☒ strateji plan
- ☐ heç biri
- ☐ cari plan

167 Müəssisənin inkişaf inkişaf planı

- ☐ maliyyə planı
- ☐ sığorta planı
- ☒ biznes planı
- ☐ operativ plan
- ☐ istehsal planı

168 Maliyyə planlaşdırılması nə yolu ilə həyata keçirilir:

- ☐ səhmdarların və digər investorların maraqlarının gözlənilməsi yolu ilə
- ☐ maliyyə göstəricilərinin miqdarını proqnozlaşdırmaq yolu ilə
- ☒ müxtəlif həcmli, tutumlu və təyinatlı maliyyə planlarının tərtib olunması yolu ilə
- ☐ qabaqcadan müəyyən olunmuş texniki-iqtisadi normativlər yolu ilə
- ☐ təsərrüfatdaxili ehtiyatların əmələ gəlməsi yolu ilə

169plan sənədidir və burada yalnız təşkilatın xərcləri əks edilir:

- ☐ proqnozlaşdırma
- ☐ uçot
- ☒ smeta
- ☐ nəzarət
- ☐ planlaşdırma

170 Maliyyədə idarəetmə nədir:

- ☐ dövlət büdcəsi vəsaitlərinin idarə edilməsidir
- ☒ müəyyən nəticəyə nail olmaq üçün obyektə təsir edən üsul və metodların məcmusudur
- ☐ qısamüddətli kredit əməliyyatları bazarının idarə edilməsidir
- ☐ müəssisənin vəsaitlərinin dövriyyəsi prosesində kommersiya hesablanmasıdır
- ☐ dövlətin və ya təsərrüfat subyektinin dayanıqlı inkişafının təmin olunmasıdır

171 Təsərrüfat subyektləri planlaşma mərhələsində öz imkanlarını qiymətləndirir və bu da öz əksini nədə tapır:

- ☐ anketlərdə
- ☐ xəritələrdə
- ☒ planlarda
- ☐ sxemlərdə
- ☐ çertyoclarda

172 Hansı metodun xüsusiyyəti müəyyən bir müddətə təsərrüfat subyektinin hesablarına vəsaitin köçürülməsi ilə əlaqədardır:

- ☐ normativ metod
- ☐ balans metodu
- ☒ pul axınları metodu
- ☐ hesabatlar metodu
- ☐ iqtisadi təhlil metodu

173 Maliyyə göstəriciləri, nəzarət rəqəmləri, maliyyə limitləri maliyyə planlaşdırılmasının nəyi hesab edilir:

- ☐ tipləri
- ☐ qolları
- ☒ vasitələri
- ☐ funksiyaları
- ☐ növləri

174 Maliyyənin planlaşdırma növlərindən biri səhvdir:

- ☐ cari
- ☐ strateji
- ☒ perspektiv
- ☐ uzunmüddətli
- ☐ operativ

175 Aşağıdakılardan biri maliyyə proqnozlaşdırılmasının növünə aiddir:

- ☐ cari
- ☐ perspekti
- ☐ müddətli
- ☐ orta müddətli
- ☒ həmişəlik

176 Biznes planının maliyyə bölməsində göstərilmir

- ☐ müəssisənin aktiv və passivlərinin ümumi balansı
- ☐ pul gəlir və xərclər balansı
- ☒ risklərdən sığortalanma planı
- ☐ mənfəət və zərərlər cədvəli
- ☐ satış həcmnin proqramı

177 Bu bölmə biznes plana aid deyil

- ☐ riskin qiymətləndirməsi və sığorta planı
- ☐ marketinq planı
- ☒ bölgü planı
- ☐ təşkilati plan
- ☐ maliyyə planı

178 Müəssisənin maliyyə planında nə əks olunur:

- ☐ Müəssisənin pul mədəxili və məxarici
- ☐ Müəssisənin pul mədəxili
- ☒ Müəssisənin pul mədəxili və məxarici, bank və digər subyektlərlə hesablaşmaları
- ☐ Banklar və digər kredit təşkilatları ilə hesablaşmaları
- ☐ Müəssisənin pul məxarici

179 Maliyyə bazarına daxil deyil:

- ☐ qızıl bazarı
- ☐ kapital bazarı
- ☒ əmək vasitələri bazarı
- ☐ pul vəsaiti bazar
- ☐ valyuta bazarı

180 Maliyyə bazarının əsas funksiyalarına aid deyil

- ☐ müxtəlif maliyyə alətləri və xidmətlərinə bazar qiymətlərini formalaşdırmaq
- ☐ kapitalın dövriyyəsinə sürətləndirmək
- ☒ maliyyə bazarının segmentlərinin inkişafı
- ☐ sərbəst kapitalın onun son istehlakçıları arasında bölgüsü
- ☐ müxtəlif mənbədən sərbəst kapitalın aktiv formada cəlb edilməsi

181 Müəssisənin maliyyə menecmenti strukturunda əsas həlqə

- ☐ direktor
- ☐ maliyyə bölməsi
- ☒ xəzinədar və təftiş bölməsi
- ☐ idarə heyəti
- ☐ baş aparat

182 Kiçik müəssisənin həyat tsikli dördüncü mərhələsi hansıdır:

- ☐ Yetkinlik
- ☐ Elmi işləmələr
- ☒ Tənəzzül
- ☐ Dirçəliş
- ☐ Əmtəə istehsalı və bazara çıxış

183 Müəssisənin investisiya strategiyasının idarə edilməsinin əsas vəzifələrinə daxil deyildir:

- ☐ Müəssisənin həyat tsiklinin mərhələlərinə uyğun vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla investisiya proqramlarının və pensiya təminatının tələblərinin müəyyənləşdirməsi
- ☐ Xarici investisiya mühit amillərinin və investisiya bazarı konyukturunun tədqiqi və nəzərə alınması;
- ☒ Gələcək dövrlər üçün müəssisənin investisiya fəaliyyətinin təhlili;
- ☐ Risk üstünlüyünü nəzərə almaqla kapital qoyuluşunun məqsədlərinə görə investisiya siyasətinin təyinedici tipinin əsaslandırılması.
- ☐ Gələcək investisiya fəaliyyəti ilə təmin ediləcək müəssisənin inkişafının strateji məqsədlərinin nəzərə alınması (müəssisənin həyat tsikli).

184 Müəssisənin həyat tsikli mərhələlərinə daxil deyildir:

- ☐ “Yetkinlik”
- ☐ “Uşaqlıq”
- ☒ “Dürğunluq”

- ☐ “Qocalıq”
- ☐ “Gənclik”

185 Aşağıdakılardan hansı müəssisənin Qocalıq dövrünə aid edilmir:

- ☐ Minimal itkini təmin etməklə aşağı rentabelli investisiya obyektlərindən kapitalın dezinvestisiyalanması;
- ☐ Amortizasiya olunan aktivlərin vaxtlı-vaxtında renovasiyasının təmin edilməsi
- ☒ Cari investisiya mənfəətinin minimal normasının təmin edilməsi
- ☐ əməliyyat fəaliyyətinin zəruri həcmələrini saxlamaq məqsədilə kapitalın yenidən investisiyalanması.
- ☐ Gəlirlilik səviyyəsini yüksəltmək məqsədilə maliyyə investisiyalarının “sıxılmış” portfeli;

186 Aşağıdakılardan hansı müəssisənin Yetkinlik dövrünə aid edilmir:

- ☐ Maliyyə investisiyaları portfelinin formalaşması;
- ☐ “investisiyanın böhran kütləsinə” çıxışın təmin edilməsi;
- ☒ əməliyyat fəaliyyətinin zəruri həcmələrini saxlamaq məqsədilə kapitalın yenidən investisiyalanması
- ☐ İnvestisiya olunan kapitalın zəruri artım templərinin təmin edilməsi.
- ☐ Real investisiyalanma formalarının diversifikasiyası

187 Real investisiyanın həyata keçirilməsi bir sıra üstün xüsusiyyətlərlə səciyyələnir ki, onlara da aiddir: 1.real investisiyalanma müəssisənin əməliyyat fəaliyyəti ilə sıx qarşılıqlı əlaqədə olur; 2.real investisiya maliyyə investisiyalanması ilə müqayisədə rentabelliyyənin daha yüksək səviyyəsini təmin edir; 3.real investisiyasının həyata keçirilməsi ilə əlaqədar idarəetmə qərarlarının əsaslandırılması prosesi daha sadə və az əməktutumludur; 4.real investisiya müəssisəyə dayanaqlı xalis pul axınını təmin edir; 5.real investisiya mədəni köhnəlmə riskinin yüksək səviyyəsinə meyllidir; 6.real investisiya inflyasiyaya qarşı mühafizənin yüksək dərəcəsinə malikdir; 7.real investisiyası müəssisəyə gəlirlilik-likvidlik şkalası üzrə investisiya-lanma alətlərinin seçilməsinin daha geniş diapazonunu təqdim edir;

- ☐ 2,3,4,5,7,
- ☐ 1,2,3,4,5,
- ☒ 1,2,4,5,6,
- ☐ 2,3,4,5,7,
- ☐ 2,3,4,5,6,7,

188 Maliyyə resurslarının alqı-satqısı iki yolla həyata keçirilir.Hansılardır?

- ☐ maliyyə resurslarının alqı-satqısı üç yolla həyata keçirilir.
- ☐ birincisi, maliyyə vasitəçilərinin köməyi olmadan bilavasitə satıcıdan onun istehlakçılara çatdırmaq, ikincisi, yalnız bir vasitəçilərin köməyi ilə
- ☒ birincisi, maliyyə vasitəçilərinin köməyi olmadan bilavasitə satıcıdan onun istehlakçılara çatdırmaq, ikincisi, bir və ya bir neçə vasitəçilərin köməyi ilə
- ☐ düzgün cavab yoxdur.
- ☐ birincisi, maliyyə vasitəçilərinin köməyi ilə bilavasitə satıcıdan onun istehlakçılara çatdırmaq, ikincisi, bir və ya bir neçə vasitəçilərin köməyi ilə

189 Vəsait mənbələrinin olduğu yerə görə maliyyə bazarı iki qrupa bölünür:

- ☐ banklar, kredit təşkilatları
- ☐ birca, bircadankənar bazar
- ☒ daxili və ya milli maliyyə bazarı, dünya maliyyə bazarı
- ☐ daxili maliyyə bazarı, milli maliyyə bazarı
- ☐ daxili bazar, xarici bazar

190 Dünya maliyyə bazarları

- ☐ Bütün cavablar düzgündür
- ☐ Bu bazarların resursları ölkənin daxili mənbələrinə əsaslanır. Bu halda digər ölkələrin resursları cəlb edilsə də, onların xüsusi çəkisi cüzi olur
- ☒ Onların resursları müxtəlif dövlətlərin rezidentlərinin vəsaitləri hesabına əmələ gəlir.
- ☐ Düzgün cavab yoxdur
- ☐ Pul resursları beynəlxal təşkilatlardan formalaşır

191 İnkişaf səviyyəsinə görə maliyyə bazarları bölünür.

- ☐ birinci dərəcəli, ikinci dərəcəli, üçüncü dərəcəli
- ☐ birinci dərəcəli, ikinci dərəcəli
- ☒ inkişaf etmiş, inkişaf etməkdə olan
- ☐ düzgün cavab yoxdur
- ☐ inkişaf etmiş, inkişaf etməkdə olan, zəif inkişaf etmiş

192 Maliyyə bazarının iştirakçıları hansılardır ? 1.investorlar 2.əmanətçilər 3.borc alanlar 4.sahibkarlar 5.müəssisələr

- ☐ 3,4,5
- ☐ 1,3,5
- ☒ 1,2,3
- ☐ 1,2,3,4
- ☐ 2,4,5

193 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- ☐ Planlaşdırma, nəzarət;
- ☐ Maliyyə informasiyası, tənzimləmə;
- ☒ Maliyyə informasiyası, planlaşdırma
- ☐ Maliyyə informasiya, operativ idarəetmə;
- ☐ Planlaşdırma, operativ idarəetmə;

194 Operativ maliyyə planlarını göstərin:

- ☐ Gəlirlər və xərclər balansı, xərc smetası;
- ☐ Kassa planı, gəlirlər və xərclər balansı;
- ☒ Təqvim planı, kassa planı;
- ☐ Xərc smetası, kassa planı
- ☐ Təqvim planı, gəlirlər və xərclər balansı;

195 Müəssisənin dövrüyyəsində cəlb olunmuş vəsaitləri göstər.

- ☐ sığorta vəsaitləri
- ☐ mənfəət
- ☐ büdcə vəsaiti
- ☒ vaxtı keçmiş kreditör borcları
- ☐ amortizasiya ayrımları

196 Xüsusi maliyyə və digər şirkətlər tərəfindən aparılan qısa müddətli və uzun müddətli icarənin xüsusi növü necə adlanır?

- ☐ lider
- ☐ libor
- ☒ lizinq
- ☐ likvidlik(alış qabiliyyəti)
- ☐ liveric

197 Diversifikasiya nədir?

- ☐ bibiri ilə bağlı olmayan məhsul istehsal həcmının artması
- ☐ sahibinə gəlir gətirən dəyər
- ☒ kapitalın toplanması forması
- ☐ məsrəflər mədəsi ilə məhsulun vahid dəyərinin hesablanması
- ☐ milli valyuta kursunun xarici valyutaya nisbətdə düşməsi

198 Malın həyat tsikli 4 mərhələdən keçir?

- ☐ ucalma, inkişaf, ekspansiya, süqut
- ☐ tətbiq, ucalma, inkişafın ekspansiyası
- ☒ ucalma, ekspansiya, yetkinlik, süqut
- ☐ mənimsəmə, ucalma, ekspansiya, süqut
- ☐ mənimsəmə, tətbiq, ucalma, süqut

199 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- ☐ istehlak fondunun bölgüsündən;
- ☐ xalis mənfəətin bölgüsündən;
- ☒ satışdan gələn mədaxilin bölgüsündən;
- ☐ mənfəətin bölgüsündən;
- ☐ yığım fondunun bölgüsündən;

200 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- ☐ sığorta maliyyəsi; kreditləşdirmə;
- ☐ özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə;
- ☒ kreditləşdirmə; dövlət maliyyələşdirməsi; özünümaliyyələşdirmə;
- ☐ dövlət krediti
- ☐ sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə

201 Xəzinədarın məsuliyyətinə aid deyil

- ☐ kassadakı nəğd vəsaitin idarə edilməsi
- ☐ kredit siyasətinin idarə edilməsi
- ☒ kadr siyasəti
- ☐ müəssisənin maliyyə planlaşdırılması
- ☐ bazar qiymətli kağızlarla əməliyyat aparılması

202 Maliyyənin idarə edilməsinin belə bir obyektı yoxdur

- ☐ dövlət maliyyəsi
- ☐ müəssisələrin maliyyəsi
- ☒ maliyyə orqanları
- ☐ bələdiyyə maliyyəsi
- ☐ sığorta münasibətləri

203 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- ☐ vergi müfəttişliyi
- ☐ müəssisələrin maliyyə xidməti
- ☒ müəssisə maliyyəsi
- ☐ maliyyə orqanı
- ☐ sığorta orqanı

204 Müəssisənin, təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin müəssisənin rəhbəri tərəfindən müəyyənləşdirilmiş qrup tərəfindən yoxlanması bunlardan hansına aiddir?

- ☐ İctimai nəzarət
- ☐ Kənar nəzarət
- ☒ Təsərrüfat daxili nəzarət
- ☐ Şəxsi nəzarət
- ☐ Sistem daxili nəzarət

205 Müəssisənin amortizasiya siyasəti metodlarına daxil deyil:

- ☐ Sürətli
- ☐ Xətti
- ☒ Budaqlı
- ☐ Sair
- ☐ İstehsal

206 Maliyyə menecmentinin idarəetmə obyektinə daxil deyil:

- ☐ Maliyyə münasibətləri
- ☐ Pul axınının təşkili
- ☒ Maliyyə menecerləri
- ☐ Pul fondlarının təşkil edilməsi
- ☐ Vəsaitin dövriyyə olunması

207 Maliyyə alətlərinə daxil deyil:

- ☐ Nizamnamə kapitalında iştirak
- ☐ Pul vəsaiti
- ☒ Əsas vəsaitlərin alqı-satqısı
- ☐ Qiymətli kağızlar
- ☐ Kredit alətləri

208 Pul vəsaiti formasında çıxış edən maliyyə alətləridir:

- ☒ kassa hesabındakı pul vəsaiti
- ☐ Forvard kontraktları
- ☐ İstiqraz
- ☐ Müqavilələr
- ☐ Pay haqqları

209 Kredit alətlərinə daxildir:

- ☐ Pay haqqları
- ☐ Kassa hesabındakı pul vəsaiti
- ☒ Forvard kontraktları
- ☐ Digər hesablardakı pul vəsaitləri
- ☐ Səhm

210 Nizamnamə kapitalındakı iştirak üzrə maliyyə alətləridir:

- ☐ Müqavilələr
- ☐ Kassa hesabındakı pul vəsaiti
- ☒ Pay və hissələr
- ☐ Forvard kontraktları

- ☐ Digər hesablardakı pul vəsaiti

211 Maliyyə bazarının əsas funksiyalarına aid deyil.

- ☐ Müxtəlif maliyyə alətləri və xidmətlərinə bazar qiymətlərini formalaşdırmaq
☐ Müxtəlif mənbələrdən sərbəst kapitalin aktiv formada müntəzəm cəlb edilməsi.
☒ Rentabellik fəaliyyətinin təmin edilməsi
☐ Kapitalın dövriyyəsinə sürətləndirmək
☐ Effektiv şəkildə sərbəst kapitalın onun son istehlakçıları arasında bölgüsü

212 Maliyyə bazarına daxil deyil.

- ☐ valyuta bazarı
☐ kapital bazarı
☒ maliyyə alətləri bazarı
☐ pul vəsaiti bazarı
☐ qızıl bazarı

213 Kapital bazarına daxildir. 1.borc kapitalı bazarı 2.qiymətli kağızlar bazarı 3.maliyyə bazarı 4.qiymətli metallar bazarı 5.pay qiymətli kağızlar bazarı

- ☐ 3,4,5
☐ 1,3,5
☒ 1,2,5
☐ 1,2,3,4,5
☐ 2,4,5

214 Qiymətli kağızlar bazarının növlərinə aid deyil.

- ☐ Qiymətli kağızların buraxılışı bazarı
☐ Birca
☒ Bank ssudası bazarı
☐ İlkin
☐ Bircadankənar

215 Müasir maliyyə bazarı nədir?

- ☐ borc kapitalı bazarıdır
☐ maliyyə bazarının yeni növüdür
☒ ölkələr, regionlar və sahələr arasında pul vəsaitlərinin yenidən bölüşdürülməsinin mürəkkəb iqtisadi mexanizmdir.
☐ dövlətlər arasında pul münasibətlərinin inkişaf etdirildiyi beynəlxalq bazardır.
☐ pul vəsaitləri bazarıdır

216 Pul bazarı nədir?

- ☐ borc kapitalı bazarıdır
☐ maliyyə bazarının yeni növüdür
☒ nisbətən qısamüddətli əməliyyatların aparıldığı bazardır
☐ borc qiymətli kağız bazarı
☐ nisbətən uzunmüddətli əməliyyatların aparıldığı bazardır

217 Pul bazarının ən dəqiq segmenti hesab edilir.

- ☐ mühasibatlıq
☐ dövlətlərarası bazar

- ☒ banklararası bazar
- ☐ düzgün cavab yoxdur
- ☐ şirkətlərarası bazar

218 Diskontlu bazar nədir?

- ☐ şirkətlərarası bazar
- ☐ banklararası bazar
- ☒ veksellərin satılması və alınması bazarıdır.
- ☐ düzgün cavab yoxdur
- ☐ dövlətlərarası bazar

219 Real investisiyanın həyata keçirilməsi bir sıra üstün xüsusiyyətlərlə səciyyələnir ki, onlara da aiddir: 1. real investisiyalaşdırma müəssisənin əməliyyat fəaliyyəti ilə sıx qarşılıqlı əlaqədə olur; 2. real investisiya maliyyə investisiyalaşması ilə müqayisədə rentabelliyn daha yüksək səviyyəsini təmin edir; 3. real investisiya müəssisəyə dayanaqlı xalis pul axınını təmin edir; 4. real investisiyasının həyata keçirilməsi ilə əlaqədar idarəetmə qərarlarının əsaslandırılması prosesi daha sadə və az əməktutumludur; 5. real investisiya mənəvi köhnəlmə riskinin yüksək səviyyəsinə meyllidir; 6. real investisiyası müəssisəyə gəlirlilik-likvidlik şkalası üzrə investisiyalaşdırma alətlərinin seçilməsinin daha geniş diapazonunu təqdim edir; 7. real investisiya inflyasiyaya qarşı mühafizənin yüksək dərəcəsinə malikdir;

- ☐ 2,3,4,5,6
- ☐ 2,3,4,5,6,
- ☐ 1,2,3,4,5,
- ☒ 1,2,3,5,7,
- ☐ 1,2,4,5,6,

220 Maliyyə investisiyasının həyata keçirilməsi bir sıra üstün xüsusiyyətlərlə səciyyələnir ki, onlara da aiddir: 1. Maliyyə investisiyası müəssisə tərəfindən xarici investisiyalaşdırmanın həyata keçirilməsinin əsas vasitəsi hesab edilir. 2. İqtisadiyyatın real sektorunun müəssisələrinin məcmu investisiya tələbatı sistemində maliyyə investisiyası ikinci səviyyəli (ikinci növbəti) investisiya tələbatını formalaşdırır. 3. maliyyə investisiyası inkişafın ayrı-ayrı strateji məqsədlərini daha tez və ucuz yolla reallaşdırma imkanı verir. 4. İqtisadiyyatın real sektorunun müəssisələri portfel maliyyə investisiyasından əsasən iki məqsəd: azad pul aktivlərindən istifadə prosesində əlavə investisiya gəlirinin alınması və onların inflyasiyadan mühafizəsi üçün istifadə edilir. 5. maliyyə investisiyalaşdırma müəssisənin əməliyyat fəaliyyəti ilə birbaşa qarşılıqlı əlaqədə olur;

- ☐ 1,3,4,5
- ☐ 1,2,3,4,5,
- ☒ 1,2,3,4,
- ☐ 1,2,4,5
- ☐ 2,3,4,5

221 Maliyyə investisiyasının həyata keçirilməsi bir sıra üstün xüsusiyyətlərlə səciyyələnir ki, onlara da aiddir: 1. Maliyyə investisiya inflyasiyaya qarşı mühafizənin yüksək dərəcəsinə malikdir. 2. Maliyyə investisiyası müəssisəyə gəlir-risk şkalası üzrə investisiyalaşdırma alətlərinin seçilməsinin daha geniş diapazonunu təqdim edir. 3. Maliyyə investisiyası müəssisəyə gəlirlilik-likvidlik şkalası üzrə investisiyalaşdırma alətlərinin seçilməsinin daha geniş diapazonunu təqdim edir. 4. Maliyyə investisiyasının həyata keçirilməsi ilə əlaqədar idarəetmə qərarlarının əsaslandırılması prosesi daha sadə və az əməktutumludur. 5. Əmtəə bazarı ilə müqayisədə maliyyə bazarı konyukturunun yüksək kənarlaşması maliyyə investisiyalaşdırılması prosesində daha fəal monitorinqin həyata keçirilməsinin zəruriliyini müəyyən edir.

- ☐ 1,3,4,5

- ☐ 1,2,3,4,5
- ☒ 2,3,4,5
- ☐ 1,2,4,5
- ☐ 1,2,3,4

222 Real investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsinin praktikasında istifadə edilən baza prinsiplərinə daxil deyildir: 1.İnvestisiya xərclərinin həcmnin qiymətləndirilməsi layihənin reallaşdırılması ilə əlaqədar istifadə olunan resursların məcmusunu əhatə etməlidir. 2.İnvestisiyalasdırılan kapitalın qaytarılmasının qiymətləndirilməsi xalis pul axınları göstəricisi əsasında həyata keçirilməlidir. 3.Qiymətləndirmə prosesində investisiya xərclərinin məbləği və xalis pul axını hazırki dəyərə gətirilməlidir. 4.Ayrı-ayrı göstəricilərin hazırki dəyərə gətirilməsi prosesində diskont dərəcəsinin seçilməsi müxtəlif investisiya layihələri üçün diferensiyalaşdırılmalıdır. 5.Səmərəliliyinin qiymətləndirilməsi bir tərəfdən rentabellik indeksi (əmsalı), digər tərəfdən diskontlaşdırılmayan ödəmə müddətimüqayisəsi əsasında həyata keçirilir.

- ☐ 2,3,4,5,
- ☐ 1,2,3,4,5,
- ☒ 1,2,3,4,
- ☐ 1,2,4,5,
- ☐ 1,3,4,5,

223 Kredit alətləri

- ☐ pay
- ☐ pul vəsaiti
- ☒ istiqraz
- ☐ hissə
- ☐ səhm

224 Maliyyə mənbələri neçə hissəyə bölünür?

- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ heç bir hissəyə
- ☐ 5

225 Xüsusi vəsaitlərin mənbələrinə aid olmayanı göstər

- ☐ səhmlərin satışı
- ☐ amortizasiya
- ☒ sığorta ödəmələri
- ☐ debit borclar
- ☐ şəxsi vəsait

226 Əldə edilmiş maliyyə mənbələrinə aid deyil?

- ☐ sığorta ödəmələri
- ☐ bank kreditləri
- ☒ partnyorların vəsaiti
- ☐ hökumət prqramı
- ☐ vauçer kapitalı

227 Mal dövriyyəsi nəyə bərabərdir?

- ☐ kreditor borc
- ☐ səhm
- ☒ borc kapitalı
- ☐ heç biri
- ☐ debitor borc

228 Zərərsizlik nöqtəsinin mahiyyəti hansı halda doğru verilmişdir:

- ☐ Müəssisədə “Zərərsizlik nöqtəsi göstəricisi” təhlili üç elementin— xərclərin, istehsal səviyyəsinin və mənfəətin qarşılıqlı əlaqəsinə əsaslanır.
- ☐ Zərərsizlik nöqtəsi göstəricisi gəlirin xərcləri tam ödədiyi haldır ki, burada mənfəət “0” bərabərdir.
- ☒ mənfəəti təmin edildiyi haldır, bu həddən yuxarı satılmış məhsulun vahidi müəssisədə şərti daimi xərcləri azaldacaqdır.
- ☐ heç biri
- ☐ Satışın kritik həddi göstəricisi istehsaldan gəlirin tamamlıqla bütün istehsal, satış məsrəflərini örtüyü və tam olaraq “0” səviyyəli mənfəəti təmin olunduğu haldır.

229 Müəssisədə bir növdə məhsul istehsal edir. P realizasiya qiyməti = 200 azn, VC -dəyişən xərclər, = 140 azn. FC -sabit xərclər = 2400 azn. Olarsa, aşağıdakı ardıcılığa müəyyən edin: 1. Zərərsizlik nöqtəsini ? 2. Mənfəət = 600 azn olduqda, nə qədər məhsul satılmalı? 3. 1300 ədəd məhsul satışından nə qədər Mənfəət əldə olunacaq?

- ☐ 60, 70, 75500
- ☐ 50, 60, 78600
- ☒ 40, 50, 76500
- ☐ 70, 60, 85600
- ☐ 40, 50, 68600

230 Müəssisədə bir növdə məhsul istehsal edir. P realizasiya qiyməti = 170 azn, VC dəyişən xərclər, = 120 azn. FC sabit xərclər = 2500 azn. Olarsa, aşağıdakı ardıcılığa müəyyən edin: 1. Zərərsizlik nöqtəsini ? 2. Mənfəət = 500 azn olduqda, nə qədər məhsul satılmalı? 3. 900 ədəd məhsul satışından nə qədər Mənfəət əldə olunacaq?

- ☐ 55, 65, 48500
- ☐ 40, 50, 44500
- ☒ 50, 60, 42500
- ☐ 60, 70, 65400
- ☐ 45, 60, 46500

231 Sadalanlardan hansı zərərsizlik nöqtəsinin tapılması ilə bağlı deyildir:

- ☐ Bu nöqtə istehsal-satış fəaliyyətinin zərərsizliyini təmin edən haldır
- ☐ Müəssisədə amortizasiya xərclərinin izlənməsi
- ☒ Müəssisə də xərclərin birbaşa xərclər və dolayı xərclər görə qruplaşması
- ☐ Bu nöqtəni aşmaq isə mənfəətin qenerasiyası (zəncirvari artımı) təmin edir.
- ☐ Müəssisə də xərclərin dəyişkən, daimi xərclərə bölgüsü

232 Müəssisədə maliyyə təhlilinin predmetini göstər:

- ☒ müəssisənin maliyyə vəziyyəti
- ☐ müəssisənin satış fəaliyyəti
- ☐ ümumi məhsul
- ☐ istehsal olunan məhsullar
- ☐ müəssisənin təchizat vəziyyəti.

233 Maliyyə təhlilinin əsas əhəmiyyətini göstər:

- ☐ tədavül sferasında dövriyyə kapitaldan istifadənin sürətləndirilməsi
- ☐ istehsal fondlarından istifadənin yaxşılaşdırılması ehtiyatları
- ☒ maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ehtiyatların aşkar edilməsi
- ☐ büdcəyə vergilərin vaxtında və tam məbləğdə ödənilməsi.
- ☐ dövriyyə kapitalından səmərəli istifadə

234 Maliyyə təhlilinin müqayisə metodunun əsasını nə təşkil edir ?

- ☐ əmsal göstəricilərindən istifadə olunur
- ☐ göstəricilər qruplaşdırılır
- ☒ plan və faktiki göstəricilər
- ☐ mütləq maliyyə göstəricisinin başqa bir göstəriciyə nisbəti kimi götürülür.
- ☐ təhlil aparmaq üçün cədvəl tərtib olunur

235 Maliyyə təhlilinin metoduna aid deyil?

- ☐ maliyyə əmsalları
- ☐ müqayisə metodu
- ☒ nəzarət metodu
- ☐ cədvəl tərtib etmək
- ☐ qruplaşma metodu

236 Maliyyə təhlilinin metodlarını göstər:

- ☐ maliyyə əmsalları
- ☐ müqayisə
- ☒ hamısıdır
- ☐ heç biri deyil
- ☐ qruplaşma

237 Müəssisədə maliyyə təhlilinin əsas məlumat mənbəyini göstər:

- ☐ ödəmə təqvimi
- ☐ biznes-plan
- ☒ mühasibat balansı
- ☐ kassa planı
- ☐ pul vəsaitinin hərəkəti proqnozu

238 Pul bazarının əsas funksiyası nədir?

- ☐ pul resurlarının idarə edilməsi.
- ☐ bütün iştirakçılarının və bütövlükdə iqtisadiyyatın pul vəsaitlərini tənzimlənməsidir.
- ☒ bütün iştirakçılarının və bütövlükdə iqtisadiyyatın likvidliyinin tənzimlənməsidir.
- ☐ düzgün cavab yoxdur.
- ☐ bütün iştirakçılarının və bütövlükdə iqtisadiyyatın imkanlarını tənzimlənməsidir.

239 Pul bazarının daimi monitorinqini həyata keçirir.

- ☐ Müəssisələr üzləri
- ☐ Kommersiya bankları
- ☒ Mərkəzi bank
- ☐ Bütün cavablar düzgündür
- ☐ Dövlət

240 Faiz dərəcəsinin artması və vəsaitin likvidliyinin aşağı olması zamanı maliyyələşdirmə

əməliyyatlarını genişləndirir, milli valyutaya müdaxilə edir, bazar iştirakçılarının qiymətli kağızlarını alır.

- ☐ Kommersiya bankları
- ☐ Maliyyə Nazirliyi
- ☒ Mərkəzi Bank
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dövlət

241 İqtisadi agentlərin kapitallarının formalaşdırılması və yenidən bölüşdürülməsi, korporativ nəzarətin həyata keçirilməsi, inkişafa kapitalın investisiyalaşdırılması və spekulyativ əməliyyatların aparılması funksiyalarıdır.

- ☐ mərkəzi bankın
- ☐ dövlətin
- ☒ kapital bazarının
- ☐ kommersiya banklarının
- ☐ müəssisənin

242 Maliyyə bazarında sövdələşmələr aparılır.

- ☐ dolayısı maliyyələşdirmə vasitəsilə
- ☐ bazarın iştirakçıları vasitəsilə
- ☒ maliyyə alətlərinin vasitəsilə
- ☐ düzgün cavab yoxdur
- ☐ pul vasitəsilə

243 Maliyyə alətləri dedikdə başa düşülür .

- ☐ maliyyə hesabatlarının milli standartlarına uyğun olmayan istənilən müqavilələr
- ☐ maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olmayan istənilən müqavilələr
- ☒ maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olan istənilən müqavilələr
- ☐ pul vasitələri
- ☐ maliyyə hesabatlarının milli standartlarına uyğun olan istənilən müqavilələr

244 Valyuta bazarında xarici valyutaların alqı-satqısı üzrə sövdələşmələr həyata keçirilir.

- ☐ kredit kartları ilə
- ☐ yalnız nağd formada
- ☒ nağd və nağdsız formalarda
- ☐ bütün cavablar düzgündür
- ☐ yalnız nağdsız formada

245 Dünya valyuta bazarında əməliyyatların böyük hissəsi formada həyata keçirilir.

- ☐ bütün cavablar düzgündür
- ☐ nağd
- ☐ kredit
- ☐ borc
- ☒ nağdsız

246 Qiymətli kağızlar bazarında arasında adətən vasitəçilərin iştirakı ilə sövdələşmələr həyata keçirilir.

- ☐ qiymətli kağızların sahibləri

- ☐ qiymətli kağızları alan və satan
- ☒ qiymətli kağızların emitentləri və investorlar
- ☐ bütün cavablar düzgündür.
- ☐ iştirakçılar

247 Qiymətli kağızlar bazarında olan seqmentlər hansılardır?

- ☐ əsaslı maliyyələşdirmə (mülkiyyətçi titullar bazarı); doalyı maliyyələşdirmə (borc öhdəliklər bazarı).
- ☐ pul (qısamüddətli likvidli qiymətli kağızlar bazarı); dolayı maliyyələşdirmə (mülkiyyətçi titullar bazarı); borc maliyyələşdirilməsi (borc öhdəliklər bazarı).
- ☒ pul (qısamüddətli likvidli qiymətli kağızlar bazarı); əsaslı maliyyələşdirmə (mülkiyyətçi titullar bazarı); borc maliyyələşdirilməsi (borc öhdəliklər bazarı).
- ☐ (qısamüddətli likvidli qiymətli kağızlar bazarı); dolayı maliyyələşdirmə (mülkiyyətçi titullar bazarı);
- ☐ pul (qısamüddətli likvidli qiymətli kağızlar bazarı); əsaslı maliyyələşdirmə (mülkiyyətçi titullar bazarı); doalyı maliyyələşdirmə (borc öhdəliklər bazarı).

248 kreditorlar və borcalanlar arasında kapitalın yenidən bölüşdürülməsi, isə borc öhdəliklərinin sahiblərinin dəyişilməsi baş verir.

- ☐ pul resursları bazarı, qiymətli kağızlar bazarı
- ☐ qiymətli kağızlar bazarı, maliyyə bazarı
- ☒ birinci maliyyə bazarı, ikinci maliyyə bazarı
- ☐ qiymətli kağızlar bazarı, pul resursları bazarı
- ☐ maliyyə bazarı, qiymətli kağızlar bazarı

249 Real investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi metodlarına aiddir:

- ☐ Mühasibat hesabatları üzrə əmsalaların qiymətləndirilməsi
- ☐ Riskə görə sığorta ödənişlərinin hesablanması
- ☒ diskont və ya diskonlaşma
- ☐ Maliyyə
- ☐ Mənfəətin indeksləşməsi

250 Real investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsində diskontlaşdırmaya əsaslanan metodlarına aid deyildir:

- ☐ diskont geri dönmə müddəti (return of investment), NTV
- ☐ xalis cari dəyər (net present value),(NPV)
- ☒ öz xərcini ödəmə müddəti (payback period),
- ☐ gəlirlilik dərəcəsi (return on investment).
- ☐ daxili gəlir norması (internal rate of return), İRR

251 Real investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsində diskontlaşdırmaya əsaslanan metodlarına aid deyildir:

- ☐ diskont geri dönmə müddəti (return of investment),
- ☐ xalis cari dəyər (net present value),
- ☒ öz xərcini ödəmə müddəti (payback period),
- ☐ heç biri
- ☐ daxili gəlir norması (internal rate of return),

252 Real investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsində mühasib metodlarına aiddir:

- ☐ diskont geri dönmə müddəti (return of investment),
- ☐ xalis cari dəyər (net present value),
- ☒ öz xərcini ödəmə müddəti (payback period),

- ☐ İnvestisiyaların rentabelliliyi indeksi metodu
- ☐ daxili gəlir norması (internal rate of return),

253 cari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır?

- ☐ əsas kapital
- ☐ dövriyyədənəknar kapital
- ☒ dövriyyə kapitalı
- ☐ uzunmüddətli investisiyalar
- ☐ qeyri-material aktivlər

254 Aşağıdakılardan hansı Xalis cari dəyərin (NPV) mahiyyətinə aid edilmir : (net present value), nəyi ifadə edir?

- ☐ bu metodunun əsasında sahibkarlar tərəfindən müəyyən olunan məqsədli göstərişə əməl olunması durur: müəssisənin bazar dəyərinin artırılmasına və bazar dəyərinə xidmət edən onun kəmiyyət qiymətləndirilməsi.
- ☐ diskontlaşdırılmış xalis gəlirlərlə investisiya xərclərinin fərqi ibarətdir.
- ☒ bu göstərici qiymətləndirilən layihənin yekunlaşması anına artırılmış (hesablanmış) ilkin investisiya yatırımı ilə geri ödənilən pul elementləri arasındakı fərkdir.
- ☐ Bu metod proqnozlaşdırılmış (PV) müddəti ərzində qenerasiya olunan, (CF) diskontlaşdırılmış xalis pul gəlirinin daxil olmasının ümumi məbləğinə əsasən əsas investisiya çıxışının (İC) hesablanmasına əsaslanır.
- ☐ Bu göstərici geri ödənilə bilən pul kütləsi (CF) məbləğləri ilə layihənin fəaliyyətinin əvvəlinə qiymətləndirilən (proqnozlaşdırılan) diskontlaşdırılmış ilkin yatırım arasındakı fərq kimi müəyyən edilir

255 Xalis cari dəyərin (NPV)(net present value) nəyi ifadə edir?

- ☐ xalis pul axınlarından investisiya xərclərinin qaytarılması üçün lazım olan müddəti təyin edir.
- ☐ Bu göstərici qiymətləndirilən layihənin yekunlaşması anına artırılmış (hesablanmış) ilkin investisiya yatırımı ilə geri ödənilən pul elementləri arasındakı fərkdir.
- ☒ Bu göstərici geri ödənilə bilən pul kütləsi (CF) məbləğləri ilə layihənin fəaliyyətinin əvvəlinə qiymətləndirilən (proqnozlaşdırılan) diskontlaşdırılmış ilkin yatırım arasındakı fərq kimi müəyyən edilir.
- ☐ Bu metod investisiyaların effektivliyini qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan ən vacib indeks rentabelliliyidir.
- ☐ İnvestisiya fəaliyyətinin səmərəliliyinin nisbi ölçüsüdür.

256 Müəssisənin maliyyə sabitliyi hansı göstərici ilə müəyyən edilir?

- ☐ hesablaşmaların vəziyyəti
- ☐ balansın likvidliyi
- ☒ ödəmə qabiliyyəti
- ☐ debitor və kreditor borcları
- ☐ kredit qabiliyyəti

257 Maliyyə nəticələrinin təhlili hansı göstəricilərə əsasən aparılır?

- ☐ xüsusi dövriyyə vəsaiti
- ☐ maya dəyəri
- ☒ mənfəətin formalaşması istiqamətləri
- ☐ bölüşdürülməyən mənfəət.
- ☐ istehsal xərcləri, satışdan gəlir, mənfəət, tam maya dəyəri.

258 Maliyyə nəticələrinin təhlili üçün mənfəətin hansı hissəsi əsas götürülür?

- ☐ mənfəətin formalaşması istiqamətləri
- ☒ mənfəətin ümumi məbləği
- ☐ bölüşdürülən mənfəət.
- ☐ xalis mənfəət

- ☐ satışdankənar əməliyyatlardan mənfəət

259 Satışdan mənfəətin hesablanması hansı göstəricilərə əsaslanır?

- ☐ qiymət, istehsal maya dəyəri
☐ satışdankənar əməliyyatlardan mənfəət
☒ tam maya dəyəri, qiymət
☐ tam maya dəyəri, rentabellik, mənfəət vergisi
☐ tam maya dəyəri, kommersiya xərcləri bölüşdürülməyən mənfəət

260 Balans mənfəəti təhlil olunan zamanı müqayisə olunan dövrlərin məlumatlarını göstər:

- ☐ keçən ilin və plan ilinin göstəriciləri
☐ plan ilinin əvvəlinə və sonuna
☒ keçən ilin və hesabat ilinin göstəriciləri
☐ plan ilinin əvvəli və keçən ilin axırına olan göstəricilər.
☐ plan ilinin axırına, hesabat ilinin axırına

261 Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilində istifadə olunan nəzarət metodu:

- ☐ Maliyyə hesablamaq metodları
☐ Inteqral metod
☒ müqayisə metodu
☐ riyazi metod
☐ Balans metodu

262 Maliyyə təhlili hansı metod ilə aparılır?

- ☐ əmsal
☐ təftiş
☒ qruplaşma
☐ analitik
☐ nəzarət

263 Maliyyə vəziyyətinin təhlilinin birinci mərhələsinin mahiyyətini göstər:

- ☐ balansın likvidliyinin qiymətləndirilməsi
☐ ödəmə qabiliyyətinin və maliyyə sabitliyinin qiymətləndirilməsi
☒ maliyyə vəziyyətinin ümumi qiymətləndirilməsi
☐ dövriyyə aktivlərinin dövriyyəsinin təhlili.
☐ kredit qabiliyyətinin qiymətləndirilməsi

264 Maliyyə təhlilinin müqayisə metodunun mahiyyətini göstər:

- ☐ əmsal göstəricilərindən istifadə olunur
☐ göstəricilər qruplaşdırılır
☒ plan və faktiki göstəricilərdən istifadə edilir
☐ mütləq maliyyə göstəricisinin başqa bir göstəriciyə nisbəti kimi götürülür.
☐ təhlil aparmaq üçün cədvəl tərtib olunur

265 Maliyyə təhlilinin metodunu göstər:

- ☐ analitik metod
☐ nəzarət metodu
☒ qruplaşma metodu
☐ vaxt metodu.

☐ birbaşa metod

266 Aşağıdakılar maliyyə təhlilinin metodlarıdır,yoxsa yox .

- ☐ maliyyə əmsalları
- ☐ müqayisə
- ☒ hamısıdır
- ☐ heç biri deyil
- ☐ qruplaşma

267 Müəssisədə maliyyə təhlilinin əsas məlumat mənbəyini göstər:

- ☐ ödəmə təqvim, kassa planı
- ☐ biznes-plan,uçot məlumatları
- ☒ mühasibat balansı
- ☐ kassa planı,mənfəət planı
- ☐ pul vəsaitinin hərəkəti proqnozu,kassa planı

268 Ümumi aydın informasiyalara aid olan prosedurlar

- ☐ planlaşdırma
- ☐ idarəetmə uçotu
- ☒ maliyyə uçotu və maliyyə təhlili
- ☐ proqnozlaşdırma
- ☐ müəssisədaxili təhlil

269 Maliyyə təhlilinin nəticələri kimə lazım deyil?

- ☐ malgöndərənə
- ☐ səhmdara
- ☒ alıcıya
- ☐ vergi xidmətinə
- ☐ kreditorlara

270 Maliyyə təhlilinin baza elementi

- ☐ sığorta ödənişləri
- ☐ mənfəət
- ☒ iqtisadi potensialdan istifadənin nəticələri
- ☐ heç biri
- ☐ zərər

271 Maliyyə təhlilinin baza elementinə aid olmayanı göstər

- ☐ iqtisadi potensialdan istifadənin nəticələri
- ☐ maliyyələşmə mənbələri
- ☐ maliyyə münasibətləri
- ☐ maliyyə resursları
- ☒ maliyyə taktikası

272 Maliyyə fəaliyyətinin təhlil metodları. Səhv olanı göstər

- ☐ müqayisəli təhlil
- ☐ üfqi
- ☒ funksional
- ☐ amillər üzrə təhlil

☐ şauqili

273 Müəssisənin maliyyə fəaliyyəti daimi olaraq asılıdır:

- ☐ Müəssisənin kapital dövriyyəsinə sürətləndirməyindən.
- ☐ Müəssisənin pul vəsaitlərinin hərəkəti və idarə edilməsindən
- ☒ Maliyyə bazarının konyukturasının vəziyyətindən.
- ☐ Müəssisə tərəfindən müxtəlif mənbələrdən sərbəst kapitalın aktiv formada müntəzəm cəlb edilməsindən.
- ☐ Müəssisənin maliyyə bazarındakı pul vəsaitlərinin kütləsindən.

274 Maliyyə bazarının əsas funksiyalarına aid deyil:

- ☐ Maliyyə alətləri sistemində maliyyə və kommersiya risklərinin minimumlaşdırılması üçün şəraitin formalaşdırılması.
- ☐ Maliyyə alətlərinin alıcı-satıcıları arasında peşəkar vasitəçiliyin həyata keçirilməsi.
- ☒ Müəssisənin iqtisadi potensialının artım tempinin dayanıqlılığı
- ☐ Müxtəlif mənbələrdən sərbəst kapitalın aktiv formada müntəzəm cəlb edilməsi.
- ☐ İnvestisiya sferasında kapitalın istifadəsinin daha effektiv istiqamətlərinin müəyyənləşdirilməsi.

275 Maliyyə bazarının əsas funksiyalarına aiddir:

- ☐ Rentabellik fəaliyyətinin təmin edilməsi
- ☐ Müəssisənin iqtisadi potensialının artım tempinin dayanıqlılığı
- ☒ Kapitalın dövriyyəsinə sürətləndirmək
- ☐ İstehsal və satışın artım tempi
- ☐ Müflisləşmə və böyük maliyyə uğursuzluğundan qaçmaq

276 Diskontlu bazar:

- ☐ Çeklərin satılması və alınması bazarıdır.
- ☐ Opsionların satılması və alınması bazarıdır.
- ☒ Veksellərin satılması və alınması bazarıdır.
- ☐ Düzgün cavab yoxdur.
- ☐ İstiqrazların satılması və alınması bazarıdır.

277 pul bazarının səciyyəvi xüsusiyyətlərinə aiddir:

- ☐ onun yüksək likvidliyi və pulun az sürətlə hərəkətmə qabiliyyəti
- ☐ onun aşağı likvidliyi və pulun sürətlə hərəkətmə qabiliyyəti
- ☒ onun yüksək likvidliyi və pulun sürətlə hərəkətmə qabiliyyəti
- ☐ onun aşağı likvidliyi və pulun az sürətlə hərəkətmə qabiliyyəti
- ☐ pulun sürətlə hərəkətmə qabiliyyəti

278 Pul bazarı və kapital bazarı arasında fərq:

- ☐ Maliyyə alətlərindən ibarətdir.
- ☐ ciddi sərhəd mövcud deyil.
- ☒ onların yerinə yetirdikləri funksiyalardan ibarətdir.
- ☐ Tənzimlənmə subyektindən ibarətdir.
- ☐ Bazardakı iştirakçılardan ibarətdir.

279 Pul bazarının əsas funksiyası:

- ☐ sərbəst pul kapitalının müxtəlif gəlirli maliyyə aktivlərinə investisiyalaşdırılması
- ☐ firma və şirkətlərin xüsusi kapitalının formalaşmasını təmin etmək.
- ☒ onun bütün iştirakçılarının və bütövlükdə iqtisadiyyatın likvidliyinin tənzimlənməsidir.

- ☐ investisiyanın cəlb edilməsi və korporativ nəzarətin yenidən bölüşdürülməsi.
- ☐ sərbəst pul kapitalının yenidən bölüşdürülməsi.

280 kapital bazarının funksiyası deyil:

- ☐ inkişafa kapitalın investisiyalasdırılması.
- ☐ İqtisadi agentlərin kapitallarının formalaşdırılması və yenidən bölüşdürülməsi.
- ☒ bütün iştirakçıların və bütövlükdə iqtisadiyyatın likvidliyinin tənzimlənməsidir
- ☐ spekulyativ əməliyyatların aparılması
- ☐ korporativ nəzarətin həyata keçirilməsi

281 maliyyə bazarının seqmentləri aid olmayan:

- ☐ qiymətli kağızlar bazarı
- ☐ valyuta bazarı
- ☒ kapital bazarı
- ☐ qızıl bazarı
- ☐ kredit bazarı

282 Maliyyə alətləri dedikdə:

- ☐ maliyyə hesabatlarının dövlət standartlarına uyğun olaraq istənilən müqavilələri başa düşülür.
- ☐ maliyyə hesabatlarının dövlət standartlarına uyğun olaraq beynəlxalq müqavilələri başa düşülür.
- ☒ maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq istənilən müqavilələri başa düşülür
- ☐ Düzgün cavab yoxdur
- ☐ maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq dövlət müqavilələri başa düşülür.

283 Xalis son dəyər (net terminale value) nəyi ifadə edir:

- ☐ Bu metod investisiyaların effektivliyini qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan ən vacib indeks rentabeliliyidir.
- ☐ İnvestisiya fəaliyyətinin səmərəliliyinin nisbi ölçüsüdür.
- ☐ Bu göstərici geri ödənilə bilən pul kütləsi (CF) məbləğləri ilə layihənin fəaliyyətinin əvvəlinə qiymətləndirilən (proqnozlaşdırılan) diskontlaşdırılmış ilkin yatırım arasındakı fərq kimi müəyyən edilir.
- ☒ Bu göstərici qiymətləndirilən layihənin yekunlaşması anına artırılmış (hesablanmış) ilkin investisiya yatırımı ilə geri ödənilən pul elementləri arasındakı fərkdir.
- ☐ Xalis pul axınlarından investisiya xərclərinin qaytarılması üçün lazım olan müddəti təyin edir.

284 Daxili gəlirlilik norması (İRR)metodu nəyi ifadə edir:

- ☐ Xalis pul axınlarından investisiya xərclərinin qaytarılması üçün lazım olan müddəti təyin edir.
- ☐ Bu göstərici qiymətləndirilən layihənin yekunlaşması anına artırılmış (hesablanmış) ilkin investisiya yatırımı ilə geri ödənilən pul elementləri arasındakı fərkdir.
- ☒ İnvestisiya fəaliyyətinin səmərəliliyinin nisbi ölçüsüdür. layihənin dəyərinin“0” bərabər olduğu hal başa düşülür
- ☐ Bu metod investisiyaların effektivliyini qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan ən vacib indeks rentabeliliyidir.
- ☐ Bu göstərici geri ödənilə bilən pul kütləsi (CF) məbləğləri ilə layihənin fəaliyyətinin əvvəlinə qiymətləndirilən (proqnozlaşdırılan) diskontlaşdırılmış ilkin yatırım arasındakı fərq kimi müəyyən edilir.

285 İnvestisiyaların diskont geri dönmə (xərcləri ödəmə) metodu hansı halda doğru verilmişdir:

- ☐ İnvestisiya fəaliyyətinin səmərəliliyinin nisbi ölçüsüdür. layihənin dəyərinin“0” bərabər olduğu hal başa düşülür
- ☐ Bu göstərici qiymətləndirilən layihənin yekunlaşması anına artırılmış (hesablanmış) ilkin investisiya yatırımı ilə geri ödənilən pul elementləri arasındakı fərkdir.
- ☒ Xalis pul axınlarından investisiya xərclərinin qaytarılması üçün lazım olan müddəti təyin edir.

- ☐ Bu metod investisiyaların effektivliyini qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan ən vacib indeks rentabelliliyidir.
- ☐ Bu göstərici geri ödənilə bilən pul kütləsi (CF) məbləğləri ilə layihənin fəaliyyətinin əvvəlinə qiymətləndirilən (proqnozlaşdırılan) diskontlaşdırılmış ilkin yatırım arasındakı fərq kimi müəyyən edilir.

286 İnvestisiyaların rentabelliliyi indeksi metodu hansı halda doğru verilmişdir:

- ☐ İnvestisiya fəaliyyətinin səmərəliliyinin nisbi ölçüsüdür. layihənin dəyərinin "0" bərabər olduğu hal başa düşülür
- ☐ Bu göstərici qiymətləndirilən layihənin yekunlaşması anına artırılmış (hesablanmış) ilkin investisiya yatırımı ilə geri ödənilən pul elementləri arasındakı fərkdir.
- ☒ İnvestisiyaların effektivliyini qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan ən vacib rentabellik metodudur.
- ☐ Xalis pul axınlarından investisiya xərclərinin qaytarılması üçün lazım olan müddəti təyin edir.
- ☐ Bu göstərici geri ödənilə bilən pul kütləsi (CF) məbləğləri ilə layihənin fəaliyyətinin əvvəlinə qiymətləndirilən (proqnozlaşdırılan) diskontlaşdırılmış ilkin yatırım arasındakı fərq kimi müəyyən edilir.

287 Ödəmə qabiliyyəti nə deməkdir?

- ☐ rentabelliliyin qiymətləndirilməsi
- ☐ müəssisənin balansının tərkibi və strukturunun qiymətləndirilməsi
- ☒ müəssisənin maliyyə vəziyyətinin və onun dayanıqlılığının xarici təzahür forması
- ☐ müəssisənin daxili maliyyə vəziyyətinin təzahür forması
- ☐ maliyyə planı

288 Müəssisə nə vaxt ödəməqabiliyyətli sayılır?

- ☐ dövriyyə vəsaitlərinin məbləği borc vəsaitlərindən az olduqda
- ☐ mənfəət çox olduqda
- ☒ dövriyyə vəsaitlərinin məbləği borcların həcmindən çox olduqda
- ☐ heç biri
- ☐ xərclərin minimumlaşdırmaq

289 Maliyyə təhlilinin əsas xüsusiyyətləri aşağıdakılardır. Səhv olanı göstər

- ☐ müəssisəninəmlakı və maliyyəsinin vəziyyəti xarakterizə olunur
- ☐ təhlilin nəticələrinin istifadəçilərə açıq olması
- ☒ təhlilin nəticələrinin qapalı olması
- ☐ meyarlar sistemində pul ölçüsünün dominantlığı
- ☐ təhlilin yekunlarının etibarlıq səviyyəsi

290 Maliyyə təhlilinin xüsusiyyətinə aiddir

- ☐ heç biri
- ☐ operativ-plan
- ☒ taktiki və strateji xarakterli qərarların informasiya təminatı
- ☐ pul axınlarının qiymətləndirilməsi
- ☐ cari plan

291 Maliyyə təhlili əsasən nəyə əsaslanır

- ☐ illik informasiyalara
- ☐ maliyyə hesablarına
- ☒ uçot informasiyalarına və idarəetmə uçotunun məlumatlarına
- ☐ operativ nəzarət
- ☐ sərbəstdir

292 Maliyyə münasibətləri dedikdə nə başa düşülür?

- ☐ vergi orqanları arasında münasibətlər
- ☐ maliyyə sistemi
- ☒ müxtəlif təsərrüfat subyektləri arasında qurulan münasibətlər
- ☐ bölgü və nəzarət
- ☐ maliyyənin mahiyyəti və məzmunu

293 Maliyyə Hesabatının əsas hesabat elementlərinə daxildir: 1.Aktivlər 2.Öhdəliklər 3.Xüsusi Kapital 4.Gəlirlər 5.Xərclər 6.Dövrüyyə pul vəsaitləri

- ☐ 1,2,4,5,6
- ☐ 2,3,4,5,6
- ☒ 1,2,3,4,5,
- ☐ 1,2,3,5,6
- ☐ 1,3,4,5,6

294 Hansı hal Maliyyə Hesabatının əsas hesabat elementlərinin mahiyyəti uyğun deyildir: 1.Aktivlər (assets) - müəssisənin keçmiş fəaliyyəti nəticəsində yaranmış, onun nəzarətində və istifadəsində olan elə resurslardır ki, gələcəkdə həmin resurslar müəssisəyə iqtisadi fayda gətirəcək. 2.Öhdəliklər (liabilities) - müəssisənin keçmiş fəaliyyəti nəticəsində yaranmış və gələcəkdə ona iqtisadi fayda gətirəcək resursların həmin müəssisədən axıb getməsinə-çıxmasına səbəb olan borclarıdır. 3.Xüsusi kapital (equity capital) - müəssisənin aktivlərindən onun öhdəliklərini çıxdıqdan sonra qalan xalis aktivləridir. 4.Gəlir (income) - hesabat dövründə müəssisənin iqtisadi faydasının elə artmasıdır ki, bu öz əksini aktivlərin artmasında, yaxud öhdəliklərin azalmasında tapır. Bunun nəticəsində kapitalın mülkiyyətçilərin paylan hesabına olmayan artımı baş verir. 5.Xərclər (expenses) - hesabat dövründə müəssisənin iqtisadi faydasının elə azalmasıdır ki, bu öz əksini aktivlərin dəyərinin azalmasında və ya itiril-məsində yaxud öhdəliklərin artmasında tapır, bunun da nəticəsində kapitalın mülkiyyətçiləri tərəfindən geri çıxanılması hesabına olmayan azalması baş verir. 6.Dövrüyyə pul vəsaitləri—nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa vəsaiti və başqa vəsaitdir .

- ☐ 1,2,4,5,6,
- ☐ 2,3,4,5,6
- ☒ 1,2,3,4,5,
- ☐ 1,2,3,5,6
- ☐ 1,3,4,5,6

295 Maliyyə menecmentini zəruri edən amildir:

- ☐ dövlət büdcəsinin formalaşdırılması
- ☐ pul vəsaitinin yığılması
- ☒ maliyyə resurslarının səmərəli idarə olunması
- ☐ kapital fəaliyyəti təşkil etmək
- ☐ maliyyə sisteminə təsir göstərmək

296 Maliyyə menecmenti predmeti təşkil edir:

- ☒ kapitalın hərəkətini təşkil edən pul axınları
- ☐ bank və müəssisələr arasındakı münasibətlər
- ☐ dövlət və müəssisələr arasındakı iqtisadi münasibətlər
- ☐ müəssisələr arasındakı maliyyə və pul münasibətləri
- ☐ fiziki və hüquqi şəxslər arasındakı maliyyə münasibətləri

297 Maliyyə menecmenti hansı elmlər sərhədində yerləşmişdir:

- ☐ bank uçotu və mühasibat uçotu
- ☐ idarəetmə nəzəriyyəsi və statistika
- ☒ maliyyə nəzəriyyəsi və mühasibat uçotu
- ☐ müəssisə iqtisadiyyatı və menecment
- ☐ qiymətmələgəlmə və müəssisə iqtisadiyyatı

298 Maliyyə menecmentinin predmeti

- ☐ pul gəlirləri
- ☒ kapitalın hərəkətini əks etdirən pul axınları
- ☐ pul fondlarının yaranması, formalaşması, istifadəsi
- ☐ milli gəlirin ilkin və yenidən bölgüsü

299 Maliyyə menecmentinin məqsədinə aid deyil

- ☐ istehsal və satışın artım tempi
- ☐ rəqiblərlə mübarizədə liderlik
- ☒ pul vəsaitinin proqnozlaşdırılması
- ☐ rentabellik fəaliyyətinin təmin edilməsi
- ☐ xərclərin minimumlaşdırılması

300 Maliyyə menecmentinin vəzifəsinə aid deyil

- ☐ səhm buraxılışı
- ☐ investisiyalarla əməliyyatlar
- ☒ rəqiblərlə mübarizədə liderlik
- ☐ pul vəsaitinin proqnozlaşdırılması
- ☐ kredit və borcların alınması

301 Maliyyə menecmenti anlayışı bazar iqtisadiyyatı şəraitində nə ifadə edir:

- ☐ Menecmentin idarə olunması
- ☐ Mühasibat balansının qurulması
- ☒ Maliyyənin idarə edilməsi
- ☐ Maliyyənin nəzəri əsasları
- ☐ Maliyyənin qiymətləndirilməsi

302 Müəssisədə maliyyə menecerinin vəzifəsinə aid olmayan funksiya:

- ☐ Vergilərin idarə olunması
- ☐ Maliyyə təhlili
- ☒ Maliyyə uçotu və cari hesabatların hazırlanması
- ☐ Investisiyaların idarə olunması
- ☐ Kredit siyasəti

303 Müəssisədə maliyyənin idarə olunması subyektini göstər

- ☐ vergi xidməti
- ☐ auditor təşkilatı
- ☒ menecment
- ☐ sığorta şirkəti
- ☐ mühasibatlıq

304 Maliyyə menecmentinin mühasibat uçotu ilə sıx qarşılıqlı əlaqəsi aşağıdakı səbəblərlə izah olunmur

- ☐ maliyyə menecmenti müəssisənin maliyyə fəaliyyətinin yaxşılaşdırılması və müəyyən maliyyə nəticələrinin əldə edilməsi məqsədilə həyata keçirilən prosesdir
- ☐ bəzi təsərrüfat subyektlərində, xüsusilə kiçik müəssisələrdə maliyyə meneceri və
- ☒ Mühəsibat uçot siyasətinin tarixi inkişafı maliyyə menecmenti elminə bilavastə əsaslanır
- ☐ maliyyə xarakterli bir çox vacib qərarların əsaslandırılması uçot obyektinin fəaliyyətinin bu və ya digər aspektlərinin başa düşülməsinin adekvat səviyyəsindən bilavasitə asılıdır
- ☐ maliyyə xarakterli qərarlar mühəsibat uçotunun informasiyaları əsasında qəbul edilir

305 Müəssisədə Maliyyə Meneceri qarşısına qoyulan kompleks məqsədlərə çatması üçün onun vəzifələrinə daxildir : 1. Müəssisənin inkişaf perspektivi məqsədinə uyğun olaraq maliyyə resurslarının mümkün həcmi formalaşdırılması 2. Formalaşdırılmış maliyyə resurslarının ən effektiv formada istifadəsinin təminatı 3. Müəssisənin maliyyə fəaliyyətini xarakterizə edən pul dövrüyyəsinin optimallaşdırılması 4. Mənfəətin maksimumlaşdırılması 5/ Maliyyə riski səviyyəsinin minimumlaşdırılması

- ☐ 2,3,5,
- ☐ 1,2,3
- ☒ Bütün cavablar
- ☐ 1
- ☐ 2,3,4,

306 Qiymətli kağızlar bazarının funksiyalarına hansılar aiddir?

- ☐ kapitalın bir sahədən başqa sahəyə axınını təmin etməklə ayrı-ayrı sahələrin inkişafını nizamlayır
- ☐ satışa çıxarılan aktivlərin real bazar qiymətlərini müəyyən edir
- ☐ inflyasiya tempinin dəyişməsinə təsir göstərir
- ☐ əhalinin istehsalın idarəedilməsində iştirak etməsini təmin edir
- ☒ hamısı

307 Müəssisənin idarəetmə strategiyası növlərinə aid deyil:

- ☐ ayrı-ayrı təsərrüfat strategiyası
- ☒ beynəlxalq maliyyə strategiyası
- ☐ korporativ strategiya
- ☐ funksional strategiya
- ☐ ayrı-ayrı müəssisə vahidlərinin strategiyası

308 strateji menecment sahəsində amerika mütəxəssisi İ. Ansofor strategiyaları neçə qrupa ayırmışdır?

- ☐ 5
- ☐ 6
- ☐ 3
- ☐ 2
- ☒ 4

309 Bunlardan hansını amerika mütəxəssisi İ. Ansoforun strategiyasının qrupuna aid etməmişdir?

- ☐ firmanın daxilində münasibətləri müəyyənləşdirən qaydalar
- ☒ daxili mühiti tənzimləyən qaydalar
- ☐ firmanın fəaliyyətinin nəticələrinin qiymətləndirilməsində istifadə edilən qaydalar
- ☐ xarici mühiti tənzimləyən və istiqamətləndirən qaydalar
- ☐ firmanın gündəlik fəaliyyətinin həyata keçirilməsində istifadə edilən qaydalar

310 Strategiya formalaşması problemini kompleks şəkildə tədqiq edən alim

- ☒ V.A. Aqafonov

- ☐ heç biri
- ☐ R.Parker
- ☐ L.Qitman
- ☐ İ.Ansofor

311 Maliyyə strategiyası hansı strategiyanın növlərindən biridir?

- ☐ müəssisənin təsərrüfat vahidinin strategiyası
- ☒ funksional
- ☐ korporativ
- ☐ idarəetmə
- ☐ biznes

312 Müəssisənin funksional strategiyasının növünə aid deyildir

- ☐ istehsal
- ☐ marketinq
- ☐ heyət, innovasiya
- ☒ biznes strategiyası
- ☐ maliyyə

313 Maliyyə strategiyasının işlənilib hazırlanması prinsipinə aid deyil

- ☐ maliyyə strategiyasının çevikliyinin təmin edilməsi
- ☐ maliyyə fəaliyyətinin strateji menecmentinin sahibkarlıq stilinə üstün hədəflənməsi
- ☒ maliyyə strategiyasında mənfəətin maksimallaşdırılması
- ☐ maliyyə fəaliyyətdə yeni texnologiyaların tətbiq edilməsi
- ☐ strateji maliyyə inkişafının dominant sferalarına ayrılması

314 Maliyyə strategiyasının işlənilib hazırlanması mərhələləri. Səhv olanı göstər

- ☐ əsas strateji maliyyə qərarlarının qəbul edilməsi
- ☐ xarici maliyyə mühiti amillərinin tədqiqi
- ☒ maliyyə strategiyasının onun baza korporativ strategiyasına uyğunlaşdırılması
- ☐ maliyyə strategiyasının reallaşdırılmasına nəzarətin təşkili
- ☐ müəssisənin maliyyə fəaliyyətinin güclü və zəif tərəfinin qiymətləndirilməsi

315 Müəssisənin maliyyə strategiyasının reallaşdırılmasının idarə edilməsi prosesinin mərhələlərinin sayı

- ☐ 6
- ☐ 2
- ☒ 5
- ☐ 4
- ☐ 3

316 Strategiya sözünün mənası

- ☐ rəqabət qabiliyyəti
- ☐ strateji idarəetmə
- ☒ Sərkərdə məharəti
- ☐ idarəetmə bacarığı
- ☐ planlaşdırma

317 Maliyyə strategiyasının qiymətləndirilməsi parametrlərinə aid olmayanı göstər

- ☐ maliyyə strategiyasının müəssisənin daxili potensialına uyğunlaşdırılması
- ☐ maliyyə strategiyası parametrlərinin balanslaşdırılması
- ☒ SWOT – təhlil
- ☐ maliyyə strategiyasının xarici maliyyə mühitə amillərinin dəyişilməsinə uyğunlaşması
- ☐ maliyyə strategiyasının reallaşdırılmasının iqtisadi səmərəliliyi

318 Öz xərcini ödəmə müddəti metodu ilə qiymətləndirmə hansı halda doğru göstərilmişdir:

- ☒ İnvestisiya xərclərinin gözlənilən orta illik gəlirə nisbəti ilə ölçülür.
- ☐ İnvestisiyaların effektivliyini qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan ən vacib rentabellik metodudur.
- ☐ İstehsal olunacaq bircins məhsulun vahidinə düşən investisiya xərclərini xarakterizə edir.
- ☐ Bütün gözlənilən layihə müddəti ərzində əldə olunacaq gəlirlərin cəminin qoyulan investisiyaya nisbəti ilə ölçülür .
- ☐ Xalis pul axınlarından investisiya xərclərinin qaytarılması üçün lazım olan müddəti təyin edir

319 Gəlir/investisiya əmsalı metodu ilə qiymətləndirmə hansı halda doğru göstərilmişdir:

- ☐ İnvestisiyaların effektivliyini qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan ən vacib rentabellik metodudur.
- ☐ İnvestisiya xərclərinin gözlənilən orta illik gəlirə nisbəti ilə ölçülür.
- ☒ Bütün gözlənilən layihə müddəti ərzində əldə olunacaq gəlirlərin cəminin qoyulan investisiyaya nisbəti ilə ölçülür .
- ☐ Xalis pul axınlarından investisiya xərclərinin qaytarılması üçün lazım olan müddəti təyin edir
- ☐ İstehsal olunacaq bircins məhsulun vahidinə düşən investisiya xərclərini xarakterizə edir.

320 Kapital xərclərin xüsusi çəkisi metodu ilə qiymətləndirmə hansı halda doğru göstərilmişdir:

- ☐ İnvestisiyaların effektivliyini qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan ən vacib rentabellik metodudur.
- ☐ İnvestisiya xərclərinin gözlənilən orta illik gəlirə nisbəti ilə ölçülür.
- ☒ İstehsal olunacaq bircins məhsulun vahidinə düşən investisiya xərclərini xarakterizə edir.
- ☐ Xalis pul axınlarından investisiya xərclərinin qaytarılması üçün lazım olan müddəti təyin edir
- ☐ Bütün gözlənilən layihə müddəti ərzində əldə olunacaq gəlirlərin cəminin qoyulan investisiyaya nisbəti ilə ölçülür .

321 Göstərilən qiymətləndirmə metodların() hansıları mühasibat metodu ilə hesablama aiddirlər: 1. İnvestisiya xərclərinin gözlənilən orta illik gəlirə nisbəti ilə ölçülən öz xərcini ödəmə müddəti metodu. 2. İnvestisiyaların effektivliyini qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan rentabellikmetodu. 3. İstehsal olunacaq bircins məhsulun vahidinə düşən investisiya xərclərini xarakterizə edənGəlir/investisiya əmsalı metodu . 4. Bütün gözlənilən layihə müddəti ərzində əldə olunacaq gəlirlərin cəminin qoyulan investisiyaya nisbəti ilə ölçülənkapital xərclərin xüsusi çəkisi metodu. 5. Xalis pul axınlarından investisiya xərclərinin qaytarılması üçün lazım olan müddəti təyin edildiyi Gəlir/investisiya əmsalı metodu.

- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☒ 1,2,4,
- ☐ 2,3,5
- ☐ 2,3,4

322 Xalis mənfəət və istehsal fondlarının orta qalıq göstəriciləri əsasında müəssisədə hansı rentabellik hesablanır?

- ☐ cari aktivlərin rentabelliği
- ☐ satışın rentabelliği

- ☒ aktivlərin rentabelliği
- ☐ əsas kapitalın rentabelliği.
- ☐ xərclərin rentabelliği

323 Şirkətin kapital qoyuluşunun həyata keçirilməsi ilə əlaqədar çəkdiyi xərclər

- ☐ dolaylı xərclər
- ☐ cari xərclərdir
- ☒ uzunmüddətli xərclərdir;
- ☐ cari əsas xərclər
- ☐ xüsusi xərclərdir;

324 Müəssisədə nə zaman mənfəət sıfıra bərabər olur?

- ☐ zərər əldə etdikdə
- ☐ müəssisə zərərlə işlədikdə
- ☒ zərərsiz nöqtə baş verdikdə
- ☐ həm zərər, həm də mənfəət əldə etdikdə
- ☐ müəssisə mənfəət əldə etdikdə

325 Balansın proqnozu nda hansı iqtisadi göstəricilərin səviyyəsi müəyyən edilir?

- ☐ maya dəyərinin səviyyəsi
- ☐ müəssisənin rentabellilik səviyyəsi
- ☒ aktiv və passivlərin səviyyəsi
- ☐ istehsal xərclərinin səviyyəsi
- ☐ mənfəətin səviyyəsi

326 Maliyyə hesabatlarının formaları haqqında deyilənlərin hansıları yanlışdır:

- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın yekunu bankda və kassada qalan pul vəsaitlərinin yekun göstəricisidir.
- ☐ Mənfəət və zərərlər haqqında hesabatdaha çox gəlirləri xarakterizə etdiyi üçün beynəlxalq təcrübədə Gəlirlərin hesabatı kimi də adlandırılır.
- ☒ Müəssisədə Balans hesabatı onun bir tərəfində aktivlər də həmin resursların yaranma mənbəyi, digər tərəfində passivlər hissəsində isə müəssisənin sərəncamında olan resurslar öz əksini tapır.
- ☐ Cavabların hamısı yanlışdır
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatbeynəlxalq praktikada bölüşdürülməmiş mənfəət haqqında hesabat kimi də adlanır.

327 Müasir maliyyənin davamçıları sayılan Robert Bodi və Mertona görə maliyyə əmsalları hesabına müəssisənin hansı aspektlərinin təhlili mümkün sayılır: 1.Rentabellik göstəricisi 2.Aktivlərin dövriyyəsi, 3.maliyyə rıçağı 4.Likvidlik göstəricisi 5.Müəssisənin bazarın dəyərini

- ☐ 2,3,4
- ☐ 2,3,4,5
- ☒ 1,2,3,4,5
- ☐ 4,5,1
- ☐ 1,3,4,5

328 Maliyyə hesabatlarının formaları haqqında deyilənlərin hansıları yanlışdır:

- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunmasında məqsəd daxil olan və çıxan pul vəsaitlərinin mənbələrini müəyyən etmək və onların təhlilinə imkan yaratmaqdan ibarətdir.
- ☐ Mənfəət və zərərlər haqqında hesabatdaxildə menecerlərə növbəti dövrlərin xərclərini planlaşdırmağa, kənarda isə investisiya qərarlarının qəbuluna ən çox təsir edən formada.

- ☒ Müəssisədə Balans hesabatı onun bir tərəfində aktivlər də həmin resursların yaranma mənbəyi, digər tərəfində passivlər hissəsində isə müəssisənin sərəncamında olan resurslar öz əksini tapır.
- ☐ Cavabların hamısı yanlıştır
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatın (KDHH) ın yekunu Balans hesabatının xüsusi kapital bölməsinə əlavə edilərək cəmlənir.

329 Müəssisənin inkişaf dinamikası və maliyyə vəziyyətinin operativ, əyani və sadə qiymətləndirilməsi məqsədilə aparılan Ekspres-təhlilə aşağıdakılardan hansı daxil deyildir:

- ☐ Mühüm indikativ göstəricilərlə tanışlıq
- ☐ Müəssisənin uçot siyasəti ilə tanışlıq
- ☒ Analitik əmsallar sisteminin hesablanması.
- ☐ İzahedici qeydlərin oxunması
- ☐ Hesabatda “xəstə” maddələrin aşkar edilməsi və onların dinamika qiymətləndirilməsi

330 Müəssisədə ehtiyatlarla bağlı xərclərə aiddir:

- ☐ sifariş həcmnin artması Saxlanma və Sifariş xərcləri heç bir halda dəyişmir
- ☐ sifariş həcmnin artması ilə tərs mütənəsb olaraq illik saxlanma xərcini azalır;
- ☒ sifariş həcmnin artması ilə düz mütənəsb olaraq illik saxlanma xərcini artırır;
- ☐ Heç biri
- ☐ sifariş həcmnin artması ilə düz mütənəsb olaraq illik sifariş xərci də artırır

331 Mal-material ehtiyatlarının Optimal sifariş həcmnin (EOQ) göstəricisi, reallığı əks etdirmədiyi fərz olunan hallarına daxil deyildir: 1.Müəssisələrin çoxunda xammal ehtiyatlarının istifadəsi sabit templə həyata keçirilmir. 2.Şirkətlər növbəti sifariş olunmuş xammal ehtiyatının alınması üçün ehtiyatların tamamilə tükənməsini gözləməirlər. 3.Müəssisə ehtiyatın müəyyən minimum həddə çatdığı anda növbəti sifariş olunmuş xammal ehtiyatının alınmasını həyata keçirə bilər. 4.İstehsal prosesində xammal sərfi zamanlar üzrə sabitdir və xammal ehtiyatı tam istifadə olunduqdan sonra növbəti sifariş q miqdarda xammal müəssisənin anbarına daxil olmasına əsaslanır. 5.müəssisənin anbarında olan xammal ehtiyatının maksimal həcmi daima q olarsa və bu zaman ehtiyatların illik saxlanma xərci anbarda olan xammal ehtiyatının orta miqdarından ($q/2$) həcmdə xətti asılılıqlı olacaqdır.

- ☐ 1,2,4
- ☐ 1,2,5
- ☐ 3,4,5
- ☐ 2,3,4
- ☒ 1,2,3

332 Maliyyə menecmentinin mahiyyətinə aid deyildir:

- ☐ Maliyyə menecmenti (MM)--gündəlik istifadə də müxtəlif maliyyə aktivlərinin idarə olunmasıyla bağlı fəaliyyət prosesidir. Belə ki, hər bir maliyyə aktivini özünə məxsus spesifik idarəetmə və hesabat, uçot və spesifik bazarın xüsusiyyətlərini daşıyır. Bu xüsusiyyətdən MM-nə çətin idarə oluna bilən kompleks kimi baxmaq olar.
- ☐ Maliyyə menecmenti – müəssisənin strateji və taktiki məqsədlərinə nail olmaq üçün rəşional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və onlardan daha səmərəli istifadə olunması yolu ilə pul axınlarını effektiv idarə edən elmdir.
- ☒ Neoklassik və merkantilizm maliyyə nəzəriyyələri çərçivəsində maliyyə bazarının köməyi ilə iqtisadiyyatın bir sahəsindən digərinə pul axının mahiyyətini öyrənir.
- ☐ Maliyyə menecmentinin predmetini kapitalın hərəkətini əks etdirən pul axınları təşkil edir.
- ☐ Maliyyə meneceri – mühasib və maliyyəçi funksiyalarını özündə birləşdirən, maliyyə alətləri ilə işləməyi, mühasibat (maliyyə) hesabatlarını təhlil etməyi, aktivlərin, kapitalın və öhdəliklərin idarə olunmasını bacaran mütəxəssisdir.

333 Müəssisənin fəaliyyətində iştirak edənlər və onların maraqları :1. İnvestorlar – müəssisənin mülkiyyətçiləri və borcverənlərdir. Borcverənlər də öz kapitallarını uzun müddətə müəssisəyə

qoyurlar. Lakin səhmdarlardan fərqli olaraq, onlar bunu müəyyən müddətdən sonra mütləq geri qaytarılmaq şərti ilə edirlər. 2.Cari fəaliyyətin iştirakçıları – müəssisənin tərəfdaşları (malgöndərənlər və alıcılar), eləcə də cari əməliyyatları maliyyələşdirən kreditor təşkilatlardır. 3.Dövlət və ictimai orqanlar, əsasən vergi orqanları. Onlar Ümumi daxili məhsul səviyyəsi və dövlətə ödənilən vergi şəklində öz payını götürür. Bundan əlavə, yeni iş yerlərinin yaranması dövlətin sosial siyasətinin həyata keçirilməsinə xidmət edir. 4.Müəssisənin işçiləri: idarəetmə personalı (menecerlər) və sırası işçilər. Maliyyə xidmətinin strukturunu, pul axınlarının hərəkətini, hesablasmaların aparılması texnologiyasını və bu kimi qərarlar məhz menecerlər tərəfindən qəbul edilir. Sırası işçilərə gəldikdə, onların maraqları yüksək əməkhaqqı, müəssisənin imici və təqdim etdiyi sosial yardımlardan ibarətdir. 5.Digər maraqlı şəxslər – potensial investorlar, bazar indikatorlarının (göstəricilərinin) dinamikasına və müəssisənin maliyyə vəziyyəti barədə məlumatlara əsaslanaraq müəssisəyə investisiya qoymaq və ya onu almağın məqsədəuyğunluğu barədə qərar verirlər.

- ☐ 2,3,4,5,
- ☐ 1,2,3,4,
- ☒ Cavabların bütün hamisi
- ☐ 2,4,5,1,
- ☐ 1,3,4,5,

334 Mühasibat uçotu sistemlərinin hüquqi tənzimlənməsi aşağıdakılarla təmin olunur: 1- Beynəlxalq prinsiplərə uyğunluq və həmçinin iqtisadiyyatın inkişaf xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış milli standartların mövcudluğu; 2-Mühasibat uçotu obyektlərinin qiymətləndirilməsinin müxtəlif metodları 3- Mühasibat uçotu və hesabatı haqqında qanun; 4- Mühasibat uçotunun milli hesablar planı; 5- Mühasibat (maliyyə) hesabatları sistemi; 6- Təsərrüfat subyektinin uçot siyasəti.

- ☐ 2,3,4,5,1,
- ☐ 1,2,3,4,5,
- ☒ 1,3,4,5,6,
- ☐ Cavabların hamisi
- ☐ 2,3,4,5,6,

335 Dünya ölkələri üzrə mühasibat uçotu sisteminin aşağıdakı modellərini müəyyənləşdirmək olar: 1.Britaniya-amerikan modeli (Böyük Britaniya, ABŞ, Hollandiya, Kanada, Avstraliya və s.); 2. Kontinental model (Almaniya, Avstriya, Fransa, İsveçrə, İtaliya və s.); 3.Avro-atlantika modeli (Portuqaliya, İspaniya,Türkiyə və s.) 4.Cənubi Amerika modeli (Braziliya, Argentina, Boliviya və s.); 5. Qarışıq iqtisadiyyatlı ölkələr modeli (Şərqi Avropa ölkələri və keçmiş SSRİ ölkələri).

- ☐ 2,3,4,5,
- ☐ Cavabların hamisi
- ☒ 1,2,4,5,
- ☐ 1,2,3,5,
- ☐ 1,2,3,4,

336 Mal – material ehtiyatlarının idarə olunması prosesi aşağıdakılardan hansıları ilə bağlı deyildir:

- ☐ Mal-material ehtiyatlarının ehtiyatlarının çox olması likvid aktivlərin “istifadəsiz” vəziyyətdə qalmasına və eyni zamanda saxlanma və sığorta xərclərinin artması səbəb olması
- ☐ Mal-material ehtiyatlarının yaranması və onların anbarlarda saxlanılması müəssisə üçün arzuolunmaz və məcburi bir yük olması
- ☒ Sadalananların heç biri
- ☐ Mal-material ehtiyatlarının gündəlik sifarişi sifarişlərin sayı artdığına görə sifariş və daşınma xərcləri böyüməsinə və gecikmələrin baş verməsi, material ehtiyatlarının çox olmasından köhnəlmələrin və itkilərin də yaranmasına səbəb ola bilməsi
- ☐ Mal-material ehtiyatlarının çox olması likvid aktivlərin “istifadəsiz” vəziyyətdə qalması və bununla da müəssisənin aktivliyinin aşağı düşməsi

337 Mal – material ehtiyatlarının idarə olunması prosesinə aiddirlər: 1.Mal-material ehtiyatlarının yaranması və onların anbarlarda saxlanması müəssisə üçün arzuolunmaz və məcburi bir yük olması 2.Mal-material ehtiyatlarının çox olması likvid aktivlərin istifadəsiz vəziyyətdə qalması və bununla da müəssisənin aktivliyinin aşağı düşməsi 3.Mal-material ehtiyatlarının çox olması likvid aktivlərin istifadəsiz vəziyyətdə qalmasına və eyni zamanda saxlanma və sığorta xərclərinin artması səbəb olması 4.Mal-material ehtiyatlarının gündəlik sifarişi sifarişlərin sayı artdığına görə sifariş və daşıma xərcləri böyüməsinə və gecikmələrin baş verməsi, 5.müəssisənin maliyyə riskini azaltmaq məqsədi ilə lazım olduğundan daha çox xammal və materialları sifariş etməsi

- ☐ 1,3,4,5,
- ☐ 2,3,5,
- ☒ 1,2,3,4,
- ☐ 2,3,4,5
- ☐ 1,2,3,5,

338 Müəssisədə istehsal ehtiyatlarının idarə olunması siyasətinin formalaşması hansı suallara cavaba əsaslanır: 1.ehtiyatların səviyyəsinin idarə edilməsi siyasətini optimallaşdırmaq olarmı? 2.ehtiyatların hansı səviyyəsi minimum lazım olandır? 3.növbəti sifariş nə zaman verilməlidir? 4.müəssisənin maliyyə riskini azaltmaq məqsədi ilə materialları sifariş etməsi hansı səviyyədə olmalıdır? 5.hər yeni sifarişin optimal həcmi hansı səviyyədə olmalıdır?

- ☐ 2,3,4,5,
- ☐ 1,2,3,4
- ☒ 1,2,3,5,
- ☐ 1,2,4,5,
- ☐ 2,3,4,

339 Optimal ehtiyatların idarə edilməsində istehsal ehtiyatlarının kriteriyalı məqsədlərinə aid deyildir:

- ☐ anbarlarasifarişlərin verilməsi
- ☐ ehtiyatların anbarlara yerləşdirilməsi
- ☒ ehtiyatların alınması üçün maliyyələşmə mənbəyinin tapılması
- ☐ sifarişlərin yerinə yetirilməsi xərcləri
- ☐ ehtiyatların anbarlarda saxlanması

340 Optimal ehtiyatların idarə edilməsində istehsal ehtiyatlarının kriteriyalı məqsədlərinə aiddir: 1.ehtiyatların anbarlara yerləşdirilməsi 2.ehtiyatların anbarlarda saxlanması 3.) ehtiyatların alınması üçün maliyyələşmə mənbəyinin tapılması 4.anbarlarasifarişlərin verilməsi 5.sifarişlərin yerinə yetirilməsi xərcləri

- ☐ 1,2,3,5,
- ☐ 1,2,3,4,
- ☒ 1,2,4,5,
- ☐ 1,2,3,4,5,
- ☐ 2,3,4,5,

341 Cari mal-materialların həcmnin optimallaşdırılması modelinə aiddir:

- ☐ daxili gəlir norması (internal rate of return),
- ☒ sifariş həcmnin iqtisadi əsaslandırılması (Economic ordering quantity) gəlirlilik dərəcəsi
- ☐ diskont geri dönmə müddəti (return of investment),
- ☐ xalis cari dəyər (net present value),

342 Balansın proqnozu planının passiv bölməsində göstərilən element hansıdır?

- ☐ xammal, materiallar üzrə ehtiyatlar
- ☐ dövriyyədənənar aktivlərin balans dəyəri
- ☒ materiallara görə kreditlər borcu
- ☐ kassa, hesablama hesabı
- ☐ bitməmiş kapital qoyuluşu

343 Balansın proqnozu nun aktivində göstərilən element

- ☐ debitor borclar
- ☐ bankın kreditləri
- ☒ qeyri-material aktivləri
- ☐ səhmlərin emmisiyası
- ☐ kreditor borcu

344 cari investisiyalar müəssisədə hansı aktilərin formalaşmasına yönəldilir?

- ☐ dövriyyədənənar aktivlərə
- ☐ heç biri
- ☐ material aktivlərinə
- ☐ qeyri-material aktivlərə
- ☒ dövriyyə aktivlərinə

345 Xərclərin artma əmsalı nəyi xarakterizə edir?

- ☐ materialların istehsala hazırlanmasını
- ☐ texnoloci ehtiyatı
- ☒ məhsulun hazırlıq səviyyəsi
- ☐ malların yola salınması üçün lazım olan ehtiyatı.
- ☐ yığım ehtiyatını

346 Müəssisədə müvəqqəti maliyyə çətinliyi yarandıqda hansı vəsaitdən istifadə etməsi mədsədəmüvafikdir:

- ☐ uzunmüddətli bank krediti
- ☐ baş idarənin vəsaiti
- ☒ qısa müddətli bank krediti
- ☐ heç biri
- ☐ büdcə vəsaiti

347 Müəssisə kapital qoyuluşunu birinci növbədə hansı mənbədən maliyyələşdirilməlidir?

- ☐ qısamüddətli kredit
- ☐ baş idarənin vəsaiti
- ☒ yığım fondu
- ☐ uzunmüddətli kredit.
- ☐ ehtiyat fondu

348 Amortizasiya ayırmaları investisiyanın maliyyələşmə mənbələrinin hansı qrupana aiddir?

- ☐ hamısı
- ☐ investorun borc alınmış vəsaiti
- ☒ investorun xüsusi vəsaiti
- ☐ maliyyə bazarında səfərbərliyə alınan vəsait.
- ☐ investorun cəlb olunmuş vəsaiti

349 Fəaliyyət növlərinə görə aktivləri göstər?

- ☐ maliyyə aktivləri, qeyri-material aktivlər
- ☐ əsas və dövriyyə aktivləri, qeyri-material aktivlər
- ☒ maliyyə, material və qeyri-material aktivlər
- ☐ material aktivləri, investisiya aktivlər
- ☐ qeyri-material aktivlər, dövriyyə aktivləri

350 Məhsulun hazırlıq səviyyəsini xarakterizə edən göstərici necə adlanır?

- ☐ maliyyə ehtiyatı
- ☐ istehsal tskilinin uzunluğu
- ☒ xərclərin artma əmsalı
- ☐ cari ambar ehtiyatı.
- ☐ nəqliyyat ehtiyatı

351 Kapital qoyuluşunun mahiyyəti nədir?

- ☐ yığım fondunun təşkili ilə əlaqədar xərclərdir
- ☐ müəssisənin cari fəaliyyəti ilə əlaqədar xərcləri göstərir
- ☒ yeni əsas fondların təşkili və fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi ilə əlaqədar xərclərdir
- ☐ amortizasiya fondunun təşkili ilə əlaqədar xərclərdir
- ☐ müəssisədə əsas fondların hissə-hissə bərpası ilə əlaqədar xərclərdən ibarətdir

352 İnvestisiyanın maliyyələşdirilməsi mənbələrindən deyil:

- ☐ xarici investisiyalar
- ☐ müəssisənin öz vəsaitləri
- ☒ düzgün cavab yoxdur
- ☐ mərkəzləşdirilmiş resurslar
- ☐ borc vəsaitləri

353 müəssisənin öz vəsaitlərinə aid deyil:

- ☐ daxili aktivlərin səfərbərliyi
- ☐ amortizasiya ayırmaları
- ☒ büdcədən ayrılmış qaytarılmayan məbləğ
- ☐ bölüşdürülməmiş gəlir və digər pul yığımları
- ☐ çıxış olmuş əmlakın reallaşdırılmasında əldə olunan vəsait

354 müəssisənin borc vəsaitlərinə aid deyil:

- ☐ müəssisənin qiymətli kağızlarının emissiyasının yerləşdirilməsindən əldə olunan vəsait
- ☐ bankların krediti
- ☒ güzəştli dövlət investisiya kreditləri
- ☐ kredit verənlərə olan borclar
- ☐ maliyyə-investisiya strukturlarının borcları

355 müəssisənin qiymətli kağızlarının emissiyasının yerləşdirilməsindən əldə olunan vəsait

- ☐ xarici bankların kreditləri
- ☒ güzəştli dövlət investisiya kreditləri
- ☐ beynəlxalq təşkilatların kreditləri
- ☐ büdcədən ayrılmış qaytarılmayan məbləğ

356 korporasiya səviyyəsində investisiya menecmentinin məqsədlərinə aid deyil:

- ☐ maliyyə dayanıqlığının təmin edilməsi
- ☐ gəlirlərin maksimumlaşdırılması;
- ☒ xərclərin minimumlaşdırılması
- ☐ tədiyyə qabiliyyətliliyinin təmin edilməsi
- ☐ investisiya fəaliyyəti prosesində risklərin minimumlaşdırılması;

357 Mal-material ehtiyatlarının Optimal sifariş həcmnin (EOQ) göstəricisinin müəyyən edilməsində , fərz olunan hansı hallar üzrə hesablamalar aparılır: 1.Müəssisələrin çoxunda xammal ehtiyatlarının istifadəsi sabit templə həyata keçirilmir. 2.

- ☐ 1,2,5
- ☐ 3.4
- ☐ 2.3
- ☐ 1,2,3
- ☒ 4.5

358 Satılmış məhsulun maya dəyərinin hesablanması və ehtiyatların qiymətləndirilməsinin hansı metodları vardır: 1.Fərdi qiymətləndirmə metodu. 2.İlk alınmış ehtiyatın dəyərinə görə qiymətləndirmə 3.Son alınmış ehtiyatın dəyərinə görə qiymətləndirmə 4.Orta qiymət metodu ilə qiymətləndirmə 5.Optimal sifariş həcminə görə qiymətləndirmə

- ☐ 1,2,3,4,5
- ☐ 1,2,3,5
- ☒ 1,2,3,4,
- ☐ 2,3,4,5
- ☐ 1,2,3,5

359 Satılmış məhsulun maya dəyərinin hesablanması və ehtiyatların qiymətləndirilməsi metodlarının mahiyyəti hansı hallarda doğru deyildir:

- ☐ Son alınmış ehtiyatın dəyərinə görə qiymətləndirmə.Burada məhsulun mayadəyəri ən son alınmış xammal və materialların dəyəri əsasında müəyyən edilir. Ehtiyatların uçotu isə ən qabaq alınmış qiymətlərlə aparılır.
- ☐ Fərdi qiymətləndirmə metodu. Bu metodda məhsul vahidi satıldıqdan sonra ona çəkilmiş xərcə uyğun olaraq ehtiyatların dəyəri azaldılır.
- ☒ Optimal sifariş həcminə görə qiymətləndirmə.Bu metodla cari mal-material ehtiyatlarının sifariş həcmnin iqtisadi qiymətləndirməsində istifadə olunur.
- ☐ Orta qiymət metodu ilə qiymətləndirmə. Bu halda ehtiyatların vahidinin orta qiyməti müəyyən edilir və maya dəyərinin hesablanmasında istifadə edilir.
- ☐ İlk alınmış ehtiyatın dəyərinə görə qiymətləndirmə. Bu üsula görə ehtiyatlar müəssisə tərəfindən alındıqları ardıcılıqla da istifadə olunur və məhsulun maya dəyərinə əlavə olunur. Ehtiyatların uçotu isə ən son satınalma qiymətləri ilə aparılır.

360 Satılmış məhsulun maya dəyərinin hesablanması və ehtiyatların fərdi qiymətləndirmə metodunun mahiyyəti hansı halda doğru göstərilmişdir :

- ☐ Bu halda ehtiyatların vahidinin orta qiyməti müəyyən edilir və maya dəyərinin hesablanmasında istifadə edilir.
- ☐ Bu üsula görə ehtiyatlar müəssisə tərəfindən alındıqları ardıcılıqla da istifadə olunur və məhsulun maya dəyərinə əlavə olunur. Ehtiyatların uçotu isə ən son satınalma qiymətləri ilə aparılır.
- ☒ Bu metodda məhsul vahidi satıldıqdan sonra ona çəkilmiş xərcə uyğun olaraq ehtiyatların dəyəri azaldılır.
- ☐ Bu metodla cari mal-material ehtiyatlarının sifariş həcmnin iqtisadi qiymətləndirməsində istifadə olunur.
- ☐ Burada məhsulun maya dəyəri ən son alınmış xammal və materialların dəyəri əsasında müəyyən edilir. Ehtiyatların uçotu isə ən qabaq alınmış qiymətlərlə aparılır.

361 Satılmış məhsulun maya dəyərinin hesablanması və ehtiyatların İlk alınmış ehtiyatın dəyərinə görə qiymətləndirməsi metodunun mahiyyəti hansı halda doğru göstərilmişdir :

- ☐ Bu halda ehtiyatların vahidinin orta qiyməti müəyyən edilir və maya dəyərinin hesablanmasında istifadə edilir.
- ☐ Bu metoddaməhsul vahidi satıldıqdan sonra ona çəkilmiş xərcə uyğun olaraq ehtiyatların dəyəri azaldılır.
- ☒ Bu üsula görə ehtiyatlar müəssisə tərəfindən alındıqları ardıcılıqla da istifadə olunur və məhsulun maya dəyərində əlavə olunur. Ehtiyatların uçotu isə ən son satılma qiymətləri ilə aparılır.
- ☐ Bu metodla cari mal-material ehtiyatlarının sifariş həcmnin iqtisadi qiymətləndirməsində istifadə olunur.
- ☐ Burada məhsulun maya dəyəri ən son alınmış xammal və materialların dəyəri əsasında müəyyən edilir. Ehtiyatların uçotu isə ən qabaq alınmış qiymətlərlə aparılır.

362 Maliyyə hesabatlarının beynəlxalq Standartları (İAS 1) üzrə maliyyə uçotunun əsas məqsədi ibarətdir:

- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlamaq;
- ☐ Maliyyə vəziyyəti haqqında hesabat hazırlamaq;
- ☒ Bundan yuxarıda sadalananları hər biri üzrə hesabat hazırlamaq;
- ☐ Doğru cavab göstərilməmişdir.
- ☐ Maliyyə nəticələri haqqında hesabat hazırlamaq;

363 Müəssisədə Maliyyə Menecmentinin məqsədlərinə daxildir:

- ☐ Müəssisənin gəlirinin tamamlıqla yenidən investisiya ya yönəldilməsidir
- ☐ Müəssisə səhmdarların əsas məqsədi müəssisəyə yatırıqları investisiyadan maksimum mənfəət əldə etməkdir.
- ☒ Müəssisənin cari bazar dəyərinin maksimumlaşdırılması.
- ☐ Sadalananların heç biri.
- ☐ Maliyyə menecmentinin əsas məqsədi müəssisədə gəlirin maksimumlaşdırılmasıdır.

364 Cari və perspektiv maliyyənin idarə edilməsində aşağıdakı hansı göstəricilər əsas götürülür:
1. Müəssisənin ödəniş qabiliyyətliliyi 2. Maliyyə davamlılığı 3. Rentabellik 4. Mənfəətin səviyyəsi
5. Bazar konyunkturasi

- ☐ 1,4,5,
- ☐ 2,3,4,
- ☒ 1,2,3,
- ☐ 1,2,4
- ☐ 3,4,5,

365 Maliyyə Menecmentinin mahiyyəti hansı halda düzgün göstərilməmişdir:

- ☐ MM-tinin əsas məqsədi müəssisənin cari bazar dəyərinin maksimumlaşdırılmasıdır.
- ☐ Maliyyə ehtiyatlarının cəlb olunması və istifadəsi ilə bağlı müəssisədə meydana çıxan pul münasibətləri sistemidir.
- ☒ Maliyyə xarakterli qərarların mühasibat uçotunun qaydalarına uyğun olaraq təşkili prosesidir.
- ☐ Maliyyə Menecmenti müəssisələrdə kapitalın və pul gəlirlərinin formalaşması və istifadəsi ilə əlaqədar pul münasibətlərinin idarə edilməsi məharətidir.
- ☐ MM-ti müəssisənin maliyyə modelinin, yəni onun balansının optimallaşdırılması üzrə fəaliyyət sistemidir.

366 Dünya ölkələri üzrə mühasibat uçotunun hansı modelləri mövcuddur: 1. Britaniya-amerikan modeli 2. Kontinental model 3. Latın Amerika modeli 4. Qarışıq iqtisadiyyatlı ölkələr modeli 5. Cənubi Avropa və Şimali Afrika modeli

- ☐ 1,2,4,5,
- ☐ 2,3,4,5
- ☒ 1,2,3,4
- ☐ 1,2,3,5
- ☐ 1,3,4,5

367 Dünya ölkələri üzrə mühasibatlıq modelinin özünə məxsus inkişaf xüsusiyyətlərinə aiddir:

1.Britaniya-amerikan modeli inkişaf etmiş maliyyə və qiymətli kağız bazarları şəraitində fəaliyyət göstərirvə subyektlərinə qanunla qadağan olunmayan hər şeyə icazə var prinsipinə müvafiq olaraq əhəmiyyətli dərəcədə seçim azadlığı verilmişdir. 2.Kontinental uçot modeli əsasən banklara, dövlətin maliyyə strukturlarına və vergi qaydalarına istiqamətlənmişdirvə bu tənzimlənmə qanunla icazə verilən hər şeyə icazə vardır prinsipinə uyğun təmin olunur. 3.Cənubi Amerika modeli tamamilə vergi qaydalarına yönəlmişdir. Bu modelli ölkələrdə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinin əsas mənbəyi kimi dövlət maliyyələşdirilməsi çıxış edir. 4.Britaniya-amerikan modeli inkişaf etmiş maliyyə və qiymətli kağız bazarları şəraitində fəaliyyət göstərir və bu tənzimlənmə qanunla icazə verilən hər şeyə icazə vardır prinsipinə uyğun təmin olunur. 5.Kontinental uçot modeli əsasən banklara, dövlətin maliyyə strukturlarına və vergi qaydalarına istiqamətlənmişdir və subyektlərinə qanunla qadağan olunmayan hər şeyə icazə var prinsipinə müvafiq olaraq əhəmiyyətli dərəcədə seçim azadlığı verilmişdir.

- ☐ 2,3,4,
- ☐ 1,2,3,4
- ☒ 1,2,3,
- ☐ 3,4,5,
- ☐ 1,2,3,5

368 Dövriyyə aktivlərinin dövr etmə tsikli ardıcılığı hansı halda doğru göstərilmişdir:

- ☐ Pul vəsaitləri Debitor öhdəlik Mal-material ehtiyatları hazır məhsul Pul vəsaiti
- ☐ Mal-material ehtiyatları Pul vəsaitləri hazır məhsul Debitor öhdəlik Pul vəsaiti
- ☒ Pul vəsaitləri Mal-material ehtiyatları hazır məhsul Debitor öhdəlik Pul vəsaiti
- ☐ İnvestisiya qoyuluşu İstehsal ehtiyatları hazır məhsul Debitor öhdəlik Pul vəsaiti
- ☐ Pul vəsaitləri hazır məhsul Mal-material ehtiyatları Debitor öhdəlik Pul vəsaiti

369 Sifariş həcmnin iqtisadi əsaslandırılması (EOQ) modeli hansı hallarda istifadə olunur:

- ☐ İnvestisiya qoyuluşu üzrə optimal həcmnin tapılmasında
- ☐ Pul vəsaitləri üzrə optimal həcmnin tapılmasında
- ☒ Mal-material ehtiyatlarıüzrə optimal həcmnin tapılmasında
- ☐ Heç biri
- ☐ Debitor öhdəliküzrə optimal həcmnin tapılmasında

370 Sifariş həcmnin iqtisadi əsaslandırılması (EOQ) modelinin hesablanması mexanizmi hansı xərc maddələrinə əsaslanır:

- ☐ Debitor öhdəliklə mal satışı
- ☒ ehtiyatların anbarlarda saxlanması xərcləri
- ☐ Heç biri
- ☐ İnvestisiya qoyuluşu xərcləri
- ☐ Ehtiyatların istehsalı xərcləri

371 Maliyyə strategiyasının işlənməsi planlaşmanın hansı növünə aiddir?

- ☐ illik
- ☐ operativ
- ☒ strateji
- ☐ biznes
- ☐ cari

372 Maliyyə strategiyası nəyi nəzərdə tutur?

- ☐ iki ilə qədər müəssisənin fəaliyyətinin inkişafını

- ☐ müəssisənin cari fəaliyyətinin inkişafını
- ☒ müəssisənin uzunmüddətli fəaliyyətinin məqsədini və inkişafını
- ☐ perspektiv üçün müəssisənin maliyyələşməsini
- ☐ müəssisənin operativ fəaliyyətinin inkişafını

373 Maliyyə strategiyasının məqsədini göstər:

- ☐ müəssisənin mənfəətinin istifadəsi və nəzarət
- ☐ xərclərin planlaşdırılması
- ☒ müəssisənin bazar dəyərinin maksimumlaşdırılması
- ☐ müəssisənin mənfəətinin maksimum artırılması
- ☐ müəssisənin gəlirlərinin bölüşdürülməsi

374 Perspektiv maliyyə planlaşdırılması hansı sənədlərin tərtibi ilə başa çatır?

- ☐ şahmat cədvəli, hesabat balansı
- ☐ hesabat balansı, gəlirlər və xərclər balansı
- ☒ mənfəət və zərərlər haqqında hesabat, pul vəsaitinin hərəkəti, mühasibat balansı
- ☐ ödəmə təqvimi, gəlirlər və xərclər balansı
- ☐ ödəmə təqvimi, kassa planı

375 Proqnoz maliyyə sənədlərini tərtib etmək üçün müəssisədə hansı göstəricini müəyyən etmək lazımdır?

- ☐ maya dəyərini
- ☐ rentabelliği
- ☐ gəlirin həcmi
- ☐ istehsalın həcmi
- ☒ satılacaq məhsulun həcmi

376 Maliyyə strategiyası əsasında müəssisədə hansı istiqamətdə siyasət hazırlanır?

- ☐ innovasiya siyasəti
- ☐ vergi siyasəti
- ☒ maliyyə siyasəti
- ☐ investisiya siyasəti
- ☐ risk siyasəti

377 Müəssisənin maliyyə strategiyasının hazırlanması prinsiplərinə aiddir:

- ☐ strateji maliyyə seçiminin alternativliyinin təmin edilməsi.
- ☐ Müəssisənin əməliyyat fəaliyyətinin baza strategiyasının nəzərə alınması.
- ☒ Müəssisəyə özünü təşkil etməyi bacaran açıq sosial-iqtisadi sistem kimi baxılması.
- ☐ Hər biri doğrudur.
- ☐ strateji maliyyə inkişafının dominant sferalarının ayrılması.

378 Maliyyə vasitəçilərinə aid olmayanı göstər:

- ☐ investisiya fondları.
- ☐ kredit təşkilatları.
- ☒ dövlət pensiya fondları.
- ☐ sığorta kompaniyaları.
- ☐ qiymətli kağızlar bazarının peşəkar iştirakçıları.

379 Müəssisənin (firmanın) maliyyə menecmenti strukturunda əsas həlqə

- ☐ maliyyə və xəzinədarlıq.
- ☐ xəzinədarlıq və mühasibatlıq bölməsidir.
- ☒ xəzinədarlıq və təftiş bölməsidir.
- ☐ maliyyə və mühasibatlıq.
- ☐ mühasibatlıq və təftiş bölməsidir.

380 korporasiya səviyyəsində məqsədlərə nail olmaq üçün şirkətin menecmentinin yerinə yetirdiyi funksiyalara aid deyil:

- ☐ investisiya bazarının qiymətləndirilməsi
- ☐ investisiya layihələrinin reallaşmasının idarə edilməsi.
- ☒ düzgün cavab yoxdur.
- ☐ şirkətin investisiya strategiyasının işlənilib hazırlanması;
- ☐ investisiya portfelinin formalaşması;

381 Müəssisənin investisiya strategiyasının idarə edilməsinin əsas vəzifələri aid deyil:

- ☐ İnvestisiya fəaliyyətinin proqnozlaşdırılan həcminə uyğun lazımı həmdə investisiya resurslarının formalaşmasının təmin edilməsi;
- ☐ İnvestisiya fəaliyyətinin həyata keçirilməsi prosesində müəssisənin maliyyə tarazlığının təmin edilməsi.
- ☒ investisiya portfelinin formalaşdırılması;
- ☐ Müəssisənin əməliyyat fəaliyyətinin yüksək inkişaf tempinin lazımı investisiya dəstərinin təmin edilməsi;
- ☐ Müəssisənin mövcud investisiya proqramının reallaşdırılmasının sürətləndirilməsi yollarının axtarılması;

382 Müəssisənin investisiya strategiyasının idarə edilməsinin əsas vəzifələri aid deyil:

- ☐ Müəssisənin mövcud investisiya proqramının reallaşdırılmasının sürətləndirilməsi yollarının axtarılması;
- ☐ Nəzərdə tutulan investisiya riskinin səviyyəsində bütövlükdə müəssisənin investisiya fəaliyyətinin, ayrılıqda real investisiyanın və maliyyə investisiyasının maksimum gəlirliliyinin təmin edilməsi;
- ☒ şirkətin investisiya strategiyasının işlənilib hazırlanmasının parametrlərinin qiymətləndirilməsi
- ☐ İnvestisiya fəaliyyətinin həyata keçirilməsinin xarici və daxili şəraitinin dəyişilməsində kapitalın tez investisiyalandırılması imkanlarının və investisiyanın optimal likvidliyinin təmin edilməsi;
- ☐ Bütövlükdə müəssisənin investisiya fəaliyyətinin, ayrılıqda real və maliyyə investisiyaların onların gəlirliliyinin nəzərdə tutulan səviyyəsində minimal investisiya riskinin təmin edilməsi;

383 Makrosəviyyəli maliyyə idarəetməsi hansı bölmələrdə pul vəsaiti axınlarını ifadə edir:

- ☐ İnvestisiya şirkətlərinin maliyyəsi
- ☐ Təsərrüfat subyektlərinin maliyyəsi
- ☒ Dövlət və yerli idarəetmə orqanlarının maliyyəsi
- ☐ Müəssisələr maliyyəsi
- ☐ Sığorta şirkətlərinin maliyyəsi

384 Mikrosəviyyəli maliyyə idarəetməsi hansı bölmələrdə pul vəsaiti axınlarını ifadə edir:

- ☐ Yerli idarəetmə orqanları maliyyəsi
- ☐ Dövlət maliyyəsi
- ☒ Təsərrüfat subyektlərinin maliyyəsi
- ☐ Regional maliyyəsi
- ☐ Beynəlxalq maliyyə

385 Funksional təyinatına görə dövriyyə kapitalı

- ☐ istehsal dövriyyə fondu
- ☐ normalaşan
- ☒ tədavül dövriyyə fondu

- ☐ xüsusi
- ☐ normalaşmayan

386 Təşkili mənbəyinə görə dövriyyə vəsaiti

- ☐ planlaşmış dövriyyə vəsaiti
- ☐ istehsal ehtiyatları
- ☒ borc alınmış vəsait
- ☐ normalaşmayan
- ☐ gələcək dövrün xərcləri

387 Dövriyyə kapitalının mənbələrinə aid olmayanı göstər

- ☐ möhkəm passivlər
- ☐ səhm kapitalı
- ☒ sığorta ödənişləri
- ☐ büdcə vəsaiti
- ☐ pay haqları

388 Normalaşan dövriyyə vəsaiti. Səhv olanı göstər

- ☐ yanacaq
- ☐ xammal
- ☒ pul vəsaiti
- ☐ hazır məhsul
- ☐ material

389 Normalaşdırılmayan dövriyyə vəsaiti

- ☐ alıcılara yola salınan və dəyəri ödənən mallar
- ☐ kreditor borcları
- ☒ hesablaşmalardan vəsaitlər
- ☐ bitməmiş istehsal
- ☐ debitor borcları

390 Pul axınlarının optimallaşdırılmasının əsas istiqaməti

- ☐ pul axınlarının idarə edilməsi
- ☐ pul axınlarının azaldılması
- ☒ pul axınlarının həcmnin balanslaşdırılması
- ☐ heç biri
- ☐ mənfəətin maksimallaşdırılması

391 Satılmış məhsulun maya dəyərinin hesablanması və ehtiyatların son alınmış ehtiyatın dəyərinə görə qiymətləndirmə metodunun mahiyyəti hansı halda doğru göstərilmişdir

- ☐ Bu halda ehtiyatların vahidinin orta qiyməti müəyyən edilir və maya dəyərinin hesablanmasında istifadə edilir.
- ☐ Bu metodda məhsul vahidi satıldıqdan sonra ona çəkilmiş xərcə uyğun olaraq ehtiyatların dəyəri azaldılır.
- ☒ Burada məhsulun maya dəyəri ən son alınmış xammal və materialların dəyəri əsasında müəyyən edilir. Ehtiyatların uçotu isə ən qabaq alınmış qiymətlərlə aparılır.
- ☐ Bu metodla cari mal-material ehtiyatlarının sifariş həcmnin iqtisadi qiymətləndirməsində istifadə olunur.
- ☐ Bu üsula görə ehtiyatlar müəssisə tərəfindən alındıqları ardıcılıqla da istifadə olunur və məhsulun maya dəyərində əlavə olunur. Ehtiyatların uçotu isə ən son satınalma qiymətləri ilə aparılır.

392 Hansı halda debitor öhdəliklərin mahiyyəti doğru verilmişdir:

- ☐ dövriyyə vəsaitləri vəsaitlərə nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa vəsaiti və başqa vəsaitlər debitor öhdəliklər adlanır .
- ☐ Müəssisə istehsal məqsədilə əldə etdiyi xammal və materialla görə ödənişi dərhal həyata keçirmirsə, bu zaman yaranan öhdəlik debitor öhdəlik adlanır.
- ☒ müəssisə öz məhsulunu bir başqa müəssisəyə satarkən, məhsula görə ödəniş dərhal həyata keçirilmirsə, alıcı satıcı qarşısında ödəniş ilə bağlı öhdəlik yaranır ki, bu da debitor öhdəlik adlanır.
- ☐ Cavablardan heç biri
- ☐ dövriyyə vəsaitləri cari fəaliyyətin azad manevr etmə imkanı göstərən hissəsidebitor öhdəlik adlanır.

393 Hansı halda kreditor öhdəliklərin mahiyyəti doğru verilmişdir:

- ☐ dövriyyə vəsaitləri vəsaitlərə nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa vəsaiti və başqa vəsaitlər kreditor öhdəliklər adlanır .
- ☐ müəssisə öz məhsulunu bir başqa müəssisəyə satarkən, məhsula görə ödəniş dərhal həyata keçirilmirsə, alıcı satıcı qarşısında ödəniş ilə bağlı öhdəlik yaranır ki, bu da kreditor öhdəlik adlanır.
- ☒ Müəssisə istehsal məqsədilə əldə etdiyi xammal və materialla görə ödənişi dərhal həyata keçirmirsə, bu zaman yaranan öhdəlik kreditor öhdəlik adlanır.
- ☐ Cavablardan heç biri
- ☐ dövriyyə vəsaitləri cari fəaliyyətin azad manevr etmə imkanı göstərən hissəsikreditor öhdəlik adlanır.

394 Maliyyə Menecerinin debitor öhdəliklərin idarə olunmasıyla bağlı əsas məqsədlərinə daxildir:

- ☐ ümitsizborclar üzrə proqnoz hesab göstəricilərinin müəyyənləşdirilməsi
- ☐ alıcıların ödəniş qabiliyyətsizliyi riskinin müəyyən edilməsi
- ☒ Müəssisənin istehsal məqsədilə əldə etdiyi xammal və materialla görə ödəniş qabiliyyətsizliyinin müəyyən edilməsi
- ☐ faktiki və ya potensial ödəniş qabiliyyətsiz alıcılar haqqında tövsiyələr vermək
- ☐ şübhəli borclar üzrə proqnoz hesab göstəricilərinin müəyyənləşdirilməsi

395 Debitor borclarının həcmnin müəyyən edilməsi hansı halda doğru verilmişdir:

- ☐ Heç biri
- ☐ DB-ların həcm əmsalı =Mədaxil/DB-ların Orta məbləği
- ☐ DB-ların həcmi = (DB-ların orta ölçüsü, məbləği)/1 günlük mədaxil,
- ☒ Debitor borclarının həcmi illik kredit satışı həcmi və orta inkassa müddətindən—kreditə satılmış mallara görə nağd ödənişlərin həyata keçirilməsinin orta müddətindən asılı olur.
- ☐ DB-ların öhdəliyinin həcmnin idarə edilməsinin effektivliyinin qiymətləndirilməsi onun etibarlılıq və “vaxtı keçmə” səviyyəsinə əsasən aparılır

396 SWOT təhlilində daxili amillər:

- ☐ İmkanlar və çatışmazlıqlardır
- ☐ İmkanlar və təhdidlərdir
- ☒ Üstünlüklər və çatışmazlıqlardır
- ☐ Təhdidlər və çatışmazlıqlardır
- ☐ İmkanlar və üstünlüklərdir

397 Britaniya-amerikan mühasibatlıq modelinin özünə məxsus inkişaf xüsusiyyətlərinə aiddir:

1.Britaniya-amerikan modeli inkişaf etmiş maliyyə və qiymətli kağız bazarları şəraitində fəaliyyət göstərir. 2. Bu tip ölkələrdə təsərrüfat subyektlərinə qanunla qadağan olunmayan hər şeyə icazə var prinsipinə müvafiq olaraq əhəmiyyətli dərəcədə seçim azadlığı verilmişdir. 3.Uçot qaydaları və ya standartları konkret qanunvericiliklə müəyyən edilmir, mühasiblərin peşəkar təşkilatları tərəfindən işlənilib hazırlanır. 4.Britaniya-amerikan uçot sisteminə aid ölkələrdə mühasibat uçotunun vahid hesablar planı yoxdur. 5.Bu model müvafiq ölkələrdə mühasibat uçotunun dövlət tənzimlənməsinin mövcudluğu ilə fərqlənir və bu tənzimlənmə qanunla icazə verilən hər şeyə icazə vardır prinsipinə uyğun təmin olunur.

- ☐ 1,2,4,5,
- ☐ 2,3,4,5
- ☒ 1,2,3,4
- ☐ 1,2,3,5,
- ☐ 1,3,4,5

398 Kontinental mühasibat modelinin özünəməxsus inkişaf xüsusiyyətlərinə aiddir: 1.Kontinental uçot modeli əsasən banklara, dövlətin maliyyə strukturlarına və vergi qaydalarına istiqamətlənmişdir. 2.Bu model müvafiq ölkələrdə mühasibat uçotunun dövlət tənzimlənməsinin mövcudluğu ilə fərqlənir və bu tənzimlənmə qanunla icazə verilən hər şeyə icazə vardır prinsipinə uyğun təmin olunur. 3.Bu model tətbiq olunan ölkələrdə uçot vahid milli hesablar planına müvafiq olaraq qurulur və vahid mühasibat uçotu metodikalarının daimi tətbiqi təmin olunur. 4.Burada üstünlük peşəkar mühasiblərin mülahizələrinə deyil, mühasibat uçotu üzrə mövcud olan ciddi qanun və qaydalara verildiyindən mühasib peşəsinin rolu məhdudlaşır. 5.Bu tip ölkələrdə təsərrüfat subyektlərinə qanunla qadağan olunmayan hər şeyə icazə var prinsipinə müvafiq olaraq əhəmiyyətli dərəcədə seçim azadlığı verilmişdir.

- ☐ 1,2,4,5,
- ☐ 2,3,4,5
- ☒ 1,2,3,4
- ☐ 1,2,3,5,
- ☐ 1,3,4,5

399 Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş, və səhmdarları onun öhdəlikləri üzrə məsuliyyətli olmadığı və onlara məxsus aksiyaların dəyəri həddlərində cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan itkilərin riskini daşdığı cəmiyyət ... adlanır

- ☐ Transmilli Şirkət
- ☐ Tərəfdaşlıq
- ☒ Səhmdar cəmiyyət
- ☐ MMC
- ☐ Yoldaşlıq

400 Səhmdarları özlərinə məxsus aksiyaları digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə biləcəyi cəmiyyət ... adlanır

- ☐ Transmilli Şirkət
- ☐ Tərəfdaşlıq
- ☒ Açıq səhmdar cəmiyyət
- ☐ MMC
- ☐ Yoldaşlıq

401 Səhmləri yalnız təsisçiləri arasında və ya qabaqcadan müəyyən edilmiş şəxslərin dairəsi arasında bölüşdürülən cəmiyyət ... adlanır

- ☐ Transmilli Şirkət
- ☐ Tərəfdaşlıq
- ☒ Qapalı Səhmdar cəmiyyət
- ☐ MMC
- ☐ Yoldaşlıq

402 Səhmdar cəmiyyətin təsisçilər tərəfindən təsdiq edilən yeganə təsis sənədi

- ☐ Nizamnamə kapitalıdır
- ☐ biznes planıdır

- ☒ onun nizamnaməsidir,
- ☐ Audit sənədləridir
- ☐ aksiyalarıdır

403 Xəzinədarın məsuliyyət daşdığı fəaliyyətə aid deyil:

- ☐ investisiya portfelinin idarə edilməsi.
- ☐ müəssisənin maliyyə planlaşdırılması.
- ☒ Düzgün cavab yoxdur.
- ☐ bazar qiymətli kağızları ilə əməliyyatlar aparılması
- ☐ təşkilatın fondlarının artırılması.

404 Müfəttişin məsuliyyət daşdığı fəaliyyətə aid deyil:

- ☐ mühasibat uçotu və auditor fəaliyyətinin aparılması
- ☐ firmanın hesablarına görə.
- ☒ təşkilatın fondlarının artırılması.
- ☐ müvafiq dövlət orqanlarına təqdim olunan informasiyaya görə.
- ☐ vergi siyasəti üçün zəruri olan statistik məlumatların hazırlanması.

405 sövdələşmənin və ya istənilən digər sahibkarlıq hərəkətinini baş tutması üçün maliyyə meneceri hansı variantı seçir?

- ☐ risk və mənfəətin minimumlaşdırılması nöqteyi-nəzərdən daha yaxşı variantı.
- ☐ mənfəətin maksimumlaşdırılması nöqteyi-nəzərindən daha yaxşı variantı.
- ☒ risk və mənfəətin nisbəti nöqteyi-nəzərdən daha yaxşı variantı.
- ☐ xərclərin minimumlaşdırılması nöqteyi-nəzərdən daha yaxşı variantı
- ☐ mənfəətin maksimumlaşdırılması, xərclərin isə minimumlaşdırılması nöqteyi-nəzərindən daha yaxşı variantı.

406 Maliyyə meneceri qərarları qəbul edərkən istifadə etdiyi konkret yollardan deyil:

- ☐ müəssisənin aktivlərinin idarə edilməsi.
- ☐ maliyyə təhlili.
- ☒ Düzgün cavab yoxdur.
- ☐ passivlərin idarə edilməsi.
- ☐ maliyyə əməliyyatlarının planlaşdırılması.

407 Strategiyanı qərar qəbul etmək üçün qaydalar dəsti kimi şərh edən alim kimdir?

- ☐ G.Bale
- ☐ A.S.Simon
- ☒ İ.Ansofor
- ☐ A.Kamu
- ☐ V.A. Aqafonov

408 Strategiyanın formalaşması problemini kompleks şəkildə tədqiq edən alim kimdir?

- ☒ V.A. Aqafonov
- ☐ R.Holmen
- ☐ A.Samuel
- ☐ S.Yarmelenko
- ☐ A.V.Vladimir

409 müəssisənin maliyyə fəaliyyətinin strateji idarə edilməsi səviyyəsindən əhəmiyyətli dərəcədə asılı olmayan variant :

- ☐ rəqabət qabiliyyətinin yüksəldilməsi.
- ☐ müəssisənin uzunmüddət səmərəli fəaliyyət göstərməsi.
- ☒ müəssisənin maliyyə fəaliyyətinin perspektiv idarə edilməsi.
- ☐ Hər biri doğrudur.
- ☐ müəssisənin yüksək inkişaf tempinin təmin edilməsi.

410 idarəetmə sistemində strategiyanın əsas növlərinə aid deyil:

- ☐ ayrı-ayrı təsərrüfat vahidinin strategiyası
- ☐ korporativ strategiya
- ☒ marketinq strategiyası
- ☐ düzgüncavabıoxdur
- ☐ funksional strategiya

411 idarəetmə sistemində strategiyanın əsas növlərinə aiddir:

- ☐ Innovasiya strategiya
- ☐ istehsal strategiya
- ☒ korporativ strategiya
- ☐ Marketinq strategiya
- ☐ maliyyə strategiya

412 funksional strategiyasının növlərinə aid deyil

- ☐ maliyyə
- ☐ marketinq
- ☒ korporativ
- ☐ innovasiya
- ☐ istehsal

413 Müəssisənin maliyyə strategiyasının hazırlanması prinsiplərinə aid deyil:

- ☐ Maliyyə fəaliyyətində yeni texnologiyaların tətbiq edilməsi
- ☐ Maliyyə strategiyasının reallaşdırılması prosesində maliyyə menecerlərinin peşəkar aparatına əsaslanması
- ☒ strateji maliyyə inkişafının alternativ sferalarının ayrılması
- ☐ Maliyyə strategiyasının çevikliyinin təmin edilməsi.
- ☐ Müəssisənin maliyyə strategiyasının maliyyə fəaliyyətinin təşkilati strukturuna və təşkilati mədəniyyətə uyğunluğunun təmin edilməsi.

414 Müəssisənin maliyyə strategiyasını işləyib hazırlayarkən istifadə edilən dominant sferalara aid deyil:

- ☐ müəssisənin maliyyə təhlükəsizliyinin təmin edilməsi strategiyası
- ☐ müəssisənin maliyyə resurslarının formalaşması strategiyası
- ☒ innovasiya strategiyası
- ☐ müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi keyfiyyətinin yüksəldilməsi strategiyası
- ☐ investisiya strategiyası

415 Pul axınlarının effektiv idarə edilməsi siyasətinin mərhələsinə aid deyil

- ☐ pul axınlarının idarə edilməsi siyasətinin tipinin əsaslandırılması
- ☐ gələcək dövrdə müəssisənin pul axınlarının təhlili
- ☒ pul axınlarının sinxronlaşdırılması
- ☐ müəssisənin seçilmiş pul axınlarının idarəetmə siyasətinin reallaşdırılmasına effektiv nəzarətin təşkili
- ☐ pul axınlarının formalaşmasına təsir edən amillərin tədqiqi

416 Funksional təyinatına görə dövriyyə kapitalı ayrılır

- ☐ cəlb olunmuş
- ☐ normallaşdırılan və normallaşdırılmayan
- ☒ istehsal və tədavül dövriyyə fondları
- ☐ xüsusi dövriyyə fondlarına
- ☐ borc alınan

417 Müəssisənin maliyyə siyasətinin əsas istiqamətlərinə aid deyil

- ☐ müəssisənin maliyyə-iqtisadi fəaliyyətinin təhlili
- ☐ dividend siyasətin seçilməsi
- ☒ müəssisənin xarici əlaqələrinin təhlili
- ☐ uçot və vergi siyasətinin işlənməsi
- ☐ investisiya siyasətinin işlənilib hazırlanması

418 Bu fond istehsalın inkişafı üçün yaradılıb, müəssisənin sərəncamında qalan mənfəət hesabına formalaşır

- ☒ amortizasiya fondu
- ☐ ehtiyat fondu
- ☐ yığım fondu
- ☐ istehlak fondu
- ☐ əlavə kapital

419 Pul vəsaitinin hərəkəti deyəndə nə başa düşülür?

- ☐ diversifikasiya
- ☐ debitor borclarının ölçülməsi
- ☒ müəssisənin bütün pul ödəmələri və daxil olmaları
- ☐ müəssisənin pul vəsaitləri vasitəsilə bank köçürmələri
- ☐ kreditor borclarının həcmnin ölçülməsi

420 Müəssisənin maliyyə vəziyyəti deyəndə nə başa düşülür?

- ☐ vaxtında maliyyə fəaliyyətindən çatışmazlıqları aradan qaldırmaq
- ☐ buraxılan məhsulun rentabelliliyinin təmin edilməsi
- ☒ öz fəaliyyətini maliyyələşdirmək qabiliyyəti
- ☐ investisiya fəaliyyətini həyata keçirmək
- ☐ mənfəət əldə etmək qabiliyyəti

421 Aktivlərin strukturu sxeminə aiddir

- ☐ nizamnamə kapitalı
- ☐ borc kapitalı
- ☒ xüsusi kapital
- ☐ dövriyyə kapitalı
- ☐ dəyişən kapital

422 Passivlərin strukturu sxeminə aiddir

- ☐ uzunmüddətli kapital qoyuluşları
- ☐ qeyri-material aktivləri
- ☒ kreditor borcları
- ☐ debitor borcları

☐ əsas vəsaitlər

423 Bu müəssisənin dövriyyə vəsatinə aid edilmir

- ☐ taro
- ☐ debitor borcları
- ☒ uzunmüddətli kapital qoyuluşları
- ☐ pul vəsaiti
- ☐ qısamüddətli kapital qoyuluşları

424 Pul axınlarının idarə edilməsinə daxildir:

- ☐ Pul axınlarının artımı
- ☐ Planlaşdırma
- ☒ Pul axınlarının təhlili
- ☐ Mənfəət
- ☐ Müqayisə

425 Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır?

- ☐ əsas fondlar
- ☐ materiallar
- ☒ satılmış məhsul
- ☐ bitməmiş istehsal
- ☐ alıcıda məhsul mühafizədə olan mallar

426 Müəssisələrdə gəlirin idarə olunması prosesi hansı mərhələləri əhatə edir?

- ☐ dövlət büdcəsinə vergilərin götürülməsi
- ☐ bank tərəfindən kreditin verilməsi
- ☒ planlaşma, operativ idarə olunma, nəzarət
- ☐ inzibati idarə heyətinin əməkhaqqının hesablanması
- ☐ məhsul istehsalı

427 Dövriyyə vəsaitinin planlaşdırılması və idarə olunmasına görə neçə yerə ayrılır?

- ☐ 4
- ☐ 5
- ☒ 2
- ☐ 6
- ☐ 3

428 Müəssisədə normalaşdırılan dövriyyə kapitallarının ümumi məbləği hansı vəsaitlərin həcmi müəyyən edir?

- ☐ ancaq istehsal dövriyyə fondlarının
- ☐ dövriyyədənənar vəsaitlərin
- ☒ xüsusi dövriyyə aktivlərin
- ☐ ancaq tədavül dövriyyə fondlarının
- ☐ qeyri-material aktivlərin

429 Xüsusi dövriyyə vəsaiti necə müəyyən edilir?

- ☐ cari öhdəliklərdən cari aktivləri çıxmaqla
- ☐ cari aktivlərin cari passivlərə nisbəti kimi
- ☒ cari aktivlərdən cari passivləri çıxmaqla

- ☐ təmiz dövriyyə kapitalını cari passivlərə bölməklə
- ☐ cari aktivlərin cari passivlərə vurmaqla

430 Maliyyə menecmentinin nəzəriyyəsinə uyğun olaraq dövriyyə kapitalı neçə yerə ayrılır?

- ☐ cari və dəyişən kapital
- ☐ cari kapital
- ☒ sabit və dəyişən kapital
- ☐ uzunmüddətli kapital və cari kapital
- ☐ uzunmüddətli kapital

431 SWOT təhlilində xarici amillər ...

- ☐ Üstünlüklər və çatışmazlıqlardır
- ☐ Təhdidlər və çatışmazlıqlardır
- ☐ İmkanlar və çatışmazlıqlardır
- ☐ İmkanlar və üstünlüklərdir
- ☒ İmkanlar və təhlükələrdir

432 Müəssisələrdə gəlirin idarə olunması prosesinin mərhələsi

- ☐ dövlət büdcəsinə vergilərin götürülməsi
- ☐ təhlil, planlaşma, motivasiya
- ☒ planlaşma, operativ idarə olunma, nəzarət
- ☐ inzibati idarə heyətinin əməkhaqqının hesablanması
- ☐ məhsul istehsalı

433 Müəssisədə birbaşa xərclər hansı xərclərə daxil edilir?

- ☐ sex xərclərinə
- ☐ budcə ayırmaları
- ☒ istehsal maya dəyərinə
- ☐ ümumi zavod xərclərinə
- ☐ kommersiya xərclərinə

434 Müəssisə maliyyə sanksiyasına görə cəriməni hansı vəsaitdən ödəyir?

- ☐ sair satışdan gəlir
- ☐ ümumi gəlir
- ☒ xalis mənfəət
- ☐ balans mənfəəti
- ☐ satışdan gəlir

435 İnvestisiyalar arasında səhm və istiqrazların yerləşdirilməsindən əldə edilən gəlir müəssisənin hansı gəlir qrupuna daxil edilir?

- ☐ iqtisadi həvəsləndirmə fondlarına
- ☐ yığım fonduna
- ☒ maliyyə fəaliyyətindən
- ☐ mənfəətə
- ☐ investisiya fəaliyyətindən

436 Müəssisənin maliyyə vəsaitinin sabitliyi nədən aslıdır?

- ☐ banklarla hesablaşmalardan
- ☐ rentabellikdən

- ☒ satışdan gəlirin daxil olmasından
- ☐ büdcəyə vergilərin köçürülməsindən
- ☐ malların alıcıları yola salmasından

437 Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- ☐ qiymət
- ☐ əsas fondlardan istifadə
- ☒ məhsul satışından gəlir
- ☐ likvidlik
- ☐ dövrüyyə kapitalından istifadə

438 Satışdan əldə edilən gəlirin səviyyəsinə müəssisənin fəaliyyətindən asılı olmayan hansı amil təsir göstərə bilər?

- ☐ istehsalın ritmikliyi
- ☐ müqavilə qiymətləri
- ☒ təchizat şərtlərinin pozulması
- ☐ istehsalın həcmi
- ☐ məhsulun keyfiyyəti

439 Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir?

- ☐ əmtəəlik məhsulun həcmi, qiymət
- ☐ qiymət
- ☒ satışın həcmi, qiymət
- ☐ heç biri
- ☐ malın miqdarı

440 Nağdsız hesablamaların hansı forması kommersiya kreditin formasında çıxış edir?

- ☐ çeklər
- ☐ ödəmə tələbnaməsi
- ☒ veksəl
- ☐ akkreditiv
- ☐ ödəmə tapşırığı

441 Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir?

- ☐ inkasso
- ☐ hesablama çeki
- ☒ akkreditiv
- ☐ inkasso tapşırığı
- ☐ ödəmə tələbnaməsi

442 Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil

- ☐ maya dəyəri
- ☐ izafi xərclər
- ☒ məhsul satışından əldə edilən gəlir
- ☐ ümumi-zavod xərcləri
- ☐ dolayı xərclər

443 Mənfəətin alınması ilə əlaqədar xərclərin daxil olduğu qrup:

- ☐ fəvqaladə xərclər
- ☐ sair xərclər
- ☒ fəaliyyətin adi növü ilə əlaqədar xərclər
- ☐ geniş təkrar istehsalla əlaqədar xərclər
- ☐ sosial xərclər

444 Məhsulun tam maya dəyəri istehsal maya dəyərindən yüksəkdir :

- ☐ nəqliyyat xərcləri qədər
- ☒ qeyri-istehsal xərcləri qədər
- ☐ alternativ xərclər qədər
- ☐ birbaşa xərclər qədər
- ☐ ümumtəsərrüfat xərcləri qədər

445 Məhsulun istehsal maya dəyəri sex maya dəyərindən yüksəkdir:

- ☐ Birbaşa xərclər qədər
- ☐ Maşın və avadanlıqların saxlanılması xərcləri qədər
- ☒ Ümumtəsərrüfat xərcləri qədər
- ☐ Dolayı xərclər qədər
- ☐ Kommersiya xərcləri qədər

446 Maşın və mexanizmlərin istismar xərcinə aiddir:

- ☐ amortizasiya xərcləri
- ☐ xammal və material xərcləri
- ☒ vergilər
- ☐ sair xərclər
- ☐ sosial ehtiyaclara ayırmalar

447 Aşağıdakılardan biri bazarın təmərküzləşmə səviyyəsini xarakterizə etməyən göstəricidir:

- ☐ Lerner indeksi
- ☐ Linda indeksi
- ☒ Dou – Cons indeksi
- ☐ Bazarın astana indeksi
- ☐ Xerfindal – Xirşman indeksi

448 Maliyyə menecmenti nədir?

- ☐ müəssisənin strateji və taktiki məqsədlərinə nail olmaq üçün rəşional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və onlardan daha səmərəli istifadə olunması yolu ilə dövlətin maliyyəsini idarə edən elmdir.
- ☐ müəssisənin strateji və taktiki məqsədlərinə nail olmaq üçün rəşional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və onlardan daha səmərəli istifadə olunması yolu ilə dövlətin pulunu effektiv idarə edən elmdir.
- ☒ müəssisənin strateji və taktiki məqsədlərinə nail olmaq üçün rəşional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və onlardan daha səmərəli istifadə olunması yolu ilə pul axınlarını effektiv idarə edən elmdir.
- ☐ müəssisənin strateji məqsədlərinə nail olmaq üçün rəşional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi yolu ilə müəssisəni effektiv idarə edən elmdir.
- ☐ müəssisənin strateji və taktiki məqsədlərinə nail olmaq üçün rəşional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və onlardan daha səmərəli istifadə olunması yolu ilə müəssisənin pul resurslarını effektiv idarə edən elmdir.

449 Maliyyə elminin təşəkkülü və inkişafının ilk mərhələsi hansıdır ?

- ☐ XIX əsrin sonu və XX əsrin əvvəlləri
- ☐ XII-XIII əsrlər
- ☒ Rim imperiyası vaxtında başlayan və XIX əsrin ortalarına qədər

- ☐ keçən əsrin 30-cu illərin
- ☐ XV-XVI əsrlər

450 Maliyyə elminin təşəkkülü və inkişafının ikinci mərhələsi hansıdır ?

- ☐ Rim imperiyası vaxtında başlayan və XIX əsrin ortalarına qədər
- ☐ XII-XIII əsrlər
- ☒ XIX əsrin sonu və XX əsrin əvvəlləri
- ☐ Keçən əsrin 30-cu illəri
- ☐ XV-XVI əsrlər

451 Maliyyə elminin təşəkkülü və inkişafının üçüncü mərhələsi hansıdır ?

- ☐ Rim imperiyası vaxtında başlayan və XIX əsrin ortalarına qədər
- ☐ XII-XIII əsrlər
- ☒ Keçən əsrin 30-cu illəri
- ☐ XIX əsrin sonu və XX əsrin əvvəlləri
- ☐ XV-XVI əsrlər

452 Maliyyə elminin təşəkkülü və inkişafının ikinci mərhələsinə aid olan hansıdır?

- ☐ Həmin vaxtlarda dünya iqtisadiyyatında dərin tənəzzül prosesi baş vermişdir
- ☐ Maliyyə menecmentinin formalaşmasının əsas funksiyaları müəyyənləşdirilmişdir.
- ☒ Maliyyə menecmentinin formalaşmasının əsas meyarları, göstəriciləri və oriyentrləri müəyyənləşdirilmişdir
- ☐ Düzgün cavab yoxdur
- ☐ resursların ayrı-ayrı növləri arasında optimal nisbəti müəyyənləşdirməyə imkan verən əmsallar tapıldı

453 Maliyyə elminin inkişafının üçüncü mərhələsinə aiddir.

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Maliyyə menecmentinin formalaşmasının əsas meyarları, göstəriciləri və oriyentrləri müəyyənləşdirilmişdir.
- ☒ Həmin vaxtlarda dünya iqtisadiyyatında dərin tənəzzül prosesi baş vermişdir, çoxlu müəssisələr maliyyə çətinlikləri ilə qarşılaşmışlar.
- ☐ Həmin vaxtlarda dünya iqtisadiyyatında dərin tənəzzül prosesi baş verməmişdir, çoxlu müəssisələr maliyyə çətinlikləri ilə qarşılaşmamışlar.
- ☐ Maliyyə menecmentinin formalaşmasının əsas funksiyaları müəyyənləşdirilmişdir.

454 Maliyyə menecmenti:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ maliyyə nəzarəti ilə mühasibat uçotu arasında əlaqələndirici həlqədir.
- ☒ maliyyə nəzəriyyəsi ilə mühasibat uçotu arasında əlaqələndirici həlqədir.
- ☐ İqtisadi nəzəriyyənin xüsusi həlqəsidir.
- ☐ İqtisadi təhlil ilə mühasibat uçotu arasında əlaqələndirici həlqədir.

455 Maliyyə menecmentinin strateji məqsədi

- ☐ müəssisənin istehsal xərclərinin minimum dərəcədə azaltmaqdan ibarətdir.
- ☐ müəssisənin mənfəətini maksimum artırmaqdan ibarətdir.
- ☒ müəssisənin bazar dəyərini maksimum artırmaqdan ibarətdir.
- ☐ müəssisənin mənfəətini maksimum artırmaq və istehsal xərclərinin minimum dərəcədə azaltmaqdan ibarətdir.
- ☐ müəssisənin istehsal həcmi maksimum artırmaqdan ibarətdir.

456 məqsədyönlü idarəetmə qərarlarının formalaşması mərhələlərinə aid deyil:

- ☐ Müəssisənin strateji maliyyə mövqeyinin kompleks qiymətləndirilməsi

- ☐ Maliyyə strategiyasının formalaşması müddətinin müəyyənləşdirilməsi
- ☒ Müəssisəndaxili maliyyə mühiti amillərinin tədqiqi
- ☐ Müəssisənin maliyyə fəaliyyətinin strateji məqsədlərinin formalaşdırılması
- ☐ Müəssisənin maliyyə fəaliyyətinin güclü və zəif tərəflərinin qiymətləndirilməsi

457 Maliyyə strategiyasının qiymətləndirilməsi parametrlərinə aid deyil:

- ☐ maliyyə strategiyası parametrlərinin balanslaşdırılması;
- ☐ müəssisənin maliyyə strategiyasının onun baza korporativ strategiyasına uyğunlaşdırılması;
- ☒ maliyyə strategiyasının daxili maliyyə mühiti amillərinin dəyişilməsinə uyğunlaşdırılması;
- ☐ düzgün cavab yoxdur.
- ☐ maliyyə strategiyasının müəssisənin daxili potensialına uyğunlaşdırılması;

458 Maliyyə strategiyasının qiymətləndirilməsi parametrlərinə aiddir:

- ☐ müəssisənin maliyyə strategiyasının onun baza investisiya strategiyasına uyğunlaşdırılması;
- ☐ maliyyə strategiyasının daxili maliyyə mühiti amillərinin dəyişilməsinə uyğunlaşdırılması;
- ☒ maliyyə strategiyası parametrlərinin balanslaşdırılması;
- ☐ düzgün cavab yoxdur.
- ☐ maliyyə strategiyasının müəssisənin xarici potensialına uyğunlaşdırılması;

459 Müəssisənin maliyyə strategiyasının reallaşdırılmasının idarə edilməsi prosesi mərhələlərinə aid deyil:

- ☐ Müəssisənin maliyyə strategiyasının reallaşdırılmasına effektiv nəzarət sisteminin qurulması;
- ☐ Müəssisənin maliyyə fəaliyyətinin strateji dəyişilməsinin təmin edilməsi;
- ☒ Müəssisənin maliyyə strategiyasının reallaşdırılmasının hər bir mərhələsində daxili maliyyə mühit amillərinin dəyişilməsi xarakterinin diaqnostikası;
- ☐ Xarici maliyyə mühiti amillərinin cari dəyişilməsinin xarakterinə adekvat müəssisənin maliyyə strategiyasının reallaşdırılmasının idarə edilməsi metodlarının seçilməsi;
- ☐ Zəruri hallarda müəssisənin maliyyə strategiyası proqramına müvafiq düzəlişlərin edilməsi.

460 məqsədyönlü idarəetmə qərarlarının formalaşması mərhələlərinə aid deyil:

- ☐ Müəssisənin maliyyə fəaliyyətinin strateji məqsədlərinin formalaşdırılması;
- ☐ Maliyyə strategiyasının reallaşdırılmasına nəzarətin təşkili.
- ☒ Müəssisənin strateji maliyyə mövqeyinin fərdi qiymətləndirilməsi;
- ☐ Əsas strateji maliyyə qərarlarının qəbul edilməsi;
- ☐ Maliyyə strategiyasının reallaşdırılmasının təmin edilməsi;

461 məqsədyönlü idarəetmə qərarlarının formalaşması mərhələlərinə aid deyil:

- ☐ Əsas strateji maliyyə qərarlarının qəbul edilməsi;
- ☐ Xarici maliyyə mühiti amillərinin tədqiqi;
- ☒ Düzgün cavab yoxdur.
- ☐ Maliyyə strategiyasının reallaşdırılmasının təmin edilməsi;
- ☐ Müəssisənin strateji maliyyə mövqeyinin kompleks qiymətləndirilməsi;

462 məqsədyönlü idarəetmə qərarlarının formalaşması mərhələlərinə aiddir:

- ☐ Müəssisənin maliyyə fəaliyyətinin taktiki məqsədlərinin formalaşdırılması;
- ☐ Müəssisənin daxili maliyyə mühiti amillərinin tədqiqi
- ☒ Müəssisənin maliyyə fəaliyyətinin strateji məqsədlərinin formalaşdırılması;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müəssisənin strateji maliyyə mövqeyinin fərdi qiymətləndirilməsi;

463 İstehsal və satış prosesində dövriyyə kapitalı xərclənir və ya dövriyyəyə istehlak olunur

- ☐ istehsal prosesində istehlak olunur və xərclənir
- ☐ istehsal prosesini maliyyələşdirir
- ☒ istehsal prosesində istehlak olunur
- ☐ istehsal prosesində xərclənən dövriyyə kapitalı müəssisəyə geri qaytarılır
- ☐ istehsal prosesində xərclənir

464 Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövriyyə kapitalını başqa müəssisələrə sata biləmi?

- ☐ bağışlaya bilməz
- ☐ sata bilər, sata bilməz
- ☒ sata, bağışlaya və verə bilər
- ☐ sata və ya bağışlaya bilməz
- ☐ sata bilməz

465 Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir?

- ☐ kreditör borcları
- ☐ qısa və uzunmüddətli kreditlər
- ☒ qısamüddətli kreditlər
- ☐ möhkəm passivlər
- ☐ uzunmüddətli kreditlər

466 Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövriyyə kapitalı hansı fondlara ayrılır?

- ☐ tədavül formalarına və dövriyyədənənkənar aktivlərə
- ☐ dövriyyədənənkənar aktivlərə
- ☒ istehsal və tədavül dövriyyə fondlarına
- ☐ əsas və dövriyyə fondlarına
- ☐ qeyri-material aktivlərə

467 Beynəlxalq mühasibat standartlara görə müəssisənin aktivləri aşağıdakı qruplara ayrılır:

1/dövriyyə kapitalına 2/investisiya-maliyyə kapitalı 3/daşınmaz əmlak və ya avadanlıqlar 4/qeyri maddi aktivlərə 5/amortizasiya ayırmalarına

- ☐ 1,2,4,5,
- ☐ 1,2,3,
- ☒ 1,2,3,4,
- ☐ 1,2,3,5,
- ☐ 2,3,4,5,

468 Müəssisənin aktivlərinin bölgüsü bu qruplar üzrə aparılır: 1.dövriyyə kapitalına 2.kapital (maliyyə) qoyuluşları 3.əsas vəsaitlər (avadanlıqlar) 4.uzun müddətli öhdəliklər 5.qeyri maddi aktivlərə

- ☐ 2,3,4,5,
- ☐ 1,2,3,
- ☒ 1,2,3,5,
- ☐ 1,2,4,5,
- ☐ 1,2,3,4,

469 Müəssisənin əsas vəsaitlərinin mahiyyəti hansı halda doğru göstərilmişdir:

- ☐ Cari fəaliyyətin azad manevr etmə imkanının indikatorudur.

- ☐ Əsas vəsaitlərə fiziki deyil, amma maddi dəyərə malik uzunmüddətli aktivlər aiddir.
- ☐ Əsas vəsaitlərinin qiymətli kağızların alınması üzrə vəsaitlər, yeni əsas vəsaitlərin yaradılmasına yönəldilən vəsaitlər aiddir.
- ☒ Əsas vəsaitlərə istifadə müddəti 1 ildən artıq olan, eyni zamanda öz dəyərinin amortizasiya etdirən (amortizasiya bölgüsü üzrə məhsul istehsalına ötürən) və istehsal-təsərrüfat prosesində istifadə olunan aktivlərdir.
- ☐ Əsas vəsaitlərə nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa vəsaiti və başqa vəsaitdir

470 Müəssisənin dövriyyə vəsaitlərinin mahiyyəti hansı halda doğru göstərilmişdir

- ☐ dövriyyə vəsaitləri vəsaitlərə istifadə müddəti 1 ildən artıq olan, eyni zamanda öz dəyərinin amortizasiya etdirən və istehsal—təsərrüfat prosesində istifadə olunan aktivlərdir
- ☐ dövriyyə vəsaitlərinə qiymətli kağızların alınması üzrə vəsaitlər, yeni əsas vəsaitlərin yaradılmasına yönəldilən vəsaitlər aiddir.
- ☒ dövriyyə vəsaitləri vəsaitlərə nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa vəsaiti və başqa vəsaitdir .
- ☐ heç biri
- ☐ dövriyyə vəsaitlərinə fiziki deyil, amma maddi dəyərə malik uzunmüddətli aktivlər aiddir.

471 Müəssisənin qiymət siyasəti:

- ☐ məhsulun yeniləşməsinə təmin edir
- ☐ müəssisənin istehsal prosesinin fasiləsizliyini təmin edir
- ☒ rəhbərliyin istehsal edilən əmtəələrə qiymətlərin qoyulması, yoxlanılması və dəyişdirilməsi üzrə fəaliyyətidir
- ☐ heç biri
- ☐ xammallardan tam və səmərəli istifadəni zəruri edir

472 Maya dəyəri:

- ☐ bazarın öyrənilməsinə çəkilən xərclərdir
- ☐ istehsal avadanlıqlarının saxlanması xərcləridir
- ☒ əmtəənin istehsalına və reallaşdırılmasına çəkilən xərclərin cəmidir
- ☐ kommersiya xərcləridir
- ☐ əmtəənin realizə olunmasından əldə olunan pulun həcmidir

473 Dövlətin və ya təsərrüfat subyektinin dayanıqlı inkişafının təmin olunması üçün onun gələcəkdə nəzərdə tutulan bütün gəlirlərinin və pul vəsaitlərinin xərcləməsi istiqamətinin pul uçotu adlanır:

- ☐ maliyyə aparatı
- ☐ maliyyə planlaşdırılması
- ☒ maliyyə uçotu
- ☐ smeta
- ☐ maliyyə proqnozlaşdırılması

474 Öncədən istehsal subyektinin inkişaf dinamikasının təhlili yolu ilə maliyyə resurslarının həcmnin və istifadə istiqamətlərinin yerləşdirilməsinin müəyyənləşdirilməsiadlanır:

- ☐ maliyyə planlaşdırılması
- ☐ operativ idarəetmə
- ☒ maliyyə proqnozlaşdırılması
- ☐ maliyyə uçotu
- ☐ maliyyə aparatı

475 Mənfəətin planlaşdırma metodu

- ☐ düz metod

- ☐ maliyyəmetodu
- ☐ cari metod
- ☐ operativmetod
- ☒ birbaşa metod

476 Mənfəətin səviyyəsinə təsir göstərən amilə aid deyil

- ☐ satışın həcmi
- ☐ maya dəyəri
- ☒ rentabellik
- ☐ məhsulun keyfiyyəti və çeşidi
- ☐ qiymət

477 Ehtiyat fond nədir?

- ☐ yığım fondu
- ☐ amortizasiya fondudur
- ☒ risk fondudur
- ☐ investisiya fondu
- ☐ iqtisadi həvəsləndirmə fondu

478 Rentabelliliyin növünə aid olanı göstər

- ☐ sığorta
- ☐ gəlirin rentabelliyi
- ☒ xərclərin rentabelliyi
- ☐ heç biri
- ☐ investisiya

479 Rentabelliliyin yüksəldilməsi yolları

- ☐ borc vəsaitlərinin azaldılması
- ☐ maya dəyərinin qalxması
- ☒ əmək məhsuldarlığının yüksəldilməsi
- ☐ heç biri
- ☐ investisiya qoyuluşu

480 Başqa müəssisələrin nizamnamə kapitalında pay iştirakı ilə əlaqədar aktivlər hansı aktivlərə daxildir?

- ☐ dövriyyədənənar aktivlər
- ☐ qeyri-material aktivlər
- ☒ maliyyə aktivləri
- ☐ əsas və dövriyyə aktivləri
- ☐ material aktivlər

481 Əgər bazarda istehsal olunmuş mallara tələb artarsa, o zaman bu hansı iqtisadi alətə təsir göstərəcək?

- ☐ bank faizinə
- ☐ maya dəyərinə
- ☒ qiymətə
- ☐ dividendə
- ☐ vergiyə

482 Satışdan əldə edilən gəlirin hesablanması üçün hesablama metodu hansı göstəricilərə əsaslanır?

- ☒ əmtəəlik məhsul, ümumi məhsul, qiymət
- ☐ maya dəyəri, ümumi məhsul, mənfəət
- ☐ tam maya dəyəri, vergi, qiymət
- ☐ istehsal, maya dəyəri, qiymət
- ☐ gəlir

483 Birbaşa metod ilə mənfəəti hesablayan zaman hansı amillərin mənfəətin səviyyəsinə təsirini müəyyən etmək mümkün deyil?

- ☐ sortluluq, kommersiya xərcləri, keçici əmtəə qalıqları
- ☐ ümumi məhsul, əmtəəlik məhsul, maya dəyəri
- ☒ qiymət, maya dəyəri, çeşidlər, keyfiyyət
- ☐ ilin əvvəlinə hazır məhsul qalıqları, qiymət, istehsal maya dəyəri
- ☐ dolay xərclər, qiymət, istehsal maya dəyəri

484 Plan ilinin sonuna hazır məhsul qalıqlarının tərkibini göstər

- ☐ ambarda olan faktiki həcmdə hazır məhsullar
- ☐ yola salınan mallar, alıcılar tərəfindən vaxtında ödənilməyən mallar
- ☒ normativ həcmində satılmayan hazır məhsul qalıqları
- ☐ alıcılara göndərilən, lakin ödənilmə vaxtı çatmayan mallar, yola salınan mallar
- ☐ alıcılarda məhsul mühafizədə olan mallar

485 Alıcılar nə zaman malın dəyərini ödəməkdən imtina edirlər?

- ☐ alıcı iflasa uğradıqda
- ☐ satıcı mal göndərmədikdə
- ☒ satıcı müqavilə şərtlərini pozduqda
- ☐ alıcı aldığı krediti geri qaytara bilmədikdə
- ☐ alıcının maliyyə vəziyyəti pis olduqda

486 Maliyyə menecmentinin vəzifələrinə daxil deyil:

- ☐ səhm buraxılışı.
- ☐ maliyyə hesabatının təhlili.
- ☒ firmaların birləşmə və sərfetmə əməliyyatlarının proqnozlaşdırılması.
- ☐ pul vəsaitinin proqnozlaşdırılması.
- ☐ investisiyalarla əməliyyatlar.

487 Maliyyə menecmentinin məqsədlərinə aid deyil:

- ☐ müəssisənin iqtisadi potensialının artım tempinin dayanıqlılığı.
- ☐ müəssisənin rəqabət mübarizəsi şəraitinə tab gətirə bilməsi.
- ☒ firmaların birləşmə və sərfetmə əməliyyatlarının qiymətləndirilməsi
- ☐ rentabellik fəaliyyətinin təmin edilməsi
- ☐ xərclərin minimumlaşdırılması.

488 Maliyyə menecmentinin mühasibat uçotu ilə sıx qarşılıqlı əlaqəsi aşağıdakı hansı variantda göstərilir?

- ☐ maliyyə menecmenti müəssisənin maliyyə fəaliyyətinin yaxşılaşdırılması və müəyyən maliyyə nəticələrinin əldə edilməsi məqsədilə həyata keçirilən prosesdir.
- ☐ bəzi təsərrüfat subyektlərində, xüsusilə kiçik müəssisələrdə maliyyə meneceri və mühasib vəzifəsi birləşdirilir.
- ☒ Hər biri doğrudur.

- ☐ maliyyə menecmenti müəssisənin maliyyə fəaliyyətinin yaxşılaşdırılması və müəyyən maliyyə nəticələrinin əldə edilməsi məqsədilə həyata keçirilən prosesdir
- ☐ maliyyə xarakterli qərarlar mühasibat uçotunun informasiyaları əsasında qəbul edilir.

489 Maliyyə menecmentini elminin təşəkkülü və inkişafının XIX əsrin ortalarında başa çatan birinci mərhələsinin nəzəri əsasını təşkil edir:

- ☐ maliyyənin Marksiz nəzəriyyəsi
- ☐ maliyyənin neoklassik nəzəriyyəsi
- ☒ maliyyənin klassik nəzəriyyəsi
- ☐ düzgün cavab yoxdur.
- ☐ maliyyənin Keynes nəzəriyyəsi

490 Maliyyə menecmentini təşəkkülü və inkişafının ikinci mərhələsinə aiddir:

- ☐ XIX əsrin ortalarında başa çatıb.
- ☐ XX əsrin əvvəllərində baş vermişdir.
- ☒ XIX əsrin sonu və XX əsrin əvvəllərində baş vermişdir.
- ☐ XX əsrin sonlarında baş vermişdir.
- ☐ Keçən əsrin 30-cu illərinə təsadüf edir.

491 Maliyyə menecmentinin vəzifələrinə daxildir:

- ☐ Fərdi layihələrin nə dərəcədə effektiv olub-olmamasını aşkarlasın.
- ☐ dövrüdəki pul həcmi ümumi iqtisadi artımı şərtləndirən səviyyədə artımı və azalmasını müəyyənləşdirmək.
- ☒ kredit və borcların alınması;
- ☐ hər hansı investisiya layihələrin uçotunu aparmaq.
- ☐ Fiskal siyasətin səmərəli olmasını təmin edir.

492 Maliyyə menecmentinin məqsədlərinə aid deyil:

- ☐ Rəqiblərlə mübarizədə liderlik
- ☐ Rentabellik fəaliyyətinin təmin edilməsi
- ☒ Düzgün cavab yoxdur.
- ☐ Müflisləşmə və böyük maliyyə uğursuzluğundan qaçmaq
- ☐ İstehsal və satışın artım tempi

493 Maliyyə menecmentinin predmeti nədir?

- ☐ aktivlərin səmərəli istifadə olunması
- ☐ müəssisənin maliyyə vəsaitləri
- ☒ kapitalın hərəkətini əks etdirən pul axınları
- ☐ heç biri.
- ☐ əsas fondların pul axınları

494 Maliyyə menecmenti hansı elmlər arasında əlaqələndirici həlqədir?

- ☐ mühasibat uçotu və idarəetmə
- ☐ maliyyə nəzəriyyəsi və statistika
- ☒ maliyyə nəzəriyyəsi və mühasibat uçotu
- ☐ müəssisə iqtisadiyyatı və mühasibat uçotu
- ☐ statistika və idarəetmə

495 Maliyyə menecmenti nə vaxt təşəkkül tapmışdır?

- ☐ XIX əsrin II yarısında

- ☐ XIX əsrdə
- ☐ XX əsrin 90-cı illərində
- ☐ XX əsrin əvvəllərində
- ☒ XX əsrin 60-cı illərində

496 Aşağıdakılardan hansı maliyyə menecmentinin vəzifələrinə daxil deyil?

- ☐ kredit və borcların alınması
- ☐ maliyyə hesabatının təhlili
- ☒ mühasibat hesabatına nəzarət
- ☐ firmaların birləşmə və sərfetmə əməliyyatlarının qiymət
- ☐ pul vəsaitlərinin proqnozlaşdırılması

497 Maliyyə – pulun idarə olunmasının incəsənəti və elmidir. Bu fikir kimə məxsusdur?

- ☐ A.Barabanov
- ☐ Aristotel
- ☒ L.Qitman
- ☐ heç birinə
- ☐ R.Parker

498 Maliyyə menecmentinin konseptual əsaslarının elementi deyil

- ☐ maliyyə mexanizmləri
- ☐ kateqoriya sistemi
- ☒ maliyyə alətləri və vəsaitləri
- ☐ iştirakçıların marağı
- ☐ maliyyə prosesləri

499 V.A. Aqafonovun fikrincə strategiya dedikdə başa düşülür.

- ☐ strategiya planın işlənilib hazırlanmasıdır
- ☐ funksional xarakteristikaları dəyişməmək məqsədilə planlaşdırılan sistemin elementləri üzərində və ya xarici fəaliyyət şəraitini dəyişmək məqsədilə onun xarici mühit elementləri üzərində həyata keçirilən hərəkətlərin məcmusu
- ☒ funksional xarakteristikaları dəyişmək məqsədilə planlaşdırılan sistemin elementləri üzərində və ya xarici fəaliyyət şəraitini dəyişmək məqsədilə onun xarici mühit elementləri üzərində həyata keçirilən hərəkətlərin məcmusu
- ☐ düzgün cavab yoxdur
- ☐ funksional xarakteristikaları dəyişmək məqsədilə planlaşdırılan sistemin elementləri üzərində və ya xarici fəaliyyət şəraitini dəyişmək məqsədilə onun daxili mühit elementləri üzərində həyata keçirilən hərəkətlərin məcmusu

500 Müəssisənin maliyyə fəaliyyətinin perspektiv idarə edilməsinin effektiv aləti kimiçıxış edir.

- ☐ maliyyə agentı
- ☐ maliyyə menecmenti
- ☒ maliyyə strategiyası
- ☐ düzgün cavab yoxdur
- ☐ maliyyə meneceri

501 strateji idarəetmənin paradiqmasında strategiyanın növləri.

- ☐ korporativ, funksional, birdəfəlik
- ☐ funksional, maddi

- ☒ korporativ, funksional, ayrı-ayrı təsərrüfat vahidinin strategiyası
- ☐ ayrı-ayrı təsərrüfat vahidinin strategiyası, eyni təsərrüfat vahidinin strategiyası
- ☐ korporativ, birdəfəlik, ayrı-ayrı təsərrüfat vahidinin strategiyası

502 Sahibkarlıq riskinə daxil deyil:

- ☐ maliyyə riski
- ☐ istehsal riski
- ☒ marketinq riski
- ☐ investisiya riski
- ☐ kommersiya riski

503 Müəssisənin maliyyə vəziyyətini xarakterizə edən göstəricilər qrupuna daxil deyil:

- ☐ müəssisə fəaliyyətinin rentabelliği
- ☐ balansın tərkibi və onun strukturu
- ☒ müəssisənin işçi heyətinin yaş tərkibi
- ☐ müəssisədə işgüzar aktivlik
- ☐ müəssisənin maliyyə dayanıqlılığı

504 Valyuta risklərinin sığortalanması üsullarını göstərin:

- ☐ Bitmiş müqavilələr üzrə valyuta mövqeyinin nizama salınması
- ☐ Valyuta qeyd-şərtindən istifadə
- ☒ Kontragentlərdən birinin birtərəfli qaydada fəaliyyəti
- ☐ Kasko
- ☐ Hedcinq

505 Valyuta riski nədir:

- ☐ investisiya riski
- ☐ Valyuta əməliyyatlarının həyata keçirilməsi nəticəsində sazişdə olan
- ☒ maliyyə riski
- ☐ kommersiya riski
- ☐ nəzarət riski

506 Bunlardan hansı maliyyə riskinin növünə aid deyil

- ☐ depozit riski
- ☐ infilyasiya riski
- ☒ istehsal riski
- ☐ faiz riski
- ☐ investisiya riski

507 Maliyyə risklərinin strateji idarə edilməsi prinsipi deyil

- ☐ risklərin səviyyəsinin müəssisənin maliyyə imkanları ilə müqayisə edilməsi
- ☐ risklərin idarə olunmasında vaxt amilinin nəzərə alınması
- ☒ maliyyə risklərinin eyniləşdirilməsi
- ☐ müəssisənin maliyyə fəaliyyətinin ayrı-ayrı aspektləri üzrə onun maliyyə siyasətinin nəzərə alınması
- ☐ müəssisənin maliyyə fəlsəfəsinin nəzərə alınması

508 Yeni maliyyə texnologiyalarından və yeni maliyyə alətlərindən istifadə hansı risk ilə əlaqədardır?

- ☐ depozit risk
- ☒ innovasiyalı maliyyə riski

- ☐ kredit risk
- ☐ vergi risk
- ☐ kriminal riski

509 Maliyyə risklərinin neytrallaşdırılması daxili mexanizmlər sistemi metodları

- ☐ xedcləmə
- ☐ risklərdən qaçmaq
- ☒ maliyyə riskinin baş verməsi ehtimalının gücləndirilməsi
- ☐ risklərin bölüşdürülməsi
- ☐ riskin təmərküzləşdirilməsinin limitləşdirilməsi

510 Bazar iqtisadiyyatında risklərin əsas hissəsi kim tərəfindən idarə olunur?

- ☐ icra strukturları
- ☐ dövlət
- ☒ biznes subyektləri, sahibkarların özü
- ☐ bələdiyyə orqanları
- ☐ maliyyə orqanları

511 Maliyyə, istehsal və kommersiya riski hansı risk növünə aiddir?

- ☐ maliyyə dayanıqlılığının azalmısı riski
- ☐ investisiya riski
- ☒ sahibkarlıq riskləri
- ☐ heç biri
- ☐ depozit riski

512 Müəssisənin kapital qoyuluşu vəsaitlərinin mahiyyəti hansı halda doğru göstərilmişdir

- ☐ kapital qoyuluşu vəsaitlərinə istifadə müddəti 1 ildən artıq olan, eyni zamanda öz dəyərinin amortizasiya etdirən və istehsal—təsərrüfat prosesində istifadə olunan aktivlər aiddir.
- ☐ kapital qoyuluşu vəsaitlərinə nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa vəsaiti və başqa vəsaitlər aiddir.
- ☒ kapital qoyuluşu vəsaitlərinə qiymətli kağızların alınması üzrə vəsaitlər, yeni əsas vəsaitlərin yaradılmasına yönəldilən vəsaitlər aiddir.
- ☐ heç biri
- ☐ kapital qoyuluşu vəsaitlərinə fiziki deyil, amma maddi dəyərə malik uzunmüddətli aktivlər aiddir

513 Müəssisənin qeyri maddi aktivlərinin mahiyyəti hansı halda doğru göstərilmişdir

- ☐ qeyri maddi aktivlərə istifadə müddəti 1 ildən artıq olan, eyni zamanda öz dəyərinin amortizasiya etdirən və istehsal—təsərrüfat prosesində istifadə olunan aktivlər aiddir.
- ☐ qeyri maddi aktivlərə qiymətli kağızların alınması üzrə vəsaitlər, yeni əsas vəsaitlərin yaradılmasına yönəldilən vəsaitlər aiddir.
- ☒ qeyri maddi aktivlərinin fiziki deyil, amma maddi dəyərə malik uzunmüddətli aktivlər aiddir.
- ☐ heç biri
- ☐ qeyri maddi aktivlərə nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa vəsaiti və başqa vəsaitlər aiddir.

514 İqtisadi ədəbiyyatlarda dövriyyə vəsaitlərin mahiyyəti hansı adlarla göstərilir: 1.dövriyyə aktivləri 2.cari aktiv 3.Xalis dövriyyə kapitalı 4.dövriyyə kapitalı 5.mobil aktivlər

- ☐ 1,2,4,5
- ☐ 1,2,3,4
- ☒ 1,2,3,5,
- ☐ 1,2,3,4,5

☐ 2,3,4,5

515 Xalis dövriyyə kapitalı(WC) tərkibinə aid deyildir:

- ☐ CE—Pul vəsaitləri,
- ☐ Inw—İstehsal ehtiyatları,
- ☒ CL—Qısa müddətli öhdəliklər
- ☐ Hamisi
- ☐ AR—Debitor öhdəliklər,

516 Xalis dövriyyə kapitalı(WC) nəyi ifadə edir:

- ☐ fiziki deyil, amma maddi dəyərə malik uzunmüddətli aktivləri.
- ☐ qiymətli kağızların alınması üzrə vəsaitləri, yeni əsas vəsaitlərin yaradılmasına yönəldilən vəsaitləri.
- ☒ Dövriyyə kapitalı (CA) ilə qısa müddətli aktivlər (CL) arasındakı fərqi və cari fəaliyyətin azad maneə etmə imkanının indikatorudur.
- ☐ istifadə müddəti 1 ildən artıq olan, eyni zamanda öz dəyərinin amortizasiya etdirən və istehsal—təsərrüfat prosesində istifadə olunan aktivləri
- ☐ nominal davam edən istehsal tsiklini, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa vəsaiti və başqa vəsaiti .

517 Dövriyyə vəsaitinin idarə edilməsi prosesi özündə hansı əsas fəaliyyət sahələrini cəmləşdirir:
1.Dövriyyə vəsaitlərinin hərəkətinin uçotu 2.Dövriyyə vəsaitlərinin effektivliyi və tərkibinin təhlili
3.Dövriyyə vəsaitlərinin strategiyasının hazırlanması 4.Dövriyyə vəsaitlərinin və ya dövriyyə vəsaitlərinə ehtiyacı hesablamaq və plan dövründə onların maliyyələşmə strukturlarının müəyyən edilməsi

- ☐ 1,2,4,
- ☐ 1,2,3,
- ☒ hamısını
- ☐ 1,3,4,
- ☐ 2,3,4,

518 Dövriyyə vəsaitlərinin normalaşdırılmasının əmsallar metodu nəyi ifadə edir:

- ☒ məhsul istehsalı həcmnin artım tempi ilə dövriyyə vasitələrinin normallaşması ölçüləri arasındakı hesablanması istifadəsindən ibarətdir.
- ☐ normallaşma 1 nece plandan əvvəlki dövrlərlə müqayisə aparmaqla müəyyən edilir.
- ☐ normanın əsas elementlərə bölgüsünü və müxtəlif hesablamaların hər bir üzrə aparılmasını nəzərdə tutur.
- ☐ planlaşdırma instrumentlərini yaratmağa və dövriyyə vəsaitlərinin vəziyyətini nəzarətdə saxlamağa imkan verir.
- ☐ Heç birini

519 Balans mənfəətin bölüşdürülməsində iştirak edən xərc.

- ☐ ehtiyat fondu
- ☐ istehlak fondu
- ☒ mənfəət vergisi
- ☐ cərimələrin ödənilməsi
- ☐ yığım fondu

520 Müəssidə uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün təşkil olunan pul fondu

- ☐ təmir fondu
- ☐ istehlak fondu
- ☒ yığım fondu

- ☐ valyuta fondu
- ☐ ehtiyat fondu

521 Müəssisədə təmir təsərrüfatından daxil olan gəlirlər hansı gəlir qrupuna daxildir?

- ☐ maliyyə fəaliyyətindən gəlir
- ☐ satışdan əldə edilən gəlir
- ☒ sair satışdan gəlir
- ☐ əməliyyatlardan gəlir
- ☐ investisiya fəaliyyətindən əldə edilən

522 Satışdankənar xərclərin elementləri qablaşdırma xərcləri

- ☐ keçən illərin zərəri
- ☐ reklam xərcləri
- ☒ maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən
- ☐ amortizasiya ayrımları
- ☐ nəqliyyat xərcləri

523 Müəssisədə mənfəət və amortizasiya ayrımları hesabına hansı pul fondu yaradılır?

- ☐ əməkhaqqı fondu
- ☐ ehtiyat fondu
- ☒ yığım fondu
- ☐ amortizasiya fondu
- ☐ istehlak fondu

524 Aşağıdakılardan hansı düzgün qeyd edilməmişdir:

- ☐ Xalis Mədaxil (net sales) Mədaxildən dolayı vergiləri, xüsusi məhsullar üzrə yığımları və endirimləri çıxmaqla hesablanır
- ☐ Gəlir — Müəssəsinin mülkiyyətçisinin kapitalının artımına səbəb olan, aktivlərin daxil olması və adi fəaliyyət sahəsi üzrə öhdəliklərin azalması nəticəsində iqtisadi faydanın artımıdır.
- ☒ Gəlirin digər növü sair daxil olmalardır ki, o özündə sahələr üzrə məhsulun satışından, xidmətlərin göstərilməsindən kənar gəlir növlərini əks etdirir və hesablamaların sonunda xalis mənfəətə bilavasitə əlavə olunur.
- ☐ Maliyyə gəlirliliyi göstəricisi — bölgü əməliyyatını yerinə yetirdikdən sonra müəssisə də realizə olunmuş məhsulun hər vahidinə düşən gəlirliliyi göstərir.
- ☐ Mədaxil — adi fəaliyyət sahələri üzrə cəmlənmiş gəlirlərin əsasını təşkil edir.

525 Müəssisənin gəlirlər və xərcləri təşkilatın fəaliyyət istiqamətindən və həyata keçirilmə şərtindən asılı olaraq ayrılırlar: 1. Adi fəaliyyət növü üzrə gəlirlər və xərclər 2. Cari fəaliyyət üzrə gəlirlər və xərclər 3. Fövqəladə hallar üzrə gəlirlər və xərclər 4. Realizasiyadan kənar (və ya sair) fəaliyyət üzrə gəlir və xərclər 5. Dövrüyyədən kənar gəlir və xərclər

- ☐ 1,3,4,5
- ☐ 1,2,3,5,
- ☒ 1,2,3,4
- ☐ 1,2,4,5
- ☐ 2,3,4,5

526 Müəssisədə xərclərin mahiyyəti ilə bağlı hansı təsnifat həlqi doğru verilməmişdir:

- ☐ Müəssisədə xərclər öz əhəmiyyətinə görə birbaşa və dolayı xərclərə ayrılır. Birinciyə məhsulun dəyəri ilə, ikinciyə isə məhsulun növü ilə bağlı qərarların qəbulu üzrə xərclər kimi də adlanır.
- ☐ Müəssəsinin Xərcləri — aktivlərin azalması, iqtisadi faydanın aşağı düşməsi və öhdəliklərin yaranması nəticəsində müəssəsinin sahibkar kapitalının azalması halıdır.

- ☒ Müəssisədə xətti amortizasiya ayırmalarının əsasının dəyişən xərclər təşkil edir.
- ☐ İstehsalın həcmnin dəyişməsindən asılı olaraq xərclər dəyişən (istehsal) və daimi xərclərə bölünür.
- ☐ Dövrüyyədən kənar vəsaitlərin əldə olunması, Xeyriyyə fəaliyyəti ilə əlaqədar xərclənən vəsaitlər, və sonradan satış məqsədilə digər müəssisələrin nizamnamə kapitalına qiymətli kağızların alınması şəkilində yatırım qoymaq müəssisədə istersalla bağlı xərclərə aid edilmir.

527 Müəssisədə böhranlı maliyyə vəziyyətinin mahiyyətini göstər:

- ☐ əgər kreditor borcu debitor borcundan az olarsa
- ☐ əgər xüsusi dövrüyyə vəsaiti qısamüddətli kreditdən çox olarsa
- ☒ əgər ehtiyatlar xüsusi dövrüyyə vəsaitindən və qısamüddətli kreditlərdən çox olarsa
- ☐ əgər müəssisənin passivləri aktivlərindən az olarsa.
- ☐ əgər xüsusi dövrüyyə vəsaiti uzunmüddətli öhdəliklərdən çox olarsa

528 İdarəetmənin hansı funksiyası daha gec özünü biruzə verir:

- ☐ Sərəncamvermə
- ☐ Planlaşdırma
- ☒ Nəzarət
- ☐ Koordinasiya
- ☐ Təşkilətmə

529 İdarəetmənin hansı funksiyası daha tez özünü biruzə verir:

- ☐ Planlaşdırma
- ☐ Nəzarət
- ☒ Uçot-təhlil
- ☐ Tənzimləmə
- ☐ Təftiş

530 Maliyyə menecmentinin konseptual əsaslarını təşkil edən elementlərə aid deyildir:

- ☐ Maliyyə prosesləri
- ☐ İştirakçıların maraqları
- ☒ İqtisadi proseslər
- ☐ Maliyyə mexanizmləri
- ☐ Məqsədlər ierarxiyası

531 Maliyyə Menecmentinin fəaliyyət dairəsinə daxil deyildir:

- ☐ Pul kütləsi, investisiyalarla ,borc-ssudalarla müxtəlif əməliyyatları təşkili
- ☐ Cavabların hamısı
- ☐ Maliyyə uçotu, idarə etmə uçotu və aktivlərin idarə olunmasının təşkili
- ☐ Müəssisədə pul-vəsaitlərinin idarə olunması, maliyyələşmə mənbələrinin idarə olunmasının təşkili
- ☒ Müəssisədə uçot-nəzarət siyasətini təşkil etmək, onu həyata keçirmək

532 Müəssisədə plan-analitik şöbənin fəaliyyət dairəsinə daxildir:

- ☐ Maliyyə bazarı iştirakçılarına istehsal fəaliyyəti üzrə göstəricilərin təqdim olunması
- ☐ Maliyyə uçotu, idarə etmə uçotu və aktivlərin idarə olunmasının təşkili
- ☒ alternativ gəlirlər konsepsiyası
- ☐ təsərrüfat subyektlərinin funksiyalaşmasının zaman məhdudiyyəti konsepsiyası
- ☐ Maliyyə hesabatlarının hazırlanması və daxili auditin təşkili

533 Təsərrüfat subyektlərinin hüquq və əmlak xüsusiyyətləri konsepsiyasının mahiyyəti:

- ☐ müəssisənin fəaliyyətində maraqlı şəxslərin hüquqi maraqlarının üst-üstə düşməmişə
- ☐ müəssisəyə daxil olan pul kütləsinin dəyişməsi ardıcılığını əks etdirir
- ☒ firmanın əmlak və öhdəliklərinin, onun sahibkarına və digər təsərrüfat subyektlərinə münasibəti
- ☐ Müəssisənin əmlakının və hüququnun bazarda öyrənilməsi
- ☐ pul kütləsinin müxtəlif zamanlar çərçivəsində müxtəlif dəyərli olmasını göstərir

534 Müəssisədə Maliyyə menecerinin əsas fəaliyyət istiqamətlərinə daxildir:

- ☐ müəssisədə idarəetmənin uçotu
- ☐ Maliyyə fəaliyyətinin uçotu
- ☒ Maliyyə fəaliyyətinin təhlili
- ☐ Sadalananların heç biri
- ☐ Müəssisədə gəlir və xərclər smetasının hazırlanması

535 Maliyyə Menecmentinin konsepsiyalarına daxil deyildir:

- ☐ Kapitalın dəyəri konsepsiyası
- ☐ Pul kütləsinin zaman qiymətlilik konsepsiyası
- ☒ Bazar mühitinin uyğunlaşdırılması konsepsiyası
- ☐ İnformasiyanın assimetrikliyi konsepsiyası
- ☐ Risk və gəlirlilik arasında kompromis konsepsiyası

536 Kapitalın dəyəri konsepsiyasının mahiyyəti hansı halda doğrudur:

- ☐ praktik olaraq ödənişsiz maliyyələşmə yoxdur
- ☐ Bu konsepsiya ümumiyyətlə mövcud deyildir
- ☒ bu və ya digər mənbəyə xidmət mobilləşmə firma üçün eyni qiymətə başa gəlmir
- ☐ Bazar iqtisadiyyatı şəraitində əksər firmalar bu və ya digər dərəcədə kapital bazarı ilə əlaqədardır
- ☐ Kapitalın dəyəri onun gəlirlilik amilinə tərs mütənəsidir

537 Təsərrüfat fəaliyyətinin təhlili zamanı müəssisənin sərəncamında qalan mənfəətin formalaşması sxemi hansı halda optimal düzgün hal sayılır:

- ☐ Mədxil dolayı xərclər kommersiya və idarə etmə xərcləri – realizasiyadan kənar gəlir və xərclər - Mənfəətdən vergi Mənfəət.
- ☐ Mədxildolayı və satış xərclərikommersiya və idarə etmə xərcləri – realizasiyadan kənar gəlir və xərclər - Mənfəət.
- ☒ Mədxil mayadəyəri ,ƏDVkommersiya və idarə etmə xərcləri – realizasiyadan kənar gəlir və xərclər - Mənfəət.
- ☐ Mədxil dövrüyyə xərclər kommersiya və idarə etmə xərcləri – realizasiyadan kənar gəlir və xərclər Mənfəət.
- ☐ Mədxil ƏDV və vergi ödənişləri kommersiya və idarə etmə xərcləri – realizasiyadan kənar gəlir və xərclər - Mənfəət.

538 İnvestisiya riski nəyi xarakterizə edir?

- ☐ maliyyə itkilərinin ləğv olunmasını
- ☐ gəlir
- ☒ maliyyə itkilərinin baş verməsi imkanlarını
- ☐ heç biri
- ☐ sığorta

539 Aktivlərin oğurlanması halı hansı riskə aiddir?

- ☐ innovasiyalı maliyyə riski
- ☐ vergi riski
- ☒ kriminal riski

- ☐ depozit riski
- ☐ kredit riski

540 Müəssisənin xarici mühitin mənfi təsiri, eləcə də yeni texnika və texnologiyaların qeyri-adekvat istifadəsi nəticəsində məhsulların, malların, xidmətlərin, istehsal fəaliyyətinin digər növlərinin istehsalı üzrə öz plan və öhdəliklərini yerinə yetirə bilməməyi ilə bağlı risk

- ☐ maliyyə riskidir
- ☐ kommersiya riskidir
- ☒ istehsalat riskidir
- ☐ sığorta riskidir
- ☐ böhran riskidir

541 İnvestisiya deyildikdə nə başa düşülür?

- ☐ sosial səmərənin əldə edilməsi məqsədi ilə vəsait qoyuluşu.
- ☐ vəsaitlərin şəxsi istehlak məqsədi ilə əmtəələrə qoyuluşu;
- ☒ fiziki, pul və qeyri-material aktivlərə qoyuluşlar;
- ☐ büdcədən müəssisəyə pul ayırımlarının artırılması
- ☐ vəsaitlərin uzunmüddətli qoyuluşu;

542 Özünümaliyyələşdirmə mexanizminə daxil deyil:

- ☐ sığorta təminatları
- ☐ amortizasiya fondu;
- ☒ borc vəsaitlər;
- ☐ bölüşdürülməmiş mənfəət
- ☐ mənfəətdən ayırmalar;

543 Özünümaliyyələşdirmə axınına daxil deyil:

- ☐ bölüşdürülməmiş mənfəət
- ☐ amortizasiya fondu;
- ☒ kreditlər
- ☐ mənfəətdən ayırmalar
- ☐ ehtiyat fondu

544 Müəssisənin maliyyə vəziyyətinin xarakteristikasını göstər:

- ☐ maya dəyərinə daxil olan xərclər
- ☒ fəaliyyətinin son iş nəticələrini müəyyən etmək
- ☐ büdcəyə vergilərin ödənilməsi.
- ☐ iqtisadi həvəsləndirmə fondları
- ☐ satış planının yerinə yetirilməsi

545 Riskin idarə olunmasının metodlarını hansılardır?

- ☐ riskin maliyyələşdirilməsi və sığortalanması
- ☐ Riskin minimuma çatdırılması, kreditləşdirilməsi
- ☒ riskin ləğv olunması, qarşısının alınması, sığortalanması
- ☐ riskin təkrarsığortalanması, mənfəət olmaması, zərərin mövcudluğu.
- ☐ riskin sığortalanması və kreditləşdirilməsi

546 Maliyyə menecmentinin vəzifələrinə aid olmayanı göstər

- ☐ Satış bazarının öyrənilməsi

- ☐ Bütçə planının tərtibi
- ☒ təchizat işlərinin həyata keçirilməsi
- ☐ Qiymət siyasətinin müəyyənəlməsi
- ☐ İnvestisiya layihələrinin qiymətləndirilməsi

547 Perspektiv planlara daxil olan Mənfəət və zərərlər haqqında proqnozun köməyi ilə müəssisədə hansı iqtisadi göstərici müəyyənəşdirilir?

- ☐ rentabelliyin səviyyəsi
- ☐ məhsulun maya dəyəri
- ☒ mənfəətin həcmi
- ☐ xərclərin həcmi
- ☐ satışın həcmi

548 Müəssisənin maliyyə resursların vacib tərkib hissəsini təşkil edən aktiv:

- ☐ kreditör borcları
- ☐ Kassada olan pul vəsaiti
- ☒ xammal, material, hazır məhsul
- ☐ debitor borcları.
- ☐ hesablama hesabında vəsait

549 Müəssisədə aktivlərin rentabelliyini hesablamaq üçün hansı göstəricilərdən istifadə edilir?

- ☐ cari aktivlərinin orta qalığı, balans mənfəəti
- ☐ dövriyyədənənar aktivlər çıxılısın balans mənfəəti
- ☒ xalis mənfəət, aktivlərin orta qalığı
- ☐ dövriyyədənənar aktivlərin qalığı, xalis mənfəət.
- ☐ əsas kapitalın orta aylıq qalığı, ümumi mənfəət

550 Müəssisədə gəlir gətirən vəsait necə adlanır?

- ☐ kommersiya xərcləri
- ☐ maya dəyəri
- ☒ kapital
- ☐ aktivlər
- ☐ rentabellik

551 Möhkəm passivlərə hansı elementlər daxildir?

- ☐ satış xərcləri
- ☐ istehsal xərcləri
- ☒ heç biri
- ☐ idarəetmə xərcləri
- ☐ kommersiya xərcləri

552 Müəssisədə istehsal və satışın həcmindən asılı olaraq formalaşan kapital necə adlanır?

- ☐ uzunmüddətli kapital
- ☐ birbaşa kapital
- ☒ dəyişən kapital
- ☐ qısamüddətli kapital.
- ☐ borc kapital

553 Müəssisədə kapital qoyuluşu üçün amortizasiya məbləği hansı pul fonduna daxil edilir?

- ☐ nizamnamə fonduna
- ☐ ehtiyat fonduna
- ☒ yığım fonduna
- ☐ təmir fonduna.
- ☐ istehlak fonduna

554 cari aktivlərin istehsal prosesində istehlak dəyərini itirməsi müddəti:

- ☐ 4 ilə
- ☐ 3 ilə
- ☒ birdən-birə
- ☐ 5 ilə
- ☐ tədricən

555 Dövriyyə vəsaitlərinin normalaşdırılmasının iqtisadi hesablamalar metoduna aiddir:

- ☐ məhsul istehsalı həcmnin artım tempi ilə dövriyyə vasitələrinin normallaşması ölçüləri arasındakı hesablanmasının istifadəsindən ibarət olması
- ☐ planlaşdırma instrumentlərini yaratmaq və dövriyyə vəsaitlərinin vəziyyətini nəzarətdə saxlamaq
- ☒ normanın əsas elementlərə bölgüsü və müxtəlif hesablamaların hər bir üzrə aparılması
- ☐ heç biri
- ☐ normallaşma 1 neçə plandan əvvəlki dövrlərlə müqayisə aparmaqla müəyyən edilməsi

556 Müəssisənin dövriyyə fondları nədir?

- ☐ öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- ☒ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- ☐ istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
- ☐ istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır

557 Dövriyyə fondlarının tərkib üsurləri hansılardır?

- ☐ pul vəsaitləri, azqıymətli tezköhnələn əşyalar, debitor borcları
- ☐ tədavül fondları, gələcək dövrün xərcləri və pul vəsaitləri
- ☒ istehsal ehtiyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri
- ☐ gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri
- ☐ yanacaq, təmir ehtiyatları və hazır məhsul

558 Dövriyyə vəsaitlərinə nələr aiddir?

- ☐ pul vəsaitləri və çoxillik əkmələr
- ☐ dövrüyyə fondları və əsas fondlar
- ☐ istehsal ehtiyatları və qurğuları
- ☒ dövriyyə fondları və tədavül fondları
- ☐ gələcək dövrün xərcləri və ötürücü qurğular

559 Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir:

- ☐ gələcək dövrün xərcləri
- ☐ istehsal ehtiyatları
- ☒ pul vəsaitləri.
- ☐ hazır məhsul;

☐ bitməmiş ehtiyatlar

560 Şirkətin kapital qoyuluşunun həyata keçirilməsi ilə əlaqədar çəkdiyi xərclər:

- ☐ dolay xərclər
- ☐ cari xərclərdir;
- ☒ uzunmüddətli xərclərdir
- ☐ cari əsas xərclər
- ☐ xüsusi xərclərdir;

561 Müəssisədə nə zaman mənfəət sıfıra bərabər olur?

- ☐ zərər əldə etdikdə
- ☐ müəssisə zərərlə işlədikdə
- ☒ zərərsiz nöqtə baş verdikdə
- ☐ həm zərər, həm də mənfəət əldə etdikdə
- ☐ müəssisə mənfəət əldə etdikdə

562 . Balansın proqnozu nda hansı iqtisadi göstəricilərin səviyyəsi müəyyən edilir?

- ☐ maya dəyərinin səviyyəsi
- ☐ müəssisənin rentabellilik səviyyəsi
- ☒ aktiv və passivlərin səviyyəsi
- ☐ istehsal xərclərinin səviyyəsi
- ☐ mənfəətin səviyyəsi

563 Balansın proqnozu planının passiv bölməsində göstərilən element hansıdır?

- ☐ xammal, materiallar üzrə ehtiyatlar
- ☐ dövriyyədənəkar aktivlərin balans dəyəri
- ☒ materiallara görə kreditlər borcu
- ☐ kassa, hesablama hesabı
- ☐ bitməmiş kapital qoyuluşu

564 Balansın proqnozu nun aktivində göstərilən element

- ☐ debitor borclar
- ☐ bankın kreditləri
- ☒ qeyri-material aktivləri
- ☐ səhmlərin emmisiyası
- ☐ kreditor borcu

565 Cari investisiyalar müəssisədə hansı aktillərin formalaşmasına yönəldilir?

- ☐ material aktivlərinə
- ☐ dövriyyədənəkar aktivlərə
- ☒ dövriyyə aktivlərinə
- ☐ heç biri
- ☐ qeyri-material aktivlərə

566 Xərclərin artma əmsalı nəyi xarakterizə edir?

- ☐ materialların istehsala hazırlanmasını
- ☐ texnologi ehtiyatı
- ☒ məhsulun hazırlıq səviyyəsi
- ☐ malların yola salınması üçün lazım olan ehtiyatı.

☐ yığım ehtiyatını

567 Müəssisədə müvəqqəti maliyyə çətinliyi yarandıqda hansı vəsaitdən istifadə etməsi məqsədmüvafikdir:

- ☐ uzunmüddətli bank krediti
- ☐ baş idarənin vəsaiti
- ☒ qısa müddətli bank krediti
- ☐ heç biri
- ☐ büdcə vəsaiti

568 Müəssisənin kredit qabiliyyətinin mahiyyətini göstər:

- ☐ kreditin vaxtında silməməsi
- ☐ kreditin təminatının olmaması
- ☒ borcların vaxtında ödənilməsi
- ☐ kreditlər üçün faizlərin artırılması
- ☐ kredit üçün faizin artırılması

569 Balansın likvidliyinin mahiyyətini göstər:

- ☐ debitor və kreditor borcları.
- ☐ borcların aktivlərdən çox olması
- ☐ aktivlərin borclardan az olması
- ☒ aktivlər hesabına borcların ödənilmə səviyyəsi
- ☐ ödəmə qabiliyyətinin pis olması

570 Müəssisənin müflisləşməsi göstəricisi:

- ☐ kredit qabiliyyətinin olmaması
- ☐ gəlirin aşağı düşməsi
- ☒ ödəmə qabiliyyətinin olmaması
- ☐ aktivlərin likvid olması ilə.
- ☐ satış planının yerinə yetirilməsi

571 Müəssisənin maliyyə vəziyyətinin əlverişli olmaması hansı amillərin təsirindən irəli gələ bilər?

- ☐ qiymətli kağızların bazar qiymətinin artması
- ☐ dövriyyə vəsaitinin qorunub saxlanılması
- ☒ xüsusi dövriyyə vəsaitinin normativdən az olması
- ☐ təcili öhdəliklərin vaxtında yerinə yetirilməsi.
- ☐ kommersiya kreditlərinin alınması

572 Müəssisənin müflisləşməsinin mahiyyətini göstər:

- ☐ büdcəyə vergilərin ödənilməsinin gecikdirilməsi
- ☐ onun debitor borclarının yaranması
- ☒ kreditorların tələblərinin ödənilməməsi
- ☐ borcların əmlakın dəyərindən az olması.
- ☐ mənfəəti düzgün bölüşdürülməməsi

573 Müflisləşmənin əsas səbəbini göstər:

- ☐ debitor borclarını ödəmək qabiliyyətinə malik olmazsa
- ☐ istehsal planını yerinə yetirməzsə
- ☒ kreditor borclarını ödəmək qabiliyyətinə malik olmazsa

- ☐ işçi axını baş verərsə.
- ☐ ümumi məhsul planını yerinə yetirməzsə

574 İflasın xarici əlamətini göstər:

- ☐ büdcəyə olan ödəmələrin dayandırılması
- ☐ uzunmüddətli investisiya ilə əlaqədar ödəmələrin dayandırılması
- ☒ cari ödəmələrin dayandırılması və kreditorların tələblərinin 3 aya qədər yerinə yetirilməsini təmin etmək qabiliyyətinə malik olmaması
- ☐ əmək haqqı və mükafatlar üzrə ödəmələrin dayandırılması.
- ☐ bank kreditləri üzrə ödəmələrin dayandırılması

575 İflas elan olunma prosesinin birinci mərhələsinin mahiyyətini açıqla:

- ☐ hesablaşma intizamının pozulması.
- ☐ kredit qabiliyyətinin olmaması
- ☐ müəssisədə zərərsiz nöqtənin müəyyən edilməsi
- ☐ ödəmə qabiliyyətinin olmaması
- ☒ müəssisənin balansının quruluşunun qeyri-kafi olması

576 İflas olunmanın ikinci mərhələsinin mahiyyətini göstər:

- ☐ iflas müəssisənin satılması
- ☐ iflas müəssisənin sağlamaşdırılması
- ☒ iflas olunmuş müəssisənin yenidən təşkili
- ☐ iflas müəssisənin başqa müəssisə ilə birləşdirilməsi.
- ☐ iflas müəssisənin bağlanması

577 İflasa səbəb olan faktorların növlərini göstər:

- ☐ sosial-iqtisadi, hüquqi
- ☐ iqtisadi, hüquqi
- ☒ xarici, daxili
- ☐ hüquqi, daxili
- ☐ iqtisadi, sosial, xarici

578 İflasa səbəb olan xarici faktorın tərkibinə daxil olan iqtisadi amilin tərkibini göstər:

- ☐ istehsal fondlarından istifadənin yaxşılaşdırılması, resurslara qənaət
- ☐ texnikanın və texnologiyanın inkişafı
- ☒ əhalinin gəlirlərinin səviyyəsi, müəssisənin ödəmə qabiliyyəti
- ☐ xərclərin ixtisar edilməsini təmin edən yeni texnologiyanın tətbiqi.
- ☐ əsas kapitala investisiyalar, əsaslı təmir

579 Müəssisənin maliyyə sağlamaşdırılması taktikasının növlərini göstər:

- ☐ sığortalamaq
- ☐ təhlükəsizlik, qoruyucu, inflyasiya
- ☒ müdafiə, hücum
- ☐ böhran vəziyyəti.
- ☐ qorunmaq, müdafiə olunmaq

580 Maliyyə sağlamaşdırılmasının müdafiə taktikasının mahiyyətinə aid olan:

- ☐ kommersiya xərclərinin artırılması
- ☐ büdcəyə xərclərin ixtisar edilməsi

- ☒ istehsal və satış xərclərinin ixtisar edilməsi
- ☐ idarəetmə xərclərinin artırılması.
- ☐ iqtisadi həvəsləndirmə fondlarına xərclərin ləğv edilməsi

581 İqtisadi ədəbiyyatlarda mənfəətin formalaşmasına baxışlardan hansıları doğru göstərilmişdir:

1.İqtisadi mənfəət katoqoriyası kimi, Mənfəətin hesablanması gəlir və xərclər iqtisadi əsaslandırılmasının uçuotu ilə aparılır. 2.Sahibkar mənfəəti katoqoriyası kimi, Mənfəətin hesablanması firmanın Xalis Aktivlərinin dəyişməsi nəticəsinə əsaslanır. 3.Mühasibat mənfəəti katoqoriyası kimi, Mənfəətin hesablanmasına hesabat dövrünə aid edilən gəlir və xərclərin fərqi kimi baxılır. 4.Mühasibat mənfəəti katoqoriyası kimi, Mənfəətin hesablanması firmanın Xalis Aktivlərinin dəyişməsi nəticəsinə əsaslanır. 5.İqtisadi mənfəət katoqoriyası kimi, Mənfəətin hesablanması kapitaldakı dəyişikliklərə əsaslanır.

- ☐ 1,2,4,
- ☐ 2,3,4,
- ☒ 1,2,3,
- ☐ 1,4,5,
- ☐ 3,4,5,

582 Aşağıdakılardan hansı müəssisədə pulun zaman dəyərinin idarə edilməsi konsepsiyasına aiddir:

1.Pulun dəyəri adı altında onun alıcılıq qabiliyyəti anlaşılır və o, qiymət indeksinin köməyiylə ölçülür. 2.MM-də pulun dəyəri adı altında, onun kapitalın dəyəri və faiz dərəcəsi anlayışlarının cəmi qəbul edilir. 3.Pul gəlir gətirmə xüsusiyyəti, eyni dəyərə malik olan pul kütləsi müxtəlif zaman dövrləri üçün müxtəlif dəyərlərə malik olmasına əsaslanırlar. 4. Pul vəsaitinin dəyəri vaxt uyğunsuzluğu və vəsaitlərin istifadəsindən imtinaya görə ödənişin artım və ya diskontlaşma (azalma) əməliyyatlarının köməyinə əsasən hesablanır. 5.Çoxalma əməliyyatı bu gündən sabaha keçid (nəzərən) kimi və diskontlaşma əməliyyatları isə əksinə olaraq, sabaha nəzərən bu günə keçid kimi tətbiq olunur. 6.Çoxalma əməliyyatı sabaha nəzərən bu günə keçid kimi və diskontlaşma əməliyyatları isə əksinə olaraq bu gündən sabaha keçid (nəzərən) kimi, tətbiq olunur.

- ☒ 2,3,4,5,
- ☐ 2,3,4,5,6,
- ☐ 1,2,3,4,5,
- ☐ 2,3,4,5,6,
- ☐ 3,4,5,6,

583 Göstərilənlər İqtisadçılardan hansıları Xalis Cari Dəyər (artım və diskontlaşma əməliyyatlarının)müəyyən edilməsində,hansı elm əsərlərinin ilə iştirak etmişlər: .1.Riyyaziyyatçı can Trençiant və Simon Stefin tərəfindən mürəkkəb faizlər cədvəllərinin hazırlanması forması ilə.2.A.Viliqton Dəmir yolların yerləşdirilməsinin iqtisadi əsasları adlı əsəri ilə. 3.İngilis mühasibi Francis Mor tərəfindən qenerasiya olunan qudvildən gələn əlavə gəliri qiymətləndirməyi təklif ilə. 4.C. Stefin tərəfindən proqnoz pul vəsaitlərinin daxil olması və çıxmasının diskontlaşdırılmasının kəmiyyət göstəricisinin tapılması təklifi ilə. 5.Alfred Marshal və İrving Mişer tərəfində alternativ investisiyaların qiymətləndirilməsi və kapital yatırımının büdcələşdirilməsinin texnika və loqikasının hazırlanmasında geniş istifadə ilə.

- ☐ 2,3,4,5,
- ☐ 1,2,3,4,
- ☒ 1,2,3,5,
- ☐ 1,3,4,5,
- ☐ 1,2,4,5,

584 Mülkiyyət formasına görə müəssisələrin hansı növləri vardır?

- ☐ Konsorsium, korporasiya və holdinqlər.

- ☐ İstehsal kooperativləri, unitar müəssisələr və səhmdar cəmiyyətlər.
- ☒ Dövlət, bələdiyyə, şəxsi və kooperativ müəssisələr.
- ☐ Səhmdar cəmiyyətlər və yoldaşlıq müəssisələri
- ☐ Dövlət, milli və şəxsi müəssisələr.

585 Müəssisəsinin əsas maliyyə sənədlərinə nələr daxildir?

- ☐ tədiyyə balansı, ticarət balansı
- ☐ maliyyə aktivləri
- ☒ balans, mənfəət və itkilərin hesabatı
- ☐ mənfəət balansı, debitor və kreditorlarla hesablaşmalar
- ☐ balans, akkreditivlər

586 Balansın aktivinə hansı maddələr daxildir?

- ☐ nəgd pul, qiymətli kağızlar, debitor borclar, maliyyə planı
- ☐ nəgd pul, qeyri-material aktivləri
- ☒ nəgd pul, qiymətli kağızlar, uzunmüddətli investisiyalar, əsas kapital, qeyri-material aktivləri
- ☐ nəgd pul, uzunmüddətli investisiyalar, marketing büdcəsi
- ☐ nəgd pul, əsas fondlar, qeyri-material aktivləri

587 Özünümaliyyəlmə hansı xərclərin ödənilməsini nəzərdə tutur?

- ☐ ancaq iqtisadi həvəsləndirmə fondlarının təşkilini
- ☐ ancaq istehsal xərclərini, maya dəyərini
- ☒ geniş təkrar istehsal xərclərini, büdcəyə ödəmələri
- ☐ ancaq kreditlərin və faizlərin ödənilməsini.
- ☐ dövriyyə xərclərini

588 Qiymət riskinə daxil olan elementi göstər

- ☐ pul axını riski, amortizasiya ayırmaları amortizasiya ayırmaları
- ☐ maliyyə dayanaqlığı riski
- ☒ valyuta riski
- ☐ investisiya riski
- ☐ kredit riski

589 Maliyyə risklərinin strateji idarə edilməsinin əsas məqsədi :

- ☐ Maliyyə risklərinin səviyyəsinin qiymətləndirilməsindən ibarətdir;
- ☐ Nominal dəyərinin azalması imkanlarının qarşısını almaqdan ibarətdir.
- ☒ Bazar dəyərinin azalması imkanlarının qarşısını almaqdan ibarətdir.
- ☐ Maliyyə risklərinin səviyyəsinin azaldılması imkanlarının müəyyənləşdirilməsindən ibarətdir;
- ☐ Real dəyərinin azalması imkanlarının qarşısını almaqdan ibarətdir.

590 Maliyyə risklərinin starteci idarə edilməsi mərhələlərinəaid deyil:

- ☐ Maliyyə risklərinin monitorinqi və nəzarət.
- ☐ Maliyyə risklərinin idarə edilməsinin informasiya bazasının formalaşması;
- ☒ Maliyyə risklərinin pozitiv nəticələrinin neytrallaşdırılması metodlarının seçilməsi və reallaşdırılması;
- ☐ Maliyyə risklərinin səviyyəsinin azaldılması imkanlarının müəyyənləşdirilməsi;
- ☐ Maliyyə riskləri üzrə qərarların qəbulu meyarlarının seçilməsi;

591 Müəssisənin maliyyə təhlükəsizliyinin təmin edilməsi strategiyasında mərkəzi yeri tutur?

- ☐ Maliyyənin əsas göstəricilərinin aid olduğu fəaliyyət növlərinin əvvəlki illərə nisbətən daha səmərəli idarə edilməsi.
- ☐ maliyyənin taktiki strategiyasının idarə edilməsi.
- ☒ maliyyə risklərinin idarə edilməsi.
- ☐ düzgün cavab yoxdur.
- ☐ maliyyənin strateji strategiyasının idarə edilməsi.

592 risk investisiya portfelinin dəyərində bugünkü vəziyyətlə müqayisədə gələcəkdə baş verə biləcək dəyişikliyin ölçüsüdür fikri hansı alimlərə aiddir?

- ☐ D.Semerov və Y.Sergey
- ☐ İ.Ansofor və V.A. Aqafonov
- ☒ R.Dembo və A.Frimen
- ☐ N.Sigurdson və L.Tovnsed
- ☐ M.Dembele və C.Dempsey

593 risklərin çox hissəsinin mərkəzdən idarə olunması hansı iqtisadiyyata aiddir?

- ☐ sosial yönümlü iqtisadiyyatına
- ☐ postsosialist iqtisadiyyatına
- ☒ sosialist iqtisadiyyatına
- ☐ bazar iqtisadiyyatına
- ☐ keçid iqtisadiyyatına

594 Bazar iqtisadiyyatında risklərin əsas hissəsi idarə olunmalıdır?

- ☐ ancaq dövlət
- ☐ Dövlət və biznes subyektləri
- ☒ biznes subyektləri və şəxsən sahibkarların özü tərəfindən
- ☐ şəxsən sahibkarların özü tərəfindən
- ☐ dövlət və şəxsən sahibkarların özü tərəfindən

595 sahibkarlıq risklərinə aid deyil?

- ☐ maliyyə riski
- ☐ istehsal riski
- ☐ investisiya riski
- ☐ kommersiya riski
- ☒ innovasiya riski

596 Maliyyə risklərinin növlərinə aid deyil:

- ☐ Maliyyə dayanıqlığının azalması riski.
- ☐ Innovasiyalı maliyyə riski.
- ☒ Düzgün cavab yoxdur.
- ☐ İnvestisiya riski.
- ☐ Tədiyyə qabiliyyətsizliyinin səviyyəsi.

597 Maliyyə risklərinin növlərinə aid deyil:

- ☐ Depozit riski
- ☐ İnflyasiya riski
- ☒ Kommersiya riski
- ☐ Kredit riski
- ☐ Valyuta riski

598 Maliyyə risklərinin strateji idarə edilməsi prinsiplərində deyil:

- ☐ Müəssisənin maliyyə fəaliyyətinin ayrı-ayrı aspektləri üzrə onun maliyyə siyasətinin nəzərə alınması
- ☐ Risklərin idarə olunmasında vaxt amilinin nəzərə alınması.
- ☒ Qəbul edilən risklərin səviyyəsinin müəssisənin maliyyə strategiyası ilə uyğunluğunun müqayisə edilməsi;
- ☐ Qəbul edilən risklərin səviyyəsinin maliyyə əməliyyatlarının gəlirlilik səviyyəsi ilə müqayisə edilməsi;
- ☐ Müəssisənin maliyyə fəlsəfəsinin nəzərə alınması;

599 Müəssisə kapital qoyuluşunu birinci növbədə hansı mənbədən maliyyələşdirilməlidir?

- ☐ qısamüddətli kredit
- ☐ baş idarənin vəsaiti
- ☒ yığım fondu
- ☐ uzunmüddətli kredit.
- ☐ ehtiyat fondu

600 Amortizasiya ayırmaları investisiyanın maliyyələşmə mənbələrinin hansı qrupuna aiddir?

- ☐ hamısı
- ☐ investorun borc alınmış vəsaiti
- ☒ investorun xüsusi vəsaiti
- ☐ maliyyə bazarında səfərbərliyə alınan vəsait.
- ☐ investorun cəlb olunmuş vəsaiti

601 Fəaliyyət növlərinə görə aktivləri göstər?

- ☐ maliyyə aktivləri, qeyri-material aktivlər
- ☐ əsas və dövrüyyə aktivləri, qeyri-material aktivlər
- ☒ maliyyə, material və qeyri-material aktivlər
- ☐ material aktivləri, investisiya aktivlər
- ☐ qeyri-material aktivlər, dövrüyyə aktivləri

602 Məhsulun hazırlıq səviyyəsini xarakterizə edən göstərici necə adlanır?

- ☐ maliyyə ehtiyatı
- ☐ istehsal tskilinin uzunluğu
- ☒ xərclərin artma əmsali
- ☐ cari ambar ehtiyatı.
- ☐ nəqliyyat ehtiyatı

603 Kapital qoyuluşunun mahiyyəti nədir?

- ☐ yığım fondunun təşkili ilə əlaqədar xərclərdir
- ☐ müəssisənin cari fəaliyyəti ilə əlaqədar xərcləri göstərir
- ☒ yeni əsas fondların təşkili və fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi ilə əlaqədar xərclərdir
- ☐ amortizasiya fondunun təşkili ilə əlaqədar xərclərdir
- ☐ müəssisədə əsas fondların hissə-hissə bərpası ilə əlaqədar xərclərdən ibarətdir

604 İnvestisiyanın maliyyələşdirilməsi mənbələrindən deyil:

- ☐ xarici investisiyalar
- ☐ müəssisənin öz vəsaitləri
- ☒ düzgün cavab yoxdur.
- ☐ mərkəzləşdirilmiş resurslar
- ☐ borc vəsaitləri

605 müəssisənin öz vəsaitlərinə aid deyil:

- ☐ daxili aktivlərin səfərbərliyi
- ☐ amortizasiya ayrılmaları
- ☒ büdcədən ayrılmış qaytarılmayan məbləğ
- ☐ bölüşdürülməmiş gəlir və digər pul yığımları
- ☐ çıxdan olmuş əmlakın reallaşdırılmasında əldə olunan vəsait

606 müəssisənin borc vəsaitlərinə aid deyil:

- ☐ müəssisənin qiymətli kağızlarının emissiyasının yerləşdirilməsindən əldə olunan vəsait
- ☐ bankların krediti
- ☒ güzəştli dövlət investisiya kreditləri
- ☐ kredit verənlərə olan borclar
- ☐ maliyyə-investisiya strukturlarının borcları

607 müəssisənin borc vəsaitlərinə aiddir:

- ☐ xarici bankların kreditləri
- ☐ güzəştli dövlət investisiya kreditləri
- ☒ müəssisənin qiymətli kağızlarının emissiyasının yerləşdirilməsindən əldə olunan vəsait
- ☐ beynəlxalq təşkilatların kreditləri
- ☐ büdcədən ayrılmış qaytarılmayan məbləğ

608 korporasiya səviyyəsində investisiya menecmentinin məqsədlərinə aid deyil:

- ☐ investisiya fəaliyyəti prosesində risklərin minimumlaşdırılması
- ☒ xərclərin minimumlaşdırılması
- ☐ tədiyyə qabiliyyətliliyinin təmin edilməsi
- ☐ maliyyə dayanıqlığının təmin edilməsi
- ☐ gəlirlərin maksimumlaşdırılması

609 korporasiya səviyyəsində məqsədlərə nail olmaq üçün şirkətin menecmentinin yerinə yetirdiyi funksiyalara aid deyil:

- ☐ şirkətin investisiya strategiyasının işlənilib hazırlanması;
- ☐ investisiya layihələrinin reallaşmasının idarə edilməsi.
- ☒ düzgün cavab yoxdur.
- ☐ investisiya bazarının qiymətləndirilməsi
- ☐ investisiya portfelinin formalaşması;

610 Müəssisənin investisiya strategiyasının idarə edilməsinin əsas vəzifələri aid deyil:

- ☐ İnvestisiya fəaliyyətinin proqnozlaşdırılan həcminə uyğun lazımı həmdə investisiya resurslarının formalaşmasının təmin edilməsi;
- ☐ İnvestisiya fəaliyyətinin həyata keçirilməsi prosesində müəssisənin maliyyə tarazlığının təmin edilməsi.
- ☒ investisiya portfelinin formalaşdırılması;
- ☐ Müəssisənin əməliyyat fəaliyyətinin yüksək inkişaf tempinin lazımı investisiya dəstərinin təmin edilməsi;
- ☐ Müəssisənin mövcud investisiya proqramının reallaşdırılmasının sürətləndirilməsi yollarının axtarılması

611 Müəssisənin ödəmə qabiliyyətinin mahiyyətini göstər:

- ☐ pul vəsaiti passivlərdən azdır
- ☐ debitor borcu kreditör borcdan azdır
- ☒ debitor borcu, pul vəsaiti və s. aktivlər qısamüddətli kreditlərdən və kreditör borclarından çoxdur və azdır
- ☐ qısamüddətli kreditlər debitor borcundan azdır

- ☐ debitor borcu və pul vəsaiti qısamüddətli kreditorlardan azdır

612 Müəssisə maliyyəsinin sağlamlaşdırılması üçün istifadə edilən taktika

- ☐ orta mövqe
☐ favorit
☒ hücum
☐ heç iri
☐ gözləmə

613 Müdafiə taktikasında müəssisənin həll etməli olduğu vəzifəyə aid olmayanı göstər.

- ☐ ümitsiz borcları silməsi
☐ zərərli məhsulların istehsalın dayandırılmalı
☐ əmlakı, lisenziyanı, patentləri icarəyə verməli
☒ vergi güzəştlərinin tətbiqi
☐ rentabelliliyin sərhəddini müəyyən etmək

614 Hücum taktikası hansı tədbirləri həyata keçirilməsini tələb edir? Səhv olanı göstər

- ☐ xaricdən investisiyaların daxil olması
☐ dövlət müdafiəsinin tələb olunması
☒ dolayı xərclərin xüsusi çəkisini ixtisar etməli
☐ investisiya layihələrinin müsabiqələrində iştirak
☐ vergi güzəştlərinin tətbiqi

615 Antiböhran idarəetmə mexanizminə aid olmayanı göstər

- ☒ kommersiya
☐ biznesin inkişaf perspektivlərinin qiymətləndirilməsi
☐ istehsal menecmenti
☐ marketinq
☐ antiböhran investisiya siyasəti

616 İflasın mikro səviyyədə idarə olunmasının antiböhran sistemi nə vaxt tətbiq olunur?

- ☒ müəssisədə istehsal kəskin surətdə aşağı düşdükdə
☐ heç vaxt.
☐ idarə qərarlarının qəbul edilməsində
☐ mənfəətin maksimumlaşdırılmasında
☐ iflas zamanı

617 Müflisləşmə prosesində müəssisənin maliyyələşməsinin sağlamlaşdırılması taktikası

- ☐ gözləmə
☒ müdafiə
☐ təslim
☐ mübarizə
☐ heç biri

618 Hücum taktikasının vəzifəsinə aid deyil

- ☐ aktiv marketinqin həyata keçirilməsi
☐ yüksək qiymət siyasəti
☐ müəssisənin imicinin möhkəmləndirilməsi
☐ müəssisənin rəhbərinin dəyişdirilməsi

☒ zərərsiz nöqtəni müəyyən etmək

619 Müdafiə taktikaçının vəzifəsi deyil

- ☐ lisenziya və patendləri satmaq
- ☒ dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi
- ☐ dolay xərcləri ixtisar etmək
- ☐ zərərləri ləğv etmək üçün xərclər üzərində ciddi nəzarət
- ☐ normativlərdən yuxarı qalıqları azaltmaq

620 Müəssisənin müflisləşməsinə səbəb olan daxili amillərə aid deyil

- ☐ əməyin stimullaşdırılması
- ☐ işçilərin tərkibi
- ☐ təşkilatı
- ☐ maddi-texniki təchizat
- ☒ infilyasiya

621 Müəssisənin müflisləşməsinin xarici amiləri deyil

- ☐ təbii-iqlim şəraiti
- ☐ əhalinin gəlirinin səviyyəsi
- ☒ istehsalın, əməyin idarəetmənin təkmilləşdirilməsi
- ☐ müəssisələrin ödəmə qabiliyyəti, vergi siyasəti
- ☐ daxili və xarici bazarın konyukturası

622 Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 1992
- ☐ 2000
- ☒ 1994
- ☐ 1993
- ☐ 1996

623 Azərbaycan Respublikasında fəaliyyət göstərən hansı müəssisələrə İflas və müflisləşmə haqqında Qanun tətbiq edilir?

- ☐ ictimai təşkilatlar
- ☐ xüsusi təyinatlı dövlət müəssisələri
- ☒ kommersiya fəaliyyəti göstərən müəssisələr
- ☐ məqsədi mənfəət almaq olmayan müəssisə və təşkilatlar.
- ☐ büdcə təşkilatları

624 Müflisləşmə prosesində barışıq kimlər arasında bağlanılır?

- ☐ borclular arasında
- ☐ borclu ilə büdcə arasında
- ☒ kreditor ilə borclu arasında
- ☐ kreditorlar arasında.
- ☐ borclu ilə bank arasında

625 Borclu müəssisənin passivinə nə daxildir?

- ☐ debitor borcları, kreditlər
- ☐ uzunmüddətli kreditlər, debitor borclar

- ☒ cəlb olunmuş vəsaitlər, kreditor borcları
- ☐ möhkəm passivlər, satışla əlaqədar xərclər.
- ☐ debitor borcları, pul vəsaiti

626 Balans nədir?

- ☐ balans rüblük hesabların 2-ci elementi
- ☐ balans iki hissədən ibarətdir
- ☒ tərtib olunan günə müəssisənin vəziyyətini əks etdirən bütün aktiv və passiv hesabların yekun cədvəlidir
- ☐ balans aktiv və passiv hesabların birillik dəyərlərinin üst-üstə düşməsidir
- ☐ balans biznes planı tərkib hissəsidir

627 Müəssisənin işinin səmərəsinin ən mühim göstəricisi nədir:

- ☐ əməliyyat mənfəəti
- ☐ gəlirlilik və xalis gəlir
- ☒ mənfəət
- ☐ tədavül xərcləri
- ☐ operativ mənfəət

628 Müəssisənin hansı təşkilati-hüquqi formasında bütün iştirakçılar (müəssisənin təsisçiləri və ya sahibləri) müəssisənin öhdəliklərinə görə yalnız müəssisənin nizamnamə fonduna qoyduqları pay həcmində məsuliyyət daşıyırlar?

- ☐ tam ortaqlıq
- ☐ təsərrüfat ortaqlıqları
- ☒ məhdud məsuliyyətli müəssisə
- ☐ komandit ortaqlıq
- ☐ əlavə məsuliyyətli müəssisə

629 ABŞ-da Qiymətli kağızlar haqqında qanun neçənci ildə qəbul olunub?

- ☐ 1932
- ☐ 1930
- ☒ 1933
- ☐ 1934
- ☐ 1931

630 ABŞ-da Holding şirkətlərində maliyyə menecmenti sahəsində aparılan elmi tədqiqatlar bir sıra normativ aktların meydana gəlməsi haqqında qanun neçənci ildə qəbul olunub ?

- ☐ 1945
- ☐ 1937
- ☐ 1931
- ☒ 1935
- ☐ 1940

631 Maliyyə menecmentinin predmetini nə təşkil edir?

- ☐ müəssisə iqtisadiyyatı
- ☐ kapital
- ☒ kapitalın hərəkətini əks etdirən pul axınları
- ☐ müəssisənin maliyyəsi
- ☐ dövlətin maliyyə resursları

632 Maliyyə menecmentinin mühasibat uçotu ilə sıx qarşılıqlı əlaqəsi aşağıdakı səbəblərlə izah olunur.Səhv olanı seçin

- ☐ maliyyə menecmenti müəssisənin maliyyə fəaliyyətinin yaxşılaşdırılması və müəyyən maliyyə nəticələrinin əldə edilməsi məqsədilə həyata keçirilən prosesdir
- ☐ bəzi təsərrüfat subyektlərində, xüsusilə kiçik müəssisələrdə maliyyə meneceri və mühasib vəzifəsi birləşdirilir
- ☒ istehsalın rentabellik səviyyəsinin yüksəldilməsini təmin edən maliyyə fəaliyyətinin idarə edilməsi
- ☐ maliyyə menecmentinin strukturlaşma məntiqi və onun əsas bölmələrinin məzmunu ən yaxşı halda mühasibat balansına əsaslanır.
- ☐ maliyyə xarakterli qərarlar mühasibat uçotunun informasiyaları əsasında qəbul edilir

633 Maliyyə menecmentinin vəzifələrinə daxil deyil.

- ☐ kredit və borcların alınması
- ☐ maliyyə hesabatının təhlili
- ☒ maliyyə resurslarının yönəldilməsi
- ☐ investisiyalarla əməliyyatlar
- ☐ səhm buraxılışı

634 Maliyyə menecmentinin vəzifələrini seçin. 1. maliyyə resurslarının yönəldilməsi 2.maliyyə hesabatının təhlili 3.səhm buraxılışı 4.kredit və borcların alınması 5.investisiyalarla əməliyyatlar

- ☐ 1,2,3,4
- ☐ 1,3,5
- ☒ 2,3,4,5
- ☐ 1,3,4,5
- ☐ 1,2,3

635 Maliyyə menecmentinin vəzifələrinə daxildir.

- ☐ resursların bölüşdürülməsi
- ☐ maliyyənin idarə edilməsi
- ☒ pul vəsaitinin proqnozlaşdırılması
- ☐ düzgün cavab yoxdur
- ☐ banklara nəzarət

636 Qirtmanın fikrincə: maliyyə nədir?

- ☐ pul vəsaiti fondlarının yaradılması və istifadəsi
- ☐ pulun dövlət tərəfindən idarə olunması
- ☒ pulun idarə olunmasının incəsənəti və elmi
- ☐ hec biri
- ☐ pulun hərəkəti

637 Fayolun fikrincə idarəetmənin funksiyalarına aşağıdakılardan hansı aiddir? 1.koordinasiya 2.nəzarət 3.bölgü 4.planlaşdırma 5.təşkil

- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☒ 1,2,4
- ☐ 2,3,4
- ☐ 1,3,5

638 Makro səviyyədə maliyyənin idarəedilməsinin əsas vəzifələrinə aid deyil?

- ☐ bələdiyyə büdcələrinin idarəedilməsi

- ☐ dövlət büdcəsinin idarə edilməsi
- ☒ təsərrüfat subyektlərinin maliyyəsinin idarəedilməsi
- ☐ monetar siyasətin həyata keçirilməsi.
- ☐ kreditlərin idarəedilməsi

639 Maliyyə menecmentinin məqsədlərinə aiddir?

- ☐ müəssisənin rəqabət qabiliyyəti şəraitinə tab gətirə bilməsi
- ☐ xərclərin minimumlaşdırılması
- ☒ hamısı
- ☐ heç bir
- ☐ istehsal və satışın artım tempi

640 Maliyyə risklərinin starteci idarə edilməsi mərhələlərinə aiddir:

- ☐ Maliyyə risklərinin neqativ nəticələrinin neytrallaşdırılması metodlarının seçilməsi və reallaşdırılması;
- ☐ Maliyyə risklərinin eyniləşdirilməsi;
- ☒ Hər biri doğrudur.
- ☐ Maliyyə risklərinin monitorinqi və nəzarət.
- ☐ Maliyyə risklərinin idarə edilməsinin informasiya bazasının formalaşması;

641 Maliyyə risklərinin neytrallaşdırılmasının daxili mexanizmlər sistemi metodlarından deyil:

- ☐ Xədcirləşmə.
- ☐ Risklərdən qaçmaq
- ☒ Tarqetinqləşmə
- ☐ Diversifikasiya.
- ☐ Riskin təmərgüzləşməsinin limitləşdirilməsi.

642 Maliyyə risklərinin neytrallaşdırılmasının daxili mexanizmlər sistemi metodlarından olan Diversifikasiya:

- ☐ mümkün maliyyə itkiləri riskinin azaldılmasının istənilən mexanizmlərindən həm daxili, həm də xarici istifadə prosesini xarakterizə edir.
- ☐ maliyyə risklərinin konkret növünü tamamilə istisna edən, daxili xarakterli tədbirlərin işlənilib hazırlanmasını nəzərdə tutur
- ☒ qeyri-müntəzəm (spesifik) risk növlərinin neqativ maliyyə nəticələrinin neytrallaşdırılması prosesində istifadə olunur.
- ☐ ayrı-ayrı maliyyə əməliyyatları üzrə onların hissə-hissə tərəfdaşlara verilməsinə əsaslanır
- ☐ çox ağır, yaxud faciəli risk zonasında həyata keçirilən maliyyə əməliyyatları üzrə istifadə olunur.

643 Müəssisənin maliyyə risklərinin sığortalaşdırılmasının əsas meyarlarından deyil:

- ☒ maliyyə risklərinin sığortalanmasının könüllüü;
- ☐ maliyyə risklərinin sığortalanması mümkünü;
- ☐ risk üzrə sığorta mühafizəsi məqbul münasib dəyəri.
- ☐ müəssisənin sığortalanma marağının olması;
- ☐ risk üzrə maliyyə itkilərinin xüsusi maliyyə resursları hesabına tam doldurmağın qeyri-mümkünlüyü;

644 Müəssisənin maliyyə risklərinin sığortalaşdırılmasının əsas meyarlarına aiddir:

- ☐ maliyyə riskinin baş verməsi ehtimalının aşağı dərəcəsi
- ☐ maliyyə risklərinin sığortalanması qeyri-mümkünlüyü
- ☒ müəssisə çərçivəsində riskin proqnozlaşdırılmaması və tənzimlənməməsi;
- ☐ risk üzrə sığorta mühafizəsi məqbul bazar dəyəri
- ☐ maliyyə risklərinin sığortalanmasının könüllüü

645 Müəssisənin sığorta şirkətləri ilə qarşılıqlı hüquq və vəzifələrini tənzimləyən müqavilənin mühüm elementləri kimi çıxış etmir:

- ☐ sığorta zərərinin həcmnin müəyyənləşdirilməsi qaydası;
- ☐ sığorta haqlarının ödənilməsi qaydası.
- ☒ sığorta məbləğinin ödənilməsi qaydası;
- ☐ sığorta edənin sığorta məsuliyyətinin həcmi;
- ☐ sığorta mükafatı məbləğinin ödənilməsi qaydası.

646 Maliyyə risklərinin sığortalanması səmərəliliyinin müəyyənləşdirilməsi metodlarından biri:

- ☐ Keyns modeli
- ☐ Xauston modeli
- ☒ Xoks modeli
- ☐ Klaster modeli
- ☐ Hernanez modeli

647 İnvestisiyanın maliyyələşməsi mənbələrinə aid deyil

- ☐ mərkəzləşdirilmiş resurslar
- ☐ müəssisənin öz vəsaitləri
- ☒ sığorta mükafatı
- ☐ xarici investisiyalar
- ☐ borc vəsaitləri

648 İnvestisiya menecmentinin funksiyaları

- ☐ investisiya bazarının qiymətləndirilməsi
- ☐ investisiya portfelinin formalaşması
- ☒ investisiya riskinin azaldılması
- ☐ investisiya layihələrinin reallaşmasının idarə edilməsi
- ☐ şirkətin investisiya strategiyasının işlənilib hazırlanması

649 Müəssisənin həyat tsiklinə mərhələləri. Səhv olanı göstər

- ☐ ilkin yetkinlik
- ☐ uşaqlıq
- ☒ heç biri
- ☐ qocalıq
- ☐ gənclik

650 İnvestisiya obyektlərinə görə investisiya portfelinin növü deyil

- ☐ dövriyyə kapitalının investisiya portfelini
- ☐ real investisiya portfelini
- ☒ sığorta portfelini
- ☐ bank depozitlərinə qoyulan maliyyə qoyuluşunun portfelini
- ☐ qiymətli kağızlar portfelini

651 Maliyyə menecmentində idarəetmə aparatı qismində çıxış edir:

- ☐ Əmək haqqı şöəsi
- ☐ Mühəsibətliq
- ☒ Maliyyə xidməti
- ☐ Plan-iqtisad şöəsi

